


HACIFƏXRƏDDİN
SƏFƏRLİ



Naxçıvanın epiqrafik abidələrində görkəmli şəxsiyyətlər




AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI
NAXÇIVAN BÖLMƏSİ

HACIFƏXRƏDDİN SƏFƏRLİ

NAXÇIVANIN EPIQRAFİK
ABİDƏLƏRİNDƏ GÖRKƏMLİ
ŞƏXSİYYƏTLƏR

106261



NAXÇIVAN – 2016

VİXİA

T229(2A-61a)-8


Azərbaycan Milli Elmlər Akademiyası
Naxçıvan Bölməsi Rəyasət Heyətinin 08 yanvar
2016-cı il tarixli, 01/11 nömrəli qərarı ilə (protokol №1)
nəşrinə icazə verilmişdir.

Elmi redaktoru: İsmayıllı Hacıyev, akademik

Monoqrafiyada Naxçıvan Muxtar Respublikası ərazisində
indiyədək gəlib çatan müsəlman epiqrafikası abidələrinin
təqdim etdiyi məlumatlar əsasında orta əsrlər zamanı
Azərbaycan dövlətlərinə rəhbərlik etmiş 10 hökmər və
Naxçıvan bölgəsində yaşayıb fəaliyyət göstərmiş 97 nəfər
görkəmli şəxsiyyət (dövlət xadimləri, alımlar, sənətkarlar və s.)
haqqında bəhs olunur. Monoqrafiyanın materiallarından
tarixçilər, doktorantlar, magistrler və Azərbaycanın orta əsrlər
dövrü tarixi ilə maraqlananlar faydalana bilərlər.

*Hacıfəxrəddin Səfərli. Naxçıvanın epiqrafik abidələrində
görkəmli şəxsiyyətlər. Naxçıvan: "Əcəmi" Nəşriyyat
Poliqrafiya Birliyi, 2016, 144 s.*

4700000000
053-2016



© "Əcəmi" 2016.

*Naxçıvanın böyük və zəngin tarixi vardır.
Bu tarixin dünya mədəniyyətinə, bəşər
mədəniyyətinə böyük töhfələri olmuşdur.
Naxçıvan həmişə böyük şəxsiyyətlərlə fərqlən-
miş, bu şəxsiyyətlər alımlar, müünəccimlər,
şairlər, memarlar, dövlət xadimləri, siyasi
xadimlər olmuşdur. Naxçıvan həmişə Azər-
baycanın yüksək ziyanlı yetişdirən bir diyarı
olmuşdur.*

Heydər ƏLİYEV
*Azərbaycan xalqının
ümummilli lideri*



MÜƏLLİFDƏN

*Biz gedirik, ancaq qalır ruzigar, Biz ölüruk, əsər qalır yadigar.
Möminə xatın türbəsi üzərində yazı*

Müasir dövrdə Azərbaycanın inkişaf etmiş sənaye, kənd təsərrüfatı, elm, təhsil və mədəniyyət mərkəzlərindən birinə çevrilən Naxçıvan bölgəsi çox zəngin bir tarixi yol keçmişdir. Mühüm ticarət yollarının, xüsusilə Böyük İpək yolunun qollarının keçdiyi çox əlverişli coğrafi-strateji mövqedə yerləşməsi burada qədim zamanlardan mədəniyyətin inkişafı üçün münbət şərait yaratmış, nəticədə bölgədə təxminən beş min il əvvəl ilkin şəhər mədəniyyəti yaranmağa və formallaşmağa başlamış, elm, təhsil, mədəniyyət yüksək səviyyədə inkişaf etmişdir. Bu inkişaf çərçivəsində bölgədə bir sıra görkəmlı şəxsiyyətlər yetişmiş, onlar zəmanəsinin ictimai-siyasi, elmi-mədəni həyatında mühüm rol oynamışlar. Azərbaycanda müxtəlif vaxtlarda yaranan, Naxçıvan bölgəsinin də daxil olduğu dövlətlərin başçılarının mədəniyyətə, elmə, təhsilə xüsusi diqqət və qayğı ilə yanaşması da öz müsbət nəticəsini vermişdir. XI yüzilliyin 60-cı illərində yaxın Şərqi bir sıra ölkələrindən Naxçıvana çoxlu alim və mütəfəkkirlər toplaşmışdı. Həmin vaxt Naxçıvan ərazisində yaranan Naxçıvanşahlığın hakimləri, Əbu Düləf Deyrani elm və mədəniyyət xadimlərinə xüsusi rəğbət bəsləmiş və onları saray ətrafına toplamışdı (18, s.43). Bu cəhətdən Azərbaycan dövlətçiliyi tarixində özünəməxsus yeri olan Atabəylər (Eldənizlər) dövlətinin paytaxtı olarkən Naxçıvan şəhərində - Atabəylər sarayında elmi və ədəbi məclislərin keçirilməsi, görkəmlı şəxsiyyətlərin Atabəy hökmdarları tərəfindən himaya olunması mühüm rol oynamışdır.

Naxçıvan bölgəsinin müxtəlif yerlərində yetişib formalşan, "Naxçıvanı", "Ordubadi", "Azadi", "Əylisi", "Vənəndi", "Xanəgahi" və s. nisbətlərə tanınan, mədəniyyətin müxtəlif sahələri üzrə çox məşhur olan bu şəxsiyyətlərin bir qismi

Naxçıvanda yaşayıb fəaliyyət göstərsələr də, bəzilərinin fəaliyyət dairəsi Naxçıvan, bütövlükdə Azərbaycan çərçivəsindən xeyli kənarə çıxmış, onlar Yaxın və Orta Şərqi ən məşhur elm, təhsil və mədəniyyət ocaqlarında çalışmış, dünya mədəniyyəti xəzinəsinə öz töhfələrini vermişlər. Orta əsr yazılı qaynaqlarında bizdək bu şəxsiyyətlər haqqında çoxlu məlumatlar gəlib çatmışdır.

Naxçıvan bölgəsində qədim və orta əsrlər zamanı yetişmiş görkəmlı şəxsiyyətlər, onların yaşadıqları dövrdə tutduqları mövqə və fəaliyyətləri indiyədək xüsusi tədqiqat obyektiñə چevrilməmişdir. Bu şəxsiyyətlərin bir neçəsi haqqında akademik İ.Hacıyev bir məqaləsində (18) və dosent Ş.Məmmədovla müştərək yazdığı kitabında (17), həmçinin Azərbaycanın orta əsr tarix və mədəniyyətinin müxtəlif problemlərinə həsr olunmuş tədqiqatlarda yeri gəldikcə naxçıvanlı şəxsiyyətlər haqqında da qısa şəkildə bəhs olunmuş, müəyyən məlumatlar verilmişdir. Bu sıradan akademiklərdən Ziya Bünyadovun (3), Nailə Vəlihanlınin (62), Çingiz Qacarın (20), professor Vaqif Piriyevin (37), tarix üzrə elmlər doktoru Nərgiz Əliyevanın (14, 15), tarix üzrə fəlsəfə doktoru Rauf Məmmədovun (26), tarix üzrə fəlsəfə doktoru Elnur Nəsirovun (33), Cənubi Azərbaycan alimi Məhəmmədəli Tərbiyətin (60) və başqalarının tədqiqatları diqqəti xüsusilə cəlb edir. Bu tədqiqatçılar orta əsr yazılı mənbələrində adları keçən bir sıra görkəmlı şəxsiyyətlərdən bəhs etmişlər.

Tarixin mötəbər qaynaqlarından olan epiqrafik abidələr-kitabələr də özlərində çoxlu görkəmlı şəxsiyyətlərin adını qoruyub saxlamış və bizə qədər gətirib çıxarmışdır. XIX yüzilliyin I yarısından tədqiq olunmağa başlayan Naxçıvanın epiqrafik abidələrinin mətnlərində N.V.Xanikov, İ.Əzimbəyov, Ə.Ələsgərzadə, M.Nemət, H.Səfərli və s. tərəfindən çoxlu görkəmlı şəxsiyyətin adı aşkar edilmişdir. Ancaq bu şəxsiyyətlər haqqında indiyədək sistemli tədqiqat işi aparılmamış, onların yaşadıqları dövrün ictimai-siyasi həyatında mövqeyi və yeri aydınlaşdırıl-

mamışdır. Ona görə də Naxçıvan bölgəsində indiyədək gəlib çatan epiqrafik abidələrdə adları qalan görkəmli şəxsiyyətlər haqqında sistemli tədqiqat aparmaq, adlarına əlavə olunan titul və epitetlərə əsasən həmin şəxsiyyətlərin yaşadıqları dövrdə mövqeyinin aydınlaşdırılması qarşıya əsas məqsəd kimi qoyulmuşdur.

Oxuların diqqətinə təqdim olunan bu əsər Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən yaşayış məskənlərində indiyədək gəlib çatan və tədqiqatçılar tərəfindən qeydə alınaraq tədqiq olunan epiqrafik abidələrin məlumatları əsasında adları aşkar olunaraq elmi dövriyyəyə daxil edilən görkəmli şəxsiyyətlərə həsr olunmuş ilk monoqrafik tədqiqatdır.

NAXÇIVANIN EPIQRAFİK ABİDƏLƏRİNDE GÖRKƏMLİ ŞƏXSİYYƏTLƏR

Orta əsr qaynaqları zəmanəmizdək Azərbaycanın orta əsrlər dövrü tarix və mədəniyyətinə dair maraqlı və sanballı faktlar qoruyub saxlamışlar. Bu qaynaqlar içərisində epiqrafik abidələrin – kitabələrin özünəməxsus yeri vardır. Bəzən heç bir mənbədən məlum olmayan dəyərli faktlar təqdim edən, digər orta əsr yazılı mənbələrində bəhs olunan məlumatları tamamlayan, bununla da bilik dairəmizi yeni faktlarla zənginləşdirən bu kitabələr təbii qüvvələrin təsirindən dəyən zərərlər nəzərə alınmazsa yazıldığı zaman necə olmuşdursa indiyədək eləcə, dəyişilmədən gəlib çatan mənbələrdəndirlər.

Tarixin təhrif olunmamış və obyektiv qaynaqlarından sayılan, tarix və mədəniyyətimizin bir sıra problemlərinin öyrənilməsində müstəsna rol oynayan epiqrafik abidələr – kitabələr keçmişdə hər hansı bir bölgədə yaşayan, dövrün sosial-siyasi və mədəni-ideoloji həyatında mühüm rol oynayan görkəmli şəxsiyyətlərin adlarının aşkar olunması, vəfat tarixləri, dəfn yerlərinin – qəbirlərinin müəyyən edilməsi sahəsində müstəsna əhəmiyyətə malikdirlər. Naxçıvan bölgəsində indiyədək tədqiq olunan çoxsaylı müsəlman kitabələrinin təqdim etdiyi məlumatlar əsasında keçmişdə ərazidə yaşayan çoxlu şəxsiyyətlərin adı, titulları, atasının adı, vəfat tarixi və s. haqqında dəyərli məlumatlar əldə olunmuşdur. Bu şəxsiyyətlərin içərisində sıravi vətəndaşdan tutmuş tanınmış sənətkarların, sufi şeyxlərinin, alimlərin, yüksək vəzifəli məmurların, dövlət və din xadimlərinin, Azərbaycan ərazisində müxtəlif vaxtlarda mövcud olan dövlətlərə rəhbərlik etmiş hökmdarların və s. adlarına rast gəlmək mümkündür. Azərbaycan hökmdarları istisna olmaqla həmin adamların demək olar ki, əksəriyyətinin haqqında indiyədək başqa mənbələrdən bilgi əldə edilməmiş, onların adları ancaq

epiqrafik abidələrin məlumatları sayəsində müəyyən edilərək elmi dövriyyəyə daxil olunmuşdur.

Məhz buna görə də həmin şəxsiyyətlər haqqında qısa şəkildə olsa da məlumat vermək, xalqa tanıtmaq məqsədilə onların barəsində ayrıca monoqrafiya hazırlanması məqsədə uyğun hesab edilmişdir. Əlbəttə, Naxçıvan bölgəsinin epiqrafik abidələrinin məlumatları əsasında adları elmə məlum olan, yaşadığı dövrün ictimai-siyasi həyatında mühüm rol oynayan görkəmli şəxsiyyətlər burada haqqında bəhs olunan insanlarla məhdudlaşdırır. Belə şəxsiyyətlər həddindən artıq çox olmuşdur. Ancaq zaman keçdikcə onların çoxunun adları qeyd olunmuş kitabələr təbii qüvvələrin (isti, soyuq, qar, yağış, külək və s.) təsirində aşınaraq sıradan çıxmış, bize qədər gəlib çatmamışdır. Beləliklə, həmin kitabələrin özlərində eks etdirdikləri məlumatlar da məhv olmuşdur. Bu səbəbdən də monoqrafiyada orta əsrlər zamanı Naxçıvan bölgəsində yaşayan görkəmli şəxsiyyətlərdən ancaq bize qədər gəlib çatan epiqrafik abidələrin tədqiqi nəticəsində adları aşkar olunan şəxsiyyətlərin bir qismindən bəhs ediləcəkdir.

Naxçıvan bölgəsinin müxtəlif yerlərində indiyədək gəlib çatmış epiqrafik abidələr üzərində adları gəlib çatan şəxsiyyətlər içərisində Azərbaycanda müxtəlif vaxtlarda mövcud olmuş dövlətləri idarə edən adamların - hökmdarların (Naxçıvan şəhərindəki Möminə xatın türbəsinin üzərində Atabəy Şəmsəddin Eldənizin, Atabəy Məhəmməd Cahan Pəhləvanın, Ordubad rayonunun Nüs-nüs kəndindəki pirin qapısı üzərindəki kitabədə Hülakü hökmdarı Əbu Səid Bahadur xanın, Culfa bölgəsinin Xanəgah kəndindəki Əmirxan türbəsinin kitabəsində Qaraqoyunu hökmdarı Cahansahın, Ordubad şəhərindəki Came məscidinin kitabəsində Səfəvi hökmdarı I Şah Abbasın, Naxçıvan şəhərindəki imamzadənin kitabəsində Səfəvi II Şah Təhmasibin, Ordubad şəhərindəki "Qoç" qəbiristanlığında tədqiq olunan məzar kitabəsində Nadir şahın və s.) adları xüsusi yer tutur. Bu şəxsiyyətlər –

Azərbaycan hökmdarları əslən Naxçıvan bölgəsindən olmasalar da onların adlarının Naxçıvan ərazisindəki epiqrafik abidələr üzərində həkk edilməsi kitabələrin yazıldığı dövrlərdə bölgənin həmin hökmdarların idarə etdiyi dövlətin tərkibində olmasına göstərən sanballı qaynaqlardandır. Ona görə də burada həmin hökmdarlar haqqında qısa şəkildə bəhs edilməsi məqsədə müvafiq hesab edilmişdir.

Naxçıvan bölgəsinin epiqrafik abidələri mətnlərində bir sıra görkəmli şəxsiyyətlərin, o cümlədən orta əsrlər zamanı Azərbaycan dövlət aparatında yüksək vəzifə tutan çoxlu şəxsiyyətlərin adlarını (Uluq Qutluq Lala bəy, Nureddin, Sədr bin Sarim, Məhəmməd Əhməd oğlu, Qazi Məcdəd-Din, Rükən əd-Din amid əl-Mülk, Hacı Məhəmməd, Ərəbşah, Abid və s.) qoruyub saxlamış və bizdək çatdırmışlar. Orta əsrlərdə kitabələr həkk edilərkən mətndə adları yazılış şəxsiyyətlərin titulları, epitetləri və s. də qeyd olunurdu. Azərbaycan dövlət aparatının, hakim feodal sinfinin mürəkkəb strukturunu aydınlaşdırmağa imkan verən bu titul və epitetlər həmin şəxsiyyətlərin cəmiyyətdəki yeri və mövqeyi haqqında ətraflı fikir yürütməyə imkan verir. Kitabələrdə qeyd olunan həmin titul və epitetlərin (rəis, isfəhsalar, candar, sədr əl-kəbir, amid əl-Mülk, əmir, sahib əl-əzəm, dəvətdar və s.) sayəsində orta əsr Azərbaycan dövlət aparatında çalışmış, adı digər qaynaqlardan məlum olmayan çoxlu şəxsiyyətin adları və hakimiyyətdə tutduğu mövqe müəyyən edilmişdir.

Adları epiqrafik abidələr vasitəsilə aşkar olunan və elmi dövriyyəyə daxil edilən şəxsiyyətlərin içərisində sənətkarlar xüsusi yer tutur. Həmin sənətkarların adları özlərinin yaratdığı abidələrdə qoyduğu imzalara, yaxud da adlarına əlavə olunan titullara əsasən aşkar edilmişdir. Ancaq, məlumdur ki, orta əsrlər zamanı sənətkarlar geniş xalq kütləsinin içərisində çıxırdı. Onlar ictimai vəziyyətinə görə aşağı silkə-təbəqəyə mənsub olduqları üçün kübar ailələr və onların nümayəndələri üçün yaratdıqları abidələrin hamisində öz imzalarını qeyd edə

bilmirdilər. Bu ancaq ən məşhur sənətkarlara müyəssər olan bir iş idi. Çünkü zəmanənin tələblərinə uyğun olaraq aşağı təbəqəyə mənsub olan sənətkarlar yüksək mənsəb sahibi olan kübar ailələrin üzvləri üçün hazırladıqları abidələr üzərində mərhumun adı ilə yanaşı öz imzalarını qoymağa cürət etmir, həmçinin abidəni hazırlanırdıran adamlar da buna razı olmurdı. Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbübəkr oğlu Naxçıvanı məşhur memar olmasaydı Azərbaycan Atabəyləri dövlətinin banisi Şəmsəddin Eldənizin arvadı, Atabəy Məhəmməd Cahan Pəhləvanın və Qızıl Arslanın anası Möminə xatının şərfinə Naxçıvan şəhərində inşa etdiyi möhtəşəm türbə üzərində öz adını yaza bilməzdi. Deməli, adları epiqrafik abidələrdə qeyd olunan və həmin abidələr vasitəsilə bizi gəlib çatan sənətkarlar əsasən məşhur sənətkarlar olmuşlar.

Məlumdur ki, Naxçıvan bölgəsi orta əsrlər zamanı bütün müsəlman Şərqində geniş yayılan müxtəlif sufi təriqətlərinə mənsub olan xanəgahların fəaliyyət göstərdiyi yerlərdən biri olmuşdur. Müxtəlif sufi təriqətlərinə mənsub şeyxlər mühüm ticarət yollarının keçdiyi Naxçıvan bölgəsinin bir sıra yerlərdən öz xanəgahlarını yaratmış, ətraflarında müridlər toplayaraq onlar vasitəsi ilə ideyalarını yayımlılar. Bölgənin epiqrafik abidələrinin tədqiqi nəticəsində xalq arasında böyük nüfuz sahibi olan belə şeyxlərdən bir neçəsinin (Şeyx əbu Səid, Şeyx Hacı Lelə Məlik, Kamil Şeyx Hacı Hilallullah, Mövlana Şəmsəddin Məhəmməd, Şeyx İslam və s.) adları, qəbirlərinin yeri və s. müəyyənləşdirilmişdir.

Qaynaqlar təsdiq edir ki, orta əsrlər zamanı Naxçıvan bölgəsindən elmin müxtəlif sahələri ilə məşğul olan çoxlu alımlar yetişmiş, onlar Yaxın və Orta Şərqiñ elmi müəssisələrində, təhsil ocaqlarında çalışmışlar. Bölgənin epiqrafik abidələrinin tədqiqi nəticəsində orta əsrlər zamanı Naxçıvanda yaşamış, çalışmış və orada da vəfat etmiş bir neçə alimin adı, qəbrinin yeri müəyyənləşdirilmişdir. Monoqrafiyada həmin alımlar haqqında da qısa məlumat

verilmişdir.

Naxçıvan bölgəsinin epiqrafik abidələrinin tədqiqi nəticəsində yaşadığı dövrdə "xacə" titulu daşıyan bir neçə şəxsiyyətin adı aşkar olunmuş və elmi dövriyyəyə daxil edilmişdir. Bu titulu orta əsrlər zamanı çox məşhur şəxsiyyətlər, xüsusilə alımlar daşıyırırdı. Həmçinin bu titulla böyük tacirlərə də müraciət olunurdu. Tədqiqatlar nəticəsində Ordubad bölgəsində "xacə" titulu daşıyan 4 nəfər şəxsiyyətin adı aşkar edilmişdir. Həmin şəxsiyyətlərin yaşadıqları dövrdə cəmiyyətin ictimai-siyasi həyatında hansı mövqə tutması tam aydınlaşdırılmışlığı üçün onlar haqqında alımlarla birlikdə bəhs edilmişdir.

Orta əsr müsəlman Şərqiñ hər yerində olduğu kimi, Naxçıvanın da sosial-siyasi həyatını din xadimləri - ruhanilərsiz təsəvvür etmək olmaz. Ona görə də adları epiqrafik abidələr vasitəsi ilə aşkar edilmiş din xadimləri haqqında məlumatlar da monoqrafiyaya daxil edilmişdir. Monoqrafiyada həmçinin yaşadıqları zaman bir sıra xeyirxah əməllərlə məşğul olan, adları epiqrafik abidələr vasitəsi ilə elmi dövriyyəyə daxil edilən şəxsiyyətlər haqqında da bəhs olunmuşdur.

Naxçıvan Muxtar Respublikası ərazisində orta əsrlər zamanı yaradılmış epiqrafik abidələrdə adları qalan şəxsiyyətlərin bir hissəsi qadınlardır. Feodal üsul idarəsinin və şəriət qanunlarının hakim olduğu orta əsrlər zamanı hicaba uyğun olaraq qadınlar üçün bir sıra qadağalar qoyulmasına baxmayaraq Naxçıvan bölgəsində qadın məzarları üstündə də yazılı abidələr qoyulmuşdur. Bölgə ərazisində indiyədək qadınların xatirəsinə həsr olunmuş 50-yə yaxın kitabə tədqiq olunmuşdur. Bu qadınların bir hissəsi sadə vətəndaşlar olsa da onların içərisində bir sıra görkəmli şəxsiyyətlərin, o cümlədən dövlət başçılarının, sufi təriqətlərinə mənsub xanəgah şeyxlərinin arvadlarına, analarına, əsilzadələrə və başqalarına da təsadüf olunur. Bu qadınların bəziləri yaşadıqları dövrün

ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edir, hətta dövlətin idarə olunması işlərinə qarışır, xeyirxah əməllərlə məşğul olurdular.

Monoqrafiyada haqqında bəhs edilən görkəmli şəxsiyyətlər aşağıdakı kimi qruplaşdırılmışdır: 1. Hökmdarlar, 2. Dövlət xadimləri, 3. Memarlar, 4. Sənətkarlar, 5. Alımlar, 6. Sufi şeyxləri, 7. Din xadimləri, 8. Xeyriyyəçilər, 9. Qadın şəxsiyyətlər.

Mətndə hökmdarların adları xronoloji ardıcılıqla, qalan şəxsiyyətlər isə əlifbaya uyğun olaraq sıralanmışdır.

1. HÖKMDARLAR

1. Şəmsəddin Eldəniz. Azərbaycan Atabəyləri (Eldənizlər) dövlətinin banisidir. Adı Naxçıvan şəhərində inşası 1186-ci ilde başa çatmış Möminə xatın türbəsinin (şəkil 1.) və türbə qarşısında 1187-ci ildə ucaldılmış qoşa minarəli baştağın (şəkil 2.) kitabəsində qalmışdır (73, s. 373, 378). Hər iki kitabədə Atabəy Məhəmməd Cahan Pəhləvanın atası kimi təqdim olunan Şəmsəddin Eldənizin adı “Atabəy Eldəniz” kimi qeyd olunmuşdur.

Mənşəcə Qırqaq türkü olan və qul kimi Həmədanda Səlcuq sultani Mahmudun vəziri tərəfindən satın alınan Şəmsəddin Eldəniz vəzirin ölümündən sonra sultanın xidmətinə keçmişdir. O qısa müddətdə özünün qabiliyyəti, fərasəti, xüsusi ilə hərbi işdən baş çıxarması, yaxşı at sürməsi, ox atması və s. keyfiyyətləri ilə diqqəti cəlb edir və Sultan Mahmudun vəfatından sonra onu əvəz edən yeni sultan II Toğruldan Əmir titulu alır. Sultan onu oğlu Arslanşahın atabəyi təyin edir. 1135-ci ildə hakimiyyətə keçən Məsud Şəmsəddini II Toğrulun dul qalmış arvadı Möminə xatınla evləndirir. Bu izdivacdan sonra onun Möminə xatından Atabəy Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan adlı iki oğlu və bir qızı dünyaya gəlir.

Bu dövrə Səlcuq sultanları hərbi iqta sistemi yaratmışdır və sadıq qoşun başçılarını belə torpaq payları – iqta ilə təmin edirdilər. Nəticədə bütün sultanlığın ərazisi tabeliyində on minlərlə hərbçi olan hərbi sərkərdələrin - əmirlərin arasında bölüşdürülmüşdü. Şəmsəddin Eldəniz də belə əmirlərdən biri idi. Arran (Berdə) 1136-ci ildə Sultan Məsud tərəfindən iqta kimi ona verilmişdi. Berdədə özünə ilkin iqamətgah yaratmış Şəmsəddin Eldəniz Arranın böyük bir hissəsini, o cümlədən Naxçıvanı öz idarəsində saxlayan Qara Sunqurun, sonra isə onu əvəz edən Əmir Çavlinin 1146-ci ildə vəfatından istifadə edərək Şirvanı və Naxçıvanı ələ keçirir və

iqamətgahını Naxçıvana köçürür (20, s. 61; 29, s. 302).

Dövlətin ərazisini genişləndirmək, qüdrətini artırmaq üçün fəal daxili və ehtiyatlı xarici siyaset yeridərək Şəmsəddin Eldəniz ölkəni inkişaf etdirmiş, nəticədə Azərbaycanda şəhər həyatı yeni çıxəklənmə dövrünə qədəm qoymuşdu. Yüksek inkişaf səviyyəsidə olan Naxçıvan şəhəri bir müddət dövlətin paytaxtı olmuşdu. Onun dövründə, 1162-ci ildə paytaxt Naxçıvanda şəhər rəisi və şeyxlərin başçısı Yusif Kuseyir oğlunun xatirəsinə türbə inşa edilmişdi. Arvadı Möminə xatının 1175-ci ildə vəfatından sonra onun qəbri üzərində möhtəşəm məqbərə inşa edilməsinə başlanır. Ancaq qısa müddət, bir ay sonra Şəmsəddin Eldəniz özü də dünyasını dəyişdiyi üçün (rəbiəs - səni 571/ 19.10.16.11.1175-ci il) məqbərənin tikintisini oğlu Atabəy Məhəmməd Cahan Pəhləvan həyata keçirir və bu iş görkəmli Azərbaycan memarı Əcəmi Əbübəkr oğlu Naxçıvani tərəfindən 1186-ci ildə başa çatdırılır. Bəzi tədqiqatçıların fikrincə, Şəmsəddin Eldəniz özü də arvadının yanında, Möminə xatın türbəsinin sərdabəsində dəfn olunmuşdur.

2. Məhəmməd Cahan Pəhləvan. Azərbaycan Atabəyləri (Eldənizlər) dövlətinin ikinci hökmardır. Şəmsəddin Eldənizin böyük oğlu. Adı XII yüzilliyin II yarısında Naxçıvan şəhərində yaradılmış Atabəylər memarlıq kompleksinə daxil olan Möminə xatın türbəsinin və kompleksə giriş rolunu oynayan qoşa minarəli baştağın (şəkil 1, 2.) kitabələrində eks olunmuşdur (73, s. 373, 378). Məhəmməd Cahan Pəhləvanın adı birinci kitabədə Cahan Pəhləvan Atabəy Əbu Cəfər Məhəmməd ibn Eldəniz, ikinci kitabədə isə Əbu Cəfər Məhəmməd ibn Atabəy Eldəniz kimi qeyd olunmuşdur.

Uşaqlıq və gənclik illərində mükəmməl təhsil alan, hərbi işi, dövlət idarəciliyini, xarici siyaset məsələlərini dərindən mənimşəyən Məhəmməd Cahan Pəhləvan anası Möminə xatının Sultan Toğruldan olan oğlu, anabir qardaşı Arslanşahın 1161-ci ildə hakimiyyətə gəlişindən sonra

sultanlıqda vəzirdən sonra üçüncü vəzifə olan “hacib” vəzifəsinə təyin olunmuşdu. Buna görə də Həmədanda sultan sarayında yaşayaraq böyük nüfuz qazanmışdı. 1175-ci ildə atası Şəmsəddin Eldənizin vəfati ilə əlaqədar təcili Naxçıvana gəlmış, dövlət xəzinəsinin və taxt – tacın əmlakını, eləcə də bütün ordunu nəzarəti altına almışdı (29, s. 16).

1175-1186-ci illərdə hakimiyyətdə olan Məhəmməd Cahan Pəhləvan dövləti gücləndirmək, qüdrətini artırmaq sahəsində çox mühüm tədbirlər həyata keçirir. Yeritdiyi ağıllı xarici siyaset nəticəsində qonşu ölkələrlə dostluq münasibətləri yaradılır, ölkəyə xarici müdaxilələrin qarşısı alınır. Ümumiyyətlə, onun dövründə Atabəylər dövləti özünün çıxəklənmə dövrünü keçirir, dövlət daha da möhkəmlənir, atabəylərin hakimiyyəti sabitləşir.

Atabəy Məhəmməd Cahan Pəhləvanın dövründə dövlətin ərazisi çox geniş idi. Bu əraziləri o hələ sağlığında ikən 4 oğlu arasında bölmüşdü. Azərbaycan və Arran türk qızı Qüteybə xatından olan oğlu və varisi Əbu Bəkrə, Rey, İsfahan və İraqın bir hissəsi İnanc xatından olan oğlanları Qutluğ İnanc Mahmud və Əmir Əmiran Ömrə, Həmədan vilayəti isə adı məlum olmayan kənizdən olan oğlu Müzəffərəddin Özbəyə verilmişdi. Qızı Cəlaliyə sonralar Naxçıvanı idarə etmişdi.

Qaynaqlarda, o cümlədən adı çekilən kitabələrdə xoşxasiyyətli, adil, ədalətli, alim, müdrik və səbri hökmər kimi səciyyələndirilən Atabəy Məhəmməd Cahan Pəhləvan həm də fövqəladə gücə malik olmuşdur. Bu günə qədər də xalq arasında atası Şəmsəddin Eldənizin Novruz bayramı şənliklərində keçirdiyi güləş yarışlarında onun həmişə qalib çıxması barədə fikirlər dolaşmaqdadır. Gənc Məhəmməd üst - üstə qoyulmuş dörd mis təbəqəsini dürmək kimi bükür, bir neçə nali eyni zamanda əli ilə əyməyi, bir yumruğu ilə atı aşırmağı, öküzü götürüb hasardan atmağı belə bacarırdı. Bu qeyri – adı qüvvəsinə görə onu el arasında “Cahan Pəhləvan”, yəni “Dünyanın pəhləvanı”, bəlkə də çağdaş anlamda “Dünya

çempiyonu” adlandırmışdılar (20, s. 112).

Atabəy Məhəmməd Cahan Pəhləvan 1186-ci ildə Həmədanda vəfat etmiş və orada dəfn olunmuşdur. Ancaq onun Naxçıvan şəhərində, Möminə xatın türbəsinin sərdabə hissəsində anasının yanında dəfn olunması haqqında fikirlər də vardır.

3. Əbu Səid Bahadır xan. Hülakü hökmdarı olmuşdur. Adı Ordubad rayonun Nüsüs kəndindəki məscid – ziyarətgahın, el arasında “Qırx kimsənə” (Ceheltən, Çeltərən, Çehiltənan) adlanan pirin qoz ağacından hazırlanmış giriş qapısının üzərində oyma üsulu ilə həkk olunmuş kitabədə (şəkil 3.) qalmışdır (54, s. 218-219; 83, s. 63). Hülakülər dövlətinə 20 ilə yaxın bir müddətdə rəhbərlik etmiş Əbu Səid Bahadur xan Ulcaytu Xudabəndənin oğludur. Atasının vəfatından sonra hicri 716-ci ildə (1316-ci il) taxta çıxan Əbu Səid gənc yaşlarında böyük hərbi müvəffəqiyyətlər əldə etdiyi üçün “Bahadır” ləqəbi almışdı. 1328-ci ildə qayınatası Əmir Çobanı və ikiövladını qətlə yetirdiyi üçün arvadı – Əmir Çobanın qızı Bağdad xatın tərəfindən hicri 736 (1335-ci il)-ci ildə zəhərlənərək öldürülmüşdür. Bundan sonra ölkədə hərc-mərclik başlanmış, 8 il ərzində Azərbaycanda səkkiz hökmdar hakimiyyətə gəlmişdi. Ancaq onların heç biri dövləti dağılmaqdan xilas edə bilməmiş, Hülakülər səltənəti Azərbaycanda sona çatmışdı (63, s. 36).

Kitabədə məscid – ziyarətgahın binasının “islam padşahı Əbu Səid Bahadır xanın səltənəti dövründə” (1316-1335-ci illər) inşa edilməsinin xüsusi olaraq vurgulanması təsdiq edir ki, Naxçıvan ərazisi əvvəllərdə olduğu kimi Hülakülər dövlətinin son dövrlərində də onun tərkibində olmuşdur.

4. Cahanşah. Qaraqoyunlu hökmdarıdır. Adı Culfa rayonunun Xanəgah kəndinin qərb tərəfində, Əlincəqalanın şərqi ətəyində indiyədək qalan günbəzin – Sahib əl - əzəm Hacı Məhəmmədin oğlu Əmirxanın türbəsinin kitabəsində (şəkil 4)

qeyd olunmuşdur (54, s. 147). Kitabədən aydın olur ki, günbəz “ən böyük sultan, Sultan Cahanşah Bahadır xan zamanında” inşa edilmişdir. Qaraqoyunlu hökmdarı, “Həqiqi” təxəlliüsü ilə şeirlər yazan Cahanşah 1435-1467-ci illərdə hakimiyyətdə olmuşdur. Mükəmməl təhsil alan, atası Qara Yusifin dövlət idarəciliyində, hərbi yürüşlərində yaxından iştirak edən Cahanşah Qaraqoyunlular dövlətinə başçılıq etdiyi zaman tutduğu bir sıra torpaqlar hesabına dövlətin ərazisini xeyli genişləndirdi. Onun dövründə Qaraqoyunlular dövləti Teymurilərin asılılığından qurtardı və müstəqil oldu. Zəmanəsinin yüksək səviyyəli dövlət xadimi kimi diqqəti cəlb edən Cahanşah mərkəzi hakimiyyətə tabe olmaq istəməyən köçəri əyanların müqavimətini qırdı, fəal xarici siyaset yeridərək qonşu dövlətlərlə uğurlu müharibələr apardı, xarici hücumlara və feodal ara müharibələrinə son qoydu.

106261

Kitabədə günbəzin Cahanşahın zamanında inşa edilməsinin xüsusi vurgulanması təsdiq edir ki, Naxçıvan bölgəsi Qaraqoyunlular dövlətinin tərkibində olmuşdur. Bu kitabə Azərbaycan epiqrafik abidələri içərisində Qaraqoyunlu hökmdarı Cahanşahın adı qeyd olunan yeganə epiqrafik sənəddir.

5. I Şah İsmayıll. “Səfəviyyə” sufi cəmiyyətinin rəhbər şeyxi, Səfəvilər dövlətinin banisidir. Adı Culfa bölgəsinin Saltaq kəndində qeydə alınaraq tədqiq olunan kitabələrdə (şəkil 5) qalmışdır (53, s. 148). I Şah İsmayıll Şeyx Heydərin üçüncü oğludur. 14 iyul 1487-ci ildə anadan olmuşdur. Atası Şeyx Heydərin 1488-ci ildə Şirvanşah Fərrux Yasar tərəfindən qətlə yetirilməsindən sonra Ağqoyunlu sultan Yaqub bacısı Aləmşahbəyimi və onun oğlanları Sultanəlini, İbrahimini və İsmayıllı həbs edir (bəzi mənbələrə görə sonradan şah olmuş İsmayıll həmin vaxt Əlincəqalada saxlanılmışdır (22, s.157)). Ancaq onlar Rüstəm padşahın dövründə həbsdən azad edilsələr də, az sonra Rüstəm padşah buna peşiman olur və onları həbs etmək üçün əmr verir. Onlarla baş verən döyüsdə Sultanəli, az

sonra isə İbarahim həlak olur. Şeyx Heydərin dostları az yaşlı İsmayılı qorumaq üçün onun yerini tez – tez dəyişir, nəhayət Gilana – lahicana aparıb onu Gərgiyə Mirzə Əliyə verirlər. İsmayıllı bir neçə il lahicanda yaşayır, orada əsaslı təhsil alır, bir sira elmləri dərindən mənimsəyir, Qurani – Kərimi oxuyub hafiz olur, hərb sənətini dərindən öyrənir.

Artıq özündə müəyyən güc olduğunu nəzərə alaraq 1499-cu ildə İsmayıllı ətrafına toplanan yeniyetmə və gənclərdən ibarət dəstə ilə lahicani tərk etdi, Ərdəbələ yola düşdü. Yol boyu ona qoşulan tərəfdarlarının, xüsusilə “Səfəviyyə” təriqəti mənsublarının hesabına dəstə böyüdü və Taromda onların sayı 1500 nəfərə çatdı. Qışın Ərçivanda keçirən İsmayıllı az sonra Ərzincanaya daxil oldu. Artıq bu zaman onun dəstəsində 7000 nəfər var idi. Ərzincanada keçirilən müşavirənin qərarı ilə İsmayıllı 1500-cü ilin sonlarında Şirvana hücum etdi. Cabanı adlı yerdə Fərrux Yasarla baş verən döyüşdə qələbə qazandı. Fərrux Yasar öldürüldü. Beləliklə, o atası Şeyx Heydərin və babası Şeyx Cüneydin intiqamını aldı. Bundan sonra o Bakını tutdu və orada çox qalmayaraq 1501-ci ilin ortalarında Təbriz istiqamətində irəlilədi. Yolüstü Naxçıvanın Şərur düzündə 7 minlik qoşunla Ağqoyunlu Əlvənd Mirzənin 30 minlik ordusunu məğlub etdi. Beləliklə, Təbrizə yol açıldı və İsmayıllı 1501-ci ilin payızında Təbrizə daxil oldu. Bundan sonra məscidlərdə onun adına xütbə oxundu, İsmayıllı şah elan edildi, adından üzərində şəlik ehkamları həkk olunan sikkələr zərb olundu. Bununla da tarix səhnəsinə banisi Şah İsmayıllı olan yeni bir dövlət - Səfəvilər dövləti çıxdı. Az sonra dövrünün ən qüdrətli imperiyalarından birinə çevrilən Səfəvilər dövləti banisi Şah İsmayıllı 1524-cü ildə 38 yaşında vəfat etsə də, 1736-cı ilədək mövcud olmuş və tarixdə silinməz izlər buraxmışdır. Naxçıvan bölgəsi dövlətin yaranması ərefəsində, Şərur düzündə ağqoyunlularla baş verən döyüşdən sonra İsmayıllı ixtiyarına keçmiş və dövlət yarandıqdan sonra kiçik istisnalar nəzərə alınmazsa, həmişə

onun tərkibində olmuşdur. Ona görə də Səfəvilər dövründə bütün ölkələrdə olduğu kimi Saltaq kəndində tədqiq olunan kitabədən də məlum olduğu kimi Naxçıvanda da qururculuq işləri aparılmışdır.

Kitabələrdə Şah İsmayıllı “Sultan, rəhbər – fədai, əfsiya, salik – sülük, haqq əl – yəqin Sultan Heydərin oğlu, böyük Sultan, ali nemətlər, qalibiyyət və bayraq sahibi, Allahın peyğəmbərlərinin və elçilərinin varisi, xeyir işlər sahibi, Əbü'l-Müzəffər Şah İsmayıllı Bahadır xan” kimi təqdim olunmuşdur. Atası Şeyx Heydərin və Şah İsmayıllı özünün adlarına əlavə olunan dünyəvi titullarla yanaşı dini titullar, xüsusilə sufiliklə bağlı titul və epitetlər onların dünyəvi hökmər olmaqla yanaşı, həm də dini rəhbər olduqlarını təsdiq etməklə bərabər “Səfəviyyə” sufi təriqətinin Naxçıvanda yayıldığı və fəaliyyət göstərdiyini də sübut edirlər.

6. I Şah Abbas. Səfəvi şahıdır. Adı Ordubad şəhər Cəmi məscidinin şərqdən giriş qapısının baş tərəfində qoyulan kitabədə (şəkil 6) və yenə də Ordubad şəhərindəki Təkeşiyi (Yəhya bəy) məscidinin şərqdən giriş qapısının baş tərəfindəki kitabədə qalmışdır (52, s.73-74, 107-108; 83, s.80-83, 105-106; 84, s.105-110). 1571-1629-cu illərdə ölüm sürmüştür. 1587-ci ildə, 16 yaşında hakimiyyəti ələ almış, ölüyü günədək dövləti idarə etmişdir. Azərbaycan sovet tarixşünaslığında I Şah Abbasın mənfi baxımdan yanaşılmış, o Azərbaycan Səfəvilər dövlətini farslaşdırılmaqda təqsirləndirilmişdir. Ancaq tarixi faktlar təsdiq edir ki, bu fikir yanlışdır. Artıq sübut olunmuşdur ki, Səfəvilər dövləti bütün varlığı ərzində (1501-1736), o cümlədən I Şah Abbasın dövründə (1587-1629-cu illər) Azərbaycan dövləti olmuşdur. Onun zamanında ölkədə Azərbaycan dili daha da inkişaf etmiş, sarayda, orduda, diplomatik görüşmalarda üstün mövqə tutmuşdur. I Şah Abbasın xarici ölkələrə təyin etdiyi səfirlərin əksəriyyəti türk əsilli diplomatlar olmuş, dövlət aparatında 32 mühüm vəzifə Qızılbaş əyanlarına tapşırılmışdı. Hətta paytaxt 1598-ci ildə

İsfahana köçürüldükden sonra şəhərdə aparılan quruculuq işləri zamanı Təbriz şəhərinin planını əsas götürərək, gözəl ictimai və yaşayış binaları inşa etdirmiş, geniş xiyabanlar saldırılmış, aparılan inşaat – quruculuq işlərini əsasən azərbaycanlı sənətkarlar yerinə yetirmişdi. Təbrizlilərin yaşaması üçün İsfahanın cənub - qərbində şah Abbasabad adlı şəhər saldırmışdı (59, s. 717).

Qaynaqlarda adının əvvəlində “Adil hökmər” və bu kimi başqa epitetlər yazılın, hətta “Həzrət-i əla şahi-yi Zillullah” (“Allahın kölgəsi olan əlahəzrət şah”) kimi dəyərləndirilən (59, s.32), adı şifahi xalq ədəbiyyatı nümunələrində “cənnət məkan” epiteti ilə müşaiyət olunan, əcnəbi müəlliflərin əsərlərində adına “Böyük” epiteti əlavə edilən I Şah Abbas 42 illik hakimiyyəti dövründə keçirdiyi uğurlu islahalar nəticəsində Səfəvilər dövlətinin itirilmiş qüdrətini bərpa etmiş, işgal olunmuş torpaqları geri qaytarmış, güclü bir dövlət yaratmışdır. O Naxçıvan bölgəsinə, xüsusi ilə Ordubada böyük diqqət və qayğı ilə yanaşmış, Ordubad şəhərini xəzinəyə veriləcək bir sıra vergilərdən azad etmişdi. Qədim zamanlardan Ordubadda yaşayan Nəsrəddin Tusi nəslindən olan, bir müddət Ordubad şəhərinin kələntəri işləyən Hatəm bəy Ordubadını özünə baş vəzir təyin etmiş, ona “etimad əd – dövlə” ləqəbi vermişdi. Şah Abbas 1606-ci ildə Ordubadda olarkən şəhəri soyurqal olaraq Hatəm bəy Ordubadiyə bağışlamışdı.

19 yanvar 1629-cu ildə vəfat etmişdir.

7. II Şah Təhmasib. Səfəvi şahıdır. Adı Naxçıvan şəhərindəki İmamzadə kompleksinə daxil olan türbənin (şəkil 7) inşası haqqında məlumat verən kitabəsində qalmışdır (72, s. 310-311). Kitabədə adı “Əbu Müzəffər şah Təhmasib Bahadır xan” kimi qeyd edilən, tarixdə II şah Təhmasib adı ilə tanınan bu adam Səfəvi şahı Sultan Hüseynin oğludur. 1722-1732-ci illərdə hakimiyyətdə olmuşdur. Hakimiyyəti zamanı dövlət işlərini başlı – başına buraxmış, nəticədə

dövlətin bir sıra torpaqları itirilmiş, fərasətsizliyi üzündən Səfəvilər dövləti tənəzzülə uğramışdı. Artıq bu zamanlar özünün hərbi qabiliyyəti ilə seçilən sərkərdə Nadirqulu xanla şahın münasibətləri pozulmuş, aralarındaki ziddiyyətlər kəskinləşmişdi. Nadir – Təhmasib münasibətlərinin sonrakı inkişafı II Təhmasibin 1732-ci ildə Nadirqulu xan tərəfindən hakimiyyətdən kənarlaşdırılması ilə nəticələnmişdi. Kembrik universitetinin professoru L. Lokhartin fikrincə, Nadirqulu xan “atası kimi qorxaq, qətiyyətsiz, asanlıqla təsir altına düşən, əyləncəyə, eyş – işrətə aludə olan, çox nadir hallarda hər hansı təşəbbüs göstərərkən hökmən qeyri – düzgün yol tutan” (8, s. 408), “tamamilə cılızlaşmış Təhmasibin”, “Türkiyə və Rusiya ilə dövlətin maraqlarına zidd olan müqavilə bağlamasından onun devrilməsi üçün bəhana kimi istifadə etdi” (8, s. 164) və o hakimiyyətdən salındı, azyaşlı oğlu taxta çıxarıldı.

8. Nadir Şah. Səfəvilər dövlətini əvəz edən Əfşarlar dövlətinin banisi və yeganə hökmədir. Adı Ordubad şəhərinin qərb tərəfində yerləşən “Qoç qəbristanlığı”nda qeydə alınaraq tədqiq olunmuş başdaşı tipli qəbirüstü xatırə abidəsinin yan tərəfində həkk olunmuş kitabədə (şəkil 8) qalmışdır (52, s.91-92; 94, s.4-5). 18 noyabr 1688-ci ildə anadan olmuşdur. Həyatının gənclik illəri Səfəvilər dövlətinin tənəzzülü, bir sıra torpaqların, o cümlədən Azərbaycan torpaqlarının bir hissəsinin osmanlılar, ruslar, əfqanlar tərəfindən işgal olunduğu dövrə təsadüf edir. Buna görə də ölkə ağır günlərini yaşıyirdi. Belə bir şəraitdə, 1722-ci ildə Səfəvi taxtına çıxan II Şah Təhmasib artıq bu zamanlar hərbi istedadı ilə fərqlənən Nadiri Xorasanda öz canişini təyin edir. Az sonra bir – birinin ardına böyük qələbələr qazanan Nadir orduda baş komandan vəzifəsini tutur. Əldə etdiyi böyük qələbələr Nadirin şöhrətini artırır, o sarayda böyük nüfuz qazanır. Nadir 1732-ci ildə II Şah Təhmasibi hakimiyyətdən salır və onun 8 aylıq oğlu, körpə uşaq Abbas Mirzəni III Şah Abbas adı ilə şah elan edir. Özü isə onun qəyyumu olur. Hakimiyyət faktiki olaraq

Nadirin əlində cəmləşir. 1736-ci ildə III Şah Abbasın müəmmalı şəkildə vəfatından sonra Nadir Muğanda çağrılan qurultayda şah elan olunur. Beləliklə, Səfəvilərin 235 il davam edən səltənətinə son qoyulur. Onu Nadir şahın mənsub olduğu Əfşar tayfasının adı ilə adlandırılan. Əfşarlar dövləti əvəz edir.

Tacqoyma mərasimindən sonra Nadir şahın atdığı ən mühüm addımlardan biri inzibati ərazi bölgüsündə dəyişiklik edilməsi oldu. Səfəvilərin yaratdığı Şirvan, Qarabağ, Çuxursəd və Təbriz bəylərbəylikləri ləğv edildi və “Azərbaycan” adlı vahid inzibati ərazi bölgüsü yaradıldı. Bütün Azərbaycan torpaqlarını əhatə edən bu ərazi Rusiya və Osmanlı imperiyası ilə həmsərhəd olduğundan oraya etibarlı adam kimi qardaşı İbrahim xan hakim (sipəhsalar) təyin edildi.

Hakimiyyəti ələ aldıdan sonra Nadir şah apardığı uğurlu müharibələrdə əldə etdiyi zəfərlərlə daha da şöhrətlənir, nüfuzu artır, dövləti möhkəmlənir. Onun fəhləri sırasında Hindistanın tutulması xüsusü yer tutur. Belə ki, o tabe olmaq istəməyən əfqanları əzdikdən, Herati və Qəndəhari tutduqdan sonra Hindistana yürüş edir və 20 mart 1739-cu ildə Dehlini tutur. 700 milyon rupi dəyərində qənimət alınır. Dünyada məhşur olan “Kuhı - Nur” (“Nur dağı”) adlı məşhur briliyant da həmin qənimətlər sırasında idi.

Maraqlıdır ki, Ordubad şəhərində tədqiq olunan kitabədə Nadir şahın Hindistana yürüşündə bəhs olunur. Kitabədə “Nadir şah Hindistana getdi. 1151-ci il” (miladi, 21.04.1738-09.04.1739-cu il) sözləri qeyd olunmuşdur. Məlumdur ki, Nadir şah 1737-ci ildə Orta Asiya və Hindistana yürüşə başlarkən ölkənin qüvvələrini səfərberliyə almış, İrəvandan Dərbəndə qədər olan ərazilərdə bütün hərbi qüvvələri özü ilə götürmüştü. Kitabənin tarixi bu yürüşlə, daha doğrusu Dehlinin tutulması (20 mart 1739) ilə bir vaxta düşdüyündən və Nadir şahın Hindistana yürüşü xatırladıldığından ehtimal etmək olar ki, mərhum həmin yürüşün iştirakçısı olmuşdur (52, s. 91-92, 126-127). Burada

mərhumun ölüm tarixinin Nadir şahın Dehlini tutması ilə eyni vaxta təsadüf etməsi səbəbindən də həmin hadisənin mərhumun qəbirüstü xatirə abidəsi üzərində qeyd olunması fikrindən də yan keçmək olmur. Fikrimizcə, ordubadlılar, o cümlədən kitabəni yazan və öz adını da orada qeyd edən həkkak Əbülfəsəm Nadir şahın Dehlini tutmasından xəbərdar olmuş və bu böyük hadisəni məxsusi olaraq kitabədə qeyd etmişlər (52, s.91-92).

Ancaq təəssüflə qeyd etmək lazımdır ki, Nadirdən narazı qüvvələr bu böyük şəxsiyyətə, qüdrətli sərkərdəyə suiqəsd hazırladılar. Nadir şahın şəxsi mühafizə dəstəsinin komandanı, qaynı oğlu Məmmədqulu xan, saray işləri idarəsinin rəisi Saleh xan bu işin əsas təşkilatçıları idi. Sui-qəsdçilər 21 iyun 1747-ci ildə gecə yarısı Nadir şahın yatdığı yerə - arvadı Cukinin çadırına daxil olmuş və Cukinin səsinə oyanan Nadir şah onlardan iki nəfərini öldürsə də ayağı çadırın ipinə ilişərək yixilmiş, bu zaman Saleh xan qılıncla vurub onun bir qolunu qoparmışdı. Məhəmməd xan Qacar isə onun başını kəsmişdi (23, s. 208-210). Beləliklə, dünyanın ən böyük sərkərdələrindən biri, “Şərqi Napoleonu” Nadir Şah Əfşarın həyatına son qoyulmuş, bundan sonra onun böyük dövləti dağılmışdı.

Əfşarlar dövləti çox az yaşasa da yaradıcısı Nadir Şah Əfşarın böyük hərbi məharəti sayəsində tarixdə böyük iz qoydu. Əfşarlar dövlətinin yaradılması, Nadir şahın hakimiyyətə gəlməsi ilə əfqanların, rusların, osmanlıların, özbəklərin və başqa əcnəbi xalqların ölkəyə təcavüzünə son qoyuldu. Nadir şah bütün xarici işgalçları qovub dövlətin sərhədlərindən kənara çıxartdı. Bunlardan əlavə Nadir şah böyük fəhlərə imza atdı. Hərbi şüarı “döyüşdə ya düşmənə qalib gəlmək, ya da cəbhədə ölmək, geri çəkilmək olmaz!” olan bu dahi və qüdrətli sərkərdənin komandanlığı altında ordu böyük qələbələr qazandı, Hindistan, Əfqanistan, Turan və İkiçayarasının bir hissəsi, Dağıstan, Gürcüstan və Buxara

Əfşarlar dövlətinə birləşdirildi. Hindistanı tutmaq müharibələr tarixində “Nadir şahın möcüzəsi” adlandırıldı (23, s. 205).

9. Heydərqulu xan. Naxçıvan Kəngərlilərinin tayfa başçısı, iri feodal, Naxçıvan xanlığının banisidir. Nəinki Naxçıvan bölgəsində, bütövlükdə Azərbaycanda və Yaxın Şərqdə çox məşhur olan, adı islamın müqəddəs kitabı Qurani – Kərimdə xatırlanan, Naxçıvan şəhərindən şərqi tərəfdə yerləşən Əshabi – Kəhf ziyarətgahının məscidindəki kitabədə qalmışdır (54, s. 241).

1747-ci ildə Nadir şah Əfşarın qətlə yetirilməsindən sonra Heydərqulu xan Nadir şahın Naxçıvandakı nümayəndəsi Ağa Həsəni qovmuş və özünü müstəqil xan elan etmişdi. Onun dövründə xanlıq geniş ərazilərə malik olmuş (9428,7 kv.km), xeyli inkişaf etmişdi. O xanlığı möhkəmlətmək, xəzinənin gəlirini artırın ticarəti, sənətkarlığı inkişaf etdirmək məqsədilə bir sıra tədbirlər həyata keçirmiş, rabitə vasitələrini qaydaya salmış, köhnə körpüləri təmir etdirmiş, yeni körpülər saldırmışdı. Heydərqulu xan xanlığın gücünü düzgün qiymətləndirərək, fəal, ağıllı və uzaqgörən xarici siyaset yeridərək daha güclü xanlarla (məsələn, Pənahəli xan) yaxşı münasibətlər yaratmışdı. 1763 - cü ildə vəfat etmişdir.

10. Şükrulla xan. Naxçıvan xanlığının əsasını qoyan Heydərqulu xan Kəngərlinin oğlu, Naxçıvan xanıdır. Fasilələrlə Naxçıvan xanlığını bir müddət idarə etmişdir. Adı Əshabi – Kəhfin özü tərəfindən yazdırılan kitabəsində eks olunmuşdur (54, s. 241). Kərim xan Zəndin 1768-ci ildə imzaladığı fermanla Şükrulla xan “Müstəqil xan”, yəni hakim tituluna layiq görülməklə yanaşı, bütün Kəngərlü süvarilərinə sərkərdə təyin olunmuşdur. Bundan sonra təmən hakimi kimi şöhrət tapmışdır. Sənədlərdə o xanlığın ən ali məqamlısı, “uca iqbally”, xeyirxah hakim kimi təqdim olunur. Dövlət işlərində ən çox fayda verən və xanlıq əhalisinin ən çox hörmətini qazanmış hakimi olan Şükrulla xan xanlığın tədbirli bir hakimi olmaqla yanaşı, həm də mahir bir hərbçi idi. O atası

Heydərqulu xanın Naxçıvançay üzərində saldırdığı körpünü təmir etdirmişdir (30, s. 24). Kitabədən məlum olur ki, Əshabi – Kəhfin kitabəsi təbii qüvvələrin təsirindən zaman keçdikcə aşınaraq məhv olduğu üçün Şükrulla xanın əmri ilə onun üzü ayrı bir lövhəyə köçürülrək əvvəlki yerinə nəsb edilmişdir. Həmin vaxt kitabəni həkk edən həkkak bu xeyirxah əməlin sahibi Şükrulla xanın adını da kitabənin kənar haşiyəsində qeyd etmişdir. Qeyd etmək yerinə düşər ki, Əshabi – Kəhfə Şükrulla xanın adını daşıyan bir məqam da vardır. Şükrulla xanın özü və ailə üzvləri Əshabi – Kəhfə ziyarətə gedərkən həmin yerdə düşərgə saldıqları üçün, oraya el arasında “Şükrulla xan taxtı” deyilmişdir (96, s. 97).

Kitabənin həkk edildiyi tarix (hicri qəməri, 1190-ci ilin səfər ayı/ 22.03 – 20.04.1776-cı il) təsdiq edir ki, həmin vaxt Naxçıvani Şükrulla xan idarə etmişdir.

Şükrulla xan 1783-cü ildə müharibədə həlak olmuşdur (30, s. 24).

2. DÖVLƏT XADİMLƏRİ

11. Abid. Dövlət məmuru olmuşdur. Adı Ordubad şəhər mədrəsəsinin kitabəsi vasitəsi ilə elm aləminə məlum olmuşdur (54, s.328; 83, s.91). Hökmdarın katibi – dəvatdarı (mürəkkəb və yazı ləvazimatını daşıyan adam) olmuşdur. Oğlu Hacı Saleh Hacı Məhəmmədə birlikdə Ordubad mədrəsəsinin inşasına sərkarlıq – başçılıq etmişdir. Görünür mədrəsə binasını inşa etdirən və kitabədə “Şah dövlətinin köməkçisi” (“zəhir əd-Dövlə”) titulu ilə təqdim olunan yüksək vəzifəli məmür Məhəmməd İbrahim tikdirdiyi təhsil ocağının inşasına rəhbərliyi saraydan yaxşı tanıdığı və inandığı, şahın dəvatdarı Abidin oğlu Hacı Salehə və Hacı Məhəmmədə həvalə etmişdir.

12. Büyük sədr Rükn əd-Din amid əl-Mülk. Yüksək vəzifəli dövlət məmuru olmuşdur. Qaynaqlara əsaslanaraq demək olar ki, orta əsrlər zamanı Azərbaycanın hər yerində olduğu kimi Naxçıvanın da sosial-siyasi və mədəni-ideoloji həyatında ali müsəlman ruhani təbəqəsinə mənsub adamların özünəməxsus yeri və mövqeyi olmuşdur. Azərbaycanın orta əsrlər feodal cəmiyyətini ruhanilərsiz təsəvvür etmək mümkün deyildir. Bütün islam dünyasında olduğu kimi Azərbaycanda da müsəlman ruhaniləri təhsil sistemində aparıcı qüvvə olmuş, sufi xanəgahlarına rəhbərlik etmiş, dövlət aparatında yüksək vəzifələr tutmuş, ticarətin inkişafına köməklik göstərmiş, ölkənin idarə olunmasında təmsil olunmuş, əhali arasında ağsaqqallıq missiyasını yerinə yetirmişlər.

Sıralarında Azərbaycanın görkəmlı mütəfəkkirlərindən S.Ə.Şirvani, C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev və başqaları tərəfindən amansız tənqid atəşinə tutulan din xadimləri olsa da onların çoxu heç də ateizmle məşğul olan materialist tarixçilərin iddia etdiyi kimi firıldaqçı, şarlatan, müftəxor, fanatik, xurafata və köhnəliyə, gericiliyə meylli cəhalətpərəst adamlar deyil, dövrün və zəmanətin hadisələrindən baş çıxaran tarixi proseslərə dərindən nüfuz

edən, humanist, alicənab, açıqfikirli, elm, təhsil, mədəniyyət sahəsində xüsusi xidmətləri olan, inzibati dövlət aparatında yüksək mənşəb sahibi kimi ölkənin idarə olunmasında yaxından iştirak edən şəxsiyyətlər – ruhani alımlər olmuşlar.

Orta əsrlərdə müsəlman ruhaniləri bir qayda olaraq dövlətin idarə olunmasına cəlb olunmuş, bir sıra dini və dünyəvi vəzifələri icra etmişlər. Bürokratik dövlət aparatının müxtəlif pillələrində qərar tutan bu adamların içərisində vəzirlər və sədrər də olmuşdur. Bunu təsdiq edən ən sanballı qaynaqlardan biri Ordubad şəhərinin “Malik İbrahim” qəbristanlığında qeydə alınmış başdaşı tipli qəbirüstü xatırə abidəsi üzərindəki məzar kitabəsidir (şəkil 12.). Yaşıl rəngli daşdan hazırlanmış başdaşı (ölçüsü: 50x42x6 sm) üzərində ərəb dilində nəsx xətti ilə altı sətirdə həkk edilmiş kitabənin mətni belədir: “Bu bağça böyük sədr, Rükn əd-Din amid əl-Mülkü – onun yatağı sərin olsun – qızı, mərhumə, günahları bağışlanmış xanım Əta Mülkündür. Onun ölümü səkkiz yüz on birinci il, məhərrəmin on ikisində [baş verdi]” (43, s.14; 94, s.42-43).

Hicri qəməri təqvimini ilə 811-ci il miladi ilə 07.06.1408-ci ilə müvafiqdir.

Kitabədən göründüyü kimi epitafiyada mərhumə xanım Əta Mülkün atası Rükn əd-Din “böyük sədr” və “amid əl-Mülk” titulu ilə təqdim olunmuşdur. Bu titullar onun yaşadığı dövrde görkəmli din xadimi, ali müsəlman ruhani təbəqəsinə mənsub bir adam kimi feodal dövlət aparatında tutduğu yüksək vəzifə və mənsəbdən xəbər verirlər.

Məlumdur ki, dini titul olan “böyük sədr”i məşhur ruhani alımlər daşıyır və dövlət aparatında tutduğu vəzifəyə görə əsas şəxslərdən biri hesab olunurdular. Orta əsr müəlliflərinə əsaslanaraq demək olar ki, qaynaqlarda sədr, sədr əl-əzəm, sədr əl-müəzzəm, sədr əl-kəbir və s. şəkildə təqdim olunan sədrər bütün dövrlərdə eyni funksiyaya malik olmamışlar. Səlcuqilər zamanından mövcud olan sədr

vəzifəsinin funksiyası müəyyən vaxtlarda dəyişilsə də bütün orta əsrlər boyu feodal dövlət aparatında mühüm vəzifələrdən biri olmuşdur.

Səlcuq sultani Məlikşah ruhanilərin öz işlərindən ötrü divan məmurlarına müraciət etməsinin qarşısını almaq məqsədilə ən görkəmli ruhanilərdən birini sədr təyin etmişdi ki, o ruhanilərin ərizə və şikayətlərinə baxsın. Ümumiyyətlə, bu dövrlərdə sədlər ruhani alimlərdən təyin edilir və vəqf mülkiyyətini idarə edirdilər (101, s. 18; 35, s.40). Onlar müsəlman ruhanilərinin başında durur, bir sıra dini məsələlərin həlli ilə məşğul olurdular. Məhəmməd Hinduşah Naxçıvanının verdiyi məlumatda görə nisbətən sonrakı dövrlərdə sədr əl-əzəm və sədr əl-müəzzəz titulları bəzi əyanlara, sənətkar təşkilatlarının başçılarına, mühtəsiblərə, müəllimlərə və tacirlərə verilən titul olmuşdur (32, s.75).

Qaraqoyunlu və Ağqoyunlu dövlət aparatında hökmədar və əmir əl-üməradan sonra üçüncü yeri sədr-əzəmlər tuturdu. Onlar müsəlman ruhanilərinə rəhbərlik edir, vəqf mülkiyyəti və onların gəlirləri, mədrəsələr, xeyriyyə təşkilatları və s. idarəsi ilə məşğul olurdular. Sədr və sədr-əzəm vəzifələrini epiqrafik abidələr əsasında dərindən araşdırın Azərbaycan MEA-nın müxbir üzvü M.Nemət qeyd edir ki, baş sədr şəriət işlərində bütün vəzifələrə cavabdeh şəxsləri, ocümlədən icma rəhbərlərini, seyyidləri, alimləri, müdərrisləri, şeyxüislamları, pişnamazları, hafızları, vəzirləri, qazılıarı, mühtəsibləri, mütəvəlliləri, mustoufiləri, vəqf mülkiyyətini idarə edənləri vəzifəyə təyin və azad edirdi. Qeyd olunan vəzifə sahibləri hər hansı bir işi yerinə yetirərkən baş sədlə razılaşmalı idilər (82, s.75).

Orta əsr qaynaqlarına söykənərək tarix elmləri doktoru Ş. Fərzəliyev qeyd edir ki, tarixçilərin əksəriyyəti bu vəzifəni "yüksek vəzifə" adlandırmışdır (16, s.47). Şirvanşah Fərrux Yasarın zamanına, hicri 879-cu ilə (miladi 1474-cü il) aid bir əlyazma sənədində Şirvanşah sədlərin köməyi olmadan

rəyyəti və digər tabeçilikdə olanları itaətdə saxlamağın mümkün olmadığını qeyd etməklə, sədləri, ümumiyyətlə, ruhaniləri "dövlətin sütunları" adlandırır (85, s.64). Epiqrafik abidələrin məlumatları şahidlik edirlər ki, Şirvanşahlar dövlətində hökmədar və baş komandan sayılan səpəhsalardan sonra üçüncü vəzifəni kitabələrdə "sədr əl-Möhtərəm", "sədr əl-əzəm" kimi qeyd olunan baş sədlər tuturdu (87).

Azərbaycan Səfəvi dövləti yarandıqdan sonra da sədr vəzifəsi saxlanılmış və əmir əl-üməradan sonrakı yer ona məxsus olmuşdur. O dini idarəyə rəhbərlik etmiş və antifeodal bidətçi hərəkatların qarşısının alınması, kökünün kəsilməsi, habelə hər yerdə şəliyin mövqelərinin yayılması, möhkəmlənməsi üçün məsuliyyət daşımışdır (12, s.230-231). Orta əsr mənbələrində sədlərin "mövlana" titulu daşıması, hərbi səfərlərdə və döyüşlərdə iştirak etməsi və s. haqqında məlumatlar vardır.

Qaynaqların məlumatlarında müxtəlif dövrlərdə, ayrı-ayrı dövlət aparatlarında mövcud olan sədr vəzifələrinin funksiyalarının bir-birindən fərqlənməsi haqqında faktlar vardır. Məsələn, "Name-yi nami" əsərinin müəllifi Xandəmir "sədlərin vəzifəsi hər dövrдə və hər bir hökmədarın xidmətində müxtəlif olmuşdur" - deyə məlumat vermişdir (16, s.49; 101, s.42).

Qeyd olunduğu kimi böyük sədr vəzifəsini daşıyan Rükn əd-Dinin adı hicri qəməri təqvimilə 811-ci ildə (miladi ilə 1408-si il) vəfat etmiş qızı xanım Əta Mülkün epitafiyasında qalmışdır. Bu məzar kitabəsində o "amid əl-Mülk" titulu ilə təqdim olunmuşdur. Orta əsrlər zamanı bu titulu dövlət aparatında yüksək vəzifə tutan adamlar daşıyırlılar. Bu titul haqqında söhbət açan tacik alimi A. Muxtarov yazır ki, orta əsrlərdə "amid" yüksək vəzifəli şəxslərə ünvanlanan titul idi və "mülk" sözü ilə birlikdə verilirdi. Məsələn "şərəf əl-Mülk" – "hakimiyyətin şərəfi", "amid əl-Mülk" – "hakimiyyətin dayağı" və s. (80, s. 83).

Orta əsr qaynaqlarına söykənərək akademik Z. Bünyadov göstərir ki, XII-XIII yüzilliklərdə “amid əl-Mülk” dövlət aparatında vəzirlərə verilən titul olmuşdur. Azərbaycan Atabəyləri və Xarəzmşah Anuştəkin dövlətlərində vəzir dövlət başçısının birinci məsləhətçisi və bütün burokratik aparatin rəhbəri olmaqla sarayda ikinci şəxs olmuşdur (3, s.177; 76, s.93). Ancaq vəzirlərin vəzifəsi həmişə belə yüksək olmamış, müxtəlif dövrlərdə dəyişilmiş, ayrı-ayrı dövlət aparatlarında fərqli məzmun kəsb etmişdir.

XV əsr Azərbaycan feodal dövlət aparatında üçüncü yeri baş vəzir tuturdu. Orta əsr qaynaqları bu vəzifəni “padşahın ürəyi, əli, dili, gözü və qulağı” kimi dəyərləndirir (35, s. 42). Teymurilər dövründə 4 vəzir olduğunu söyləyən S. Onullahi bu vəzirlərin eyni ilə Qaraqoyunlu və Ağqoyunlu dövlət aparatlarında fəaliyyət göstərməsini qəti şəkildə söyləməsə də həmin dövlətlərdə vəzir vəzifəsinin olduğunu qeyd etmişdir (35, s.42).

Bu dövrlərdə baş vəzirlər dövlət gəlirləri və maliyyə işlərini idarə edir, ölkənin xarici işləri ilə məşğul olur, mülki inzibati idarələrə başçılıq edirdilər (16, s.53). Orta əsr tarixçisi Həsən bəy Rumlu dövlətin bütün mali və mülki işlərinə rəhbərliyin baş vəzir tərəfindən həyata keçirildiyi haqqında məlumat vermişdir (100, s. 581; 16, s. 53-54). Onlar “sədr”, “dəstur”, “xoca-yi bozorg” titullarını daşıydılar (3, s.178; 76, s. 93). Bizim bəhs etdiyimiz Rükn əd-Din amid əl-Mülk də qızının məzar kitabəsində “böyük sədr” titulu ilə təqdim edilmişdir.

Orta əsrlər zamanı baş vəzirlərin bəzən sədrlərə aid işləri də idarə etməsinə dair faktlar mövcuddur. Vəzirlərin funksiyasından danışarkən Ş. Fərzəliyev qeyd edir ki, dini işlərlə əsasən sədrin məşğul olmasına baxmayaraq bəzən baş vəzir sədarəti də öz hökmü altına alırı (16, s.55).

Deyilənlərə və daşıdığı titullara əsasən belə bir nəticəyə gəlmək tamamilə mümkünür ki, “böyük sədr” Rükn əd-Din

“amid əl-Mülk” XIV yüzilliyin sonu – XV yüzilliyin əvvəllerində Azərbaysan feodal dövlət aparatında vəzir vəzifəsini tutmuş, görkəmli ruhani alim olduğu üçün “böyük sədr” titulunu almış və vəzirlik vəzifəsinə aid olan işləri yerinə yetirməklə bərabər sədarətə aid vəzifələri də öz əlində birləşdirmişdir.

13. Div Xan Bulqar Bahadur. Büyük tayfa başçısı, hərbçi olmuşdur. Orta əsrlər zamanı Naxçıvan bölgəsində yaşamış görkəmli şəxsiyyətlərdən biri də Div xan Bulqar Bahadur olmuşdur. Bu görkəmli şəxsiyyətin – sərkərdənin adı vaxtilə Şahbzə bögəsindən şimalında yerləşən Keçəldağın ətəklərində, Qanlıgölün yaxınlığında yerləşən “Böyük Qəbirli” adlı qəbristanlıqda qeydə alınmış məzar kitabəsinin (şəkil 13) məlumatları əsasında elmi dövriyyəyə daxil edilmişdir. Azərbaycan ərazisində müxtəlif vaxtlarda yaradılmış maddi-mədəniyyət və tətbiqi-sənət nümunələrinin, o cümlədən qəbirüstü xatırə abidələrinin sovet hakimiyyəti illərində bədxah və nankör qonşularımız ermənilər tərəfindən uğurlanıb indiki Ermənistana aparılması sübuta ehtiyacı olmayan bir həqiqətdir. Tarixən Azərbaycana məxsus olan, hazırda isə qondarma Ermənistən Respublikası yerləşən qərb torpaqlarımızda dövrümüzədək gəlib çatan qəbirüstü abidələr isə ya vandalcasına məhv edilmiş, yaxud da üstlərində əməliyyatlar aparıllaraq “erməniləşdirilmişdir”.

Ermənilər tərəfindən uğurlanıb aparılmış və ya məhv edilmiş qəbirüstü abidələrdən biri də Div xan Bulqar Bahadura məxsus olan xatırə abidəsidir. Bu abidə vaxtilə həmin ərazidə olarkən görkəmli alim, arxeoloq Vəli Əliyevin diqqətini cəlb etmiş və o abidə üzərindəki kitabənin estampını götürmüştür. Həmin estampı hörmətli alim 1979-cu ildə tədqiq etmək üçün mənə təqdim etmiş və abidə qeydə alınan yerdə üstündə kitabə olan çoxlu daş qoç və qoynu heykəli, sənduqə tipli qəbirüstü xatırə abidələri olduğunu söyləmişdi. Ona görə də biz bu abidənin sorağı və başqa abidələr qeydə almaq ümidi ilə

Naxçıvan Elm Mərkəzi arxeoloji ekspedisiyasının üzvləri ilə qeyd olunan əraziyə səfər etsək də ümidişlərimiz puça çıxdı. “Böyük Qəbirli”, “Kiçik Qəbirli” və “Matəm ağacı” adlanan məzarlıqlarda sadə və bəsit formada yonulmuş sənduqə formalı bir neçə qəbirüstü nümunədən başqa diqqətəlayiq bir abidə yox idi. Ərazidə olarkən biz yaxınlıqdakı Gömür kəndindən gəlib dərman bitkiləri toplayan qadınlardan öyrəndik ki, ermənilər bir neçə ay bundan əvvəl helikopterlə buraya gəlmış, tarixi və bədii tərtibat cəhətdən diqqəti cəlb edən abidələri götürüb aparmış, qalan abidələrin bir hissəsini isə məhv etmişlər.

Hazırkı vaxtda maddi mədəniyyət nümunələrimizin ermənilər tərəfindən mənimşənildiyi, bir sıra torpaqlarımızın işgal edilməsindən şirniklənərək yeni ərazilər, xüsusilə Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana qarşı iddialar irəli sürüldüyü bir zamanda xalqımızın torpağa vurulduğu möhür olan bu qəbirüstü abidələrin tədqiq edilib elmi ictimaiyyətə çatdırılması çox vacibdir. Həmçinin bu abidələrin məhv edildiyi və ya “erməniləşdirildiyi”, ümumiyyətlə onlara əlimizin çatmadığı bir vaxtda bu məsələ daha çox aktuallaşır. Məhz bunu və tariximiz üçün böyük elmi əhəmiyyətini əsas tutaraq vaxtilə müəllimim və dostum, AMEA-nın müxbir üzvü, professor V.Əliyevin mənə təqdim etdiyi estamp əsasında kitabənin nəşr etdirilməsini və elmi dövriyyəyə daxil edilməsini məqsədəuyğun hesab edirik.

Şarkofaqlı, səthi balıqbeli formada boz rəngli daşdan düzəldilmiş sənduqə formalı bu abidənin (ölçüsü: 115x60x35sm) yan tərəfində iki sətirdə yazılmış kitabənin mətni belədir: “Div ğan Bulqar Bahadur. Kömək Allahdandır...və səbr kədəri nurlandırır (yüngülləşdirir)’.

Kitabənin üzərində tarix yoxdur. Ancaq bir sıra oxşar xüsusiyyətlərinə, həmçinin Naxçıvan ərazisinin digər yerlərində rast gəlinən, xüsusi ilə qonşu Zəngəzur mahalının Urud kəndində son dövrlərədək qalan və tarixləri məlum olan

eyni tipli abidələrlə hərtərəfli müqayisə edərək onu XVI əsrə aid etmək olar.

Kitabədə qeyd olunan “Div ğan Bulqar Bahadur” sözləri diqqəti cəlb edir. Aydın olur ki, xatirəsinə sənduqə tipli qəbirüstü abidə hazırlanmış “Div ğan” – “Div xan” ləqəbli Bulqar Bahadur eramızın hüdudlarında Volqa çayı sahillərindən hərəkət edərək Şimali Qafqaz vasitəsilə bir neçə mərhələdə və istiqamətdə Cənubi Qafqaza gəlmış Bulqar tayfalarından bir qövmün başçısı olmuşdur. Qaynaqlar təsdiq edir ki, Cənubi Qafqaza gələn bulqarlar bir sıra yerlərdə, o cümlədən Qars ətrafında, Azərbaycanın bəzi bölgələrində, o cümlədən Ordubad rayonunun Vənənd kəndində məskunlaşmışlar. Onlar Cənubi Qafqazın ictimai – siyasi həyatında mühüm rol oynamış, hətta Qars yaxınlığında 962-1064-cü illər arasında mövcud olan “Vənənd bəyliyi” adlı dövlət qurumu yaratmışlar (67, s. 6). Bu abidə təsdiq edir ki, Naxçıvan bölgəsinə gələn bulqar türk tayfalarının bir hissəsi Şahbzə bölgəsinin şimal hissəsində, özünün gözəl təbiəti və yaylaqları ilə seçilən, heyvandarlıq və maldarlıq üçün çox yararlı olan ərazilərdə məskunlaşaraq orada yaşamışlar. XVI yüzillikdə bu tayfanın başçılarından biri Bulqar Bahadur olmuşdur. Bu kitabə bulqar tayfalarının qeyd olunan ərazidə məskunlaşmasını təsdiq edən ilk etibarlı qaynaqdır.

Mərhumun adına əlavə olunmuş “Div ğan” - “Div xan” ləqəbi isə göstərir ki, o Səfəvi şahlarının xidmətində olmuş, öz qəhrəmanlığı, şücaəti, cəsarəti, igidiyyi, gücü ilə diqqəti cəlb etmiş və Səfəvi şahları tərəfindən bu ləqəbə layiq görülmüşdür. Qaynaqlar şahidlik edirlər ki, Səfəvilərin hakimiyyəti dövründə “xan” və “sultan” titulu alan hərbi əyanlar, əmirlər adlanırdı. “Xan” və “sultan” titulu Səfəvilər zamanında fərdi hesab olunaraq əmirlərə yaşadığı dövr üçün verilirdi və irsi deyildi (89, s. 99). Ancaq burada bir cəhətə diqqət yetirmək lazımdır ki, I Şah İsmayılin dövründə və I Şah Təhmasibin hakimiyyətinin əvvəllerində “sultan” titulu daha çox verilirdi

(məsələn, Cuxa sultan, Div sultan, Çayan sultan, Köpək sultan, Quduz sultan və s.). Ancaq zaman keçdikcə, “xan” titulunun xüsusi çökisi artır və I Şah Təhmasibin hakimiyyətinin ikinci yarısında və sonrakı dövrlərdə “sultan” titulundan üstün hesab olunmağa başlayır (89, s.100).

XVI-XVII əsrlərdə Səfəvi şahları öz əmirlərinə - tayfa başçılarına bu titulları bir sıra fəxri ləqəblərlə yanaşı verirdilər. O cümlədən bir sıra əmirlərə “sultan” və “xan” titulu ilə yanaşı “Div” ləqəbi də verirdilər. Məsələn, Qızılbaş tayfa əmirlərindən biri olan Əli bəy “Div-sultan” ləqəbi ilə məşhur idi (21, s.15).

Qeyd edildiyi kimi bizim bəhs etdiyimiz kitabədə mərhum Bulqar Bahadur “Div-xan” ləqəbi ilə təqdim olunmuşdur. Görünür, o hərbi qabiliyyəti ilə müharibələr zamanı fərqlənmiş, gücü, şücaeti və igidliyi ilə Səfəvi şahlarının diqqətini cəlb edərək rəğbətlərini qazanmış və “Div xan” titulu ilə mükafatlandırılmışdır. Bütün bunlara əsasən demək olar ki, Div xan Bulqar Bahadur Səfəvi ordusunda xidmət etmiş, sərkərdə olmuşdur.

I Şah İsmayıл dövründə geniş yayılan “sultan” titulundan fərqli olaraq Bulqar Bahadura “xan” titulu verilməsi təsdiq edir ki, o I Şah Təhmasibin hakimiyyətinin II yarısında Səfəvilərə xidmət etmiş və o zaman daha hörmətli sayılan “xan” titulu ilə təltif olunmuşdur. Bu fikrə əsasən kitabənin tarixini təxmin etmək olası dəqiqləşdirmək və onu XVI yüzilliyin II yarısına aid etmək olar.

14. Əbu Məhəmməd Atabək Vənəndi. Dövlət məmurudur. Adı Ordubad rayonunun Vənənd kənd qəbiristanlığında, özünəməxsus məzar kitabəsində qalmışdır (47, s. 24-25) (şəkil 14). Kitabədə o “Atabəy” titulu ilə təqdim olunmuşdur. XI yüzillikdə, Səlcuqlar zamanından meydana çıxan bu titulu daşıyan adamlar müsəlman Şərqiinin sosial-siyasi həyatında mühüm rol oynamış, hətta XII yüzillikdə iri və güclü dövlətlər yaratmışdır (məsələn, Azərbaycan Atabəyləri

dövləti). Monqol istilasından sonra tədricən irsi xarakter alan, əvvəlki kimi nüfuzlu olmasa da mərhumun yaşadığı XV əsrda də mövcud olan bu titulu daşıması Əbu Məhəmmədin yaşadığı cəmiyyətdə müəyyən mənşəb sahibi olmasına göstərir.

15. ƏmirBədi ül- Mülk. Hərbçi – sərkərdə olmuşdur. Adı Ordubad şəhərindəki «Malik Ibrahim» qəbiristanlığında dəfn olunmuş qızı Ziba xanımın məzar kitabəsində (şəkil 15) aşkar edilərək elmi dövriyyəyə daxil olmuşdur (43, s. 15; 42, s. 34). Kitabədə Bədi ül- Mülk “əmir” titulu ilə təqdim olunmuşdur. Orta əsrlərdə bu titul yüksək rütbəli hərbçilərə, sərkərdələrə verilirdi. Əmirlərin içərisində seçilib təyin edilən əmir əl-üməra orduda baş komandan olmaqla dövlət aparatında aparıcı simalardan biri sayılırdı. Buradan aydın olur ki, XV yüzillikdə yaşamış Əmir Bədi ül-Mülk dövlətdə hərbi işlərə baxmış, ordu birləşmələrinə rəhbərlik etmişdir.

16. Əmir Ərəbşah. Hərbçi – sərkərdə olmuşdur. Adı Əlincəçay xanəgahının yanında dəfn olunmuş qızı Qureys Şahbanuya məxsus məzar kitabəsi (şəkil 16.) vasitəsi ilə elmə məlum olmuşdur (44, s. 34; 93, s. 58; 54, s. 82). Hicri 848/1444-45-ci ilə aid kitabədə mərhumənin atası Ərəbşahın adına “əmir” titulu əlavə olunmuşdur. Deməli, XIV əsrin sonu XV əsrin I yarısında yaşayan Əmir Ərəbşah hərbi işlə məşğul olmuşdur. Orta əsr qaynaqlarında bizədək Ərəbşah adlı bir neçə əmirin adı gəlib çatmışdır. Qəti şəkildə söyləmək mümkün olmasa da, Naxçıvan ərazisinin Qaraqoyunu dövlətinin tərkibində olmasını, Qaraqoyunu hökməarı Cahanşahın zamanında bölgədə quruculuq işlərinin aparıldığını, hətta həmin vaxt möhtəşəm memarlıq abidələrinin inşa edildiğini nəzərə alaraq, qəti şəkildə olmasa da demək olar ki, Qureys Şahbanunun atası əmir Ərəbşah Qaraqoyunu sarayında divan əmiri işləyən əmir Ərəbşahla eyni adamdır.

17. Əmir Mehr. Hərbçi – sərkərdə olmuşdur. Adı Ordubad rayonunun Vənənd kəndinin cənub tərəfində yerləşən qəbristanlıqdə dəfn olunmuş oğlu ustad Qasımin məzar kitabəsi

(şəkil 17) vasitəsi ilə elmi dövriyyəyə daxil edilmişdir (47, s.22-23; 55, s.37-38). Kitabədə “Əmir” titulu ilə təqdim olunması onun yaşadığı dövrə hərbi işlə məşğul olduğunu göstərir. Oğlu ustad Qasımın vəfat tarixinə əsasən məlum olur ki. Əmir Mehr XIV yüzilliyin II yarısı – XV yüzilliyin I yarısında yaşamışdır.

18. Əmir Mənsur. Hərbçi-sərkərdə olmuşdur. Adı Ordubad rayon Diyarşunaslıq Muzeyində mühafizə və nümayiş etdirilən sənduqə tipli mərmər qəbirüstü xatirə abidəsi üzərində həkk edilmiş məzar kitabəsi (şəkil 18) vasitəsi ilə elmi dövriyyəyə daxil olmuşdur (43, s.25). Kitabədə mərhum Mənsur “əmir” titulu ilə təqdim olunmuşdur. Bu titulla orta əsrlərdə görkəmli hərbiçilərə müraciət edilirdi. XV yüzillikdə yaşamışdır. Kitabənin məzmunundan aydın olur ki, Əmir Mənsur gənc yaşlarında, 1495-ci ildə vəfat etmişdir. XV əsrin ikinci yarısında yaşamış bu şəxsiyyətin həyatının əsas hissəsi Ağqoyunlu dövlətinin hökmranlığı dövrünə təsadüf edir. Qaynaqların məlumatına görə Ağqoyunlu dövlətində əmirlər “əzəmətli əmir”, “böyük əmir” və “əmir” deyilən üç qrupa bölündü (16, s.59). Mərhum Əmir Mənsur gənc yaşlarında bu rütbəyə yüksəlmiş, ancaq tez vəfat etdiyi üçün “böyük əmir” və “əzəmətli əmir” titullarını qazana bilməmişdir. Vəfatından sonra hörmətli şəxs kimi Ordubad Camə məscidinin yanında dəfn olunmuşdur.

19. Əmir Seyyid Əhməd Oğulşamı. Hərbçi, Teymur qoşunları tərəfindən mühasirəsi zamanı Əlincəqalanın kutvalı (rəisi) olmuşdur. Naxçıvan Muxtar Respublikası ərazisində indiyədək gəlib çatan epiqrafik abidələr – kitabələr orta əsrlər zamanı bölgədə yaşayan görkəmli şəxsiyyətlər, onların yaşadıqları dövrdə tutduğu mövqe haqqında çox əhəmiyyətli faktlar təqdim edirlər. Belə şəxsiyyətlərdən biri də Əmir Seyyid Əhməd Oğulşamıdır. Əmir Seyyid Əhməd Oğulşamının adına Azərbaycanın epiqrafik abidələri sırasında yeganə olaraq Culfa rayonunun Xanəgah kəndinin qərb tərəfində,

Əlincəqalanın ətəyində yerləşən türbənin içərisində saxlanan dörd sətirdə ərəb dilində həkk edilmiş kitabədə (şəkil 4) rast gəlinir. Kitabədə qeyd olunur ki, “bu şərəfli qübbənin (günbəzin, türbənin) bina olunmasına mərhum, xoşbəxt şəhid, əmir Seyyid Əhməd Oğulşamının oğlu, sahib əl-əzəm Hacı Məhəmməd vəfat etmiş oğlu Əmirxan üçün ən böyük sultan, Sultan Cahanşah Bahadır xan zamanında – Allah onun hökmranlığını əbədiləşdirsin – əmr etmişdir. Və adı çəkilən bani (yəni Hacı Məhəmməd) dəvət edən məqbərəyə ... əkilmış yer... bu dəfn yeri olan günbəzə ildə ... vəqf etmişdir” (46, s.23-27; 44, s.43-44; 83, s.66).

Kitabənin tarix yazılmış hissəsi sınbı itdiyi üçün onun nə vaxt yazıldığı və abidənin inşa tarixini dəqiq təyin etmək mümkün olmamışdır. Ancaq mətnində əks olunan faktlara əsasən onun dövrünü təxmin etmək mümkündür. Kitabədən aydın olur ki, günbəz “ən böyük sultan, Sultan Cahanşah Bahadır xan zamanında” Əmir Seyyid Əhməd Oğulşamının oğlu Sahib əl-Əzəm Hacı Məhəmməd tərəfindən oğlu Əmirxanın xatirəsinə inşa etdirilmişdir. Məlumdur ki, Qaraqoyunlu hökmdarı, “Həqiqi” təxəllüsü ilə şerlər yanan Cahanşah 1435-1467-ci illərdə hakimiyyətdə olmuşdur. Deməli, günbəz onun hakimiyyəti zamanı, qeyd olunan zaman çərçivəsində inşa edilmişdir.

Orta əsr qaynaqlarında kitabədə adları qeyd olunan şəxsiyyətlərdən Əmir Seyyid Əhməd Oğulşamı haqqında müəyyən məlumatlar qalmışdır. Məlumdur ki, 1386-ci ilin baharında Azərbaycan ərazisinə daxil olan və bir sıra şəhərləri tutan Əmir Teymurun qoşunları 1387-ci ilin payızında Əlincəqalanı mühasirə etdi. Həmin vaxt Cəlairi hökmdarı Sultan Əhmədin ailəsi, o cümlədən oğlu Məlik Tahir də qalada idi. Çünki, Orta Asiya fatehi Əmir Teymurun Azərbaycana hücumu zamanı Cəlairi hökmdarı Sultan Əhməd dövlətin xəzinəsini, oğlu Məlik Tahir başda olmaqla ailəsini və yaxın adamlarını Əlincəqalada yerləşdirmişdi. 300-ə yaxın döyüşçüsü

olan qalanın müdafiəsi Məlik Tahirə, kutvallığı (qala rəisi) isə əvvəlcə Xacə Gövhərə, onun ölümündən sonra Əmir Altuna, Əmir Altunun qətlindən sonra isə Seyyid Əhməd Oğulşamiyə tapşırılmışdı.

Əmir Teymurun tarixçisi Şərafəddin Əli Yəzдинin Əmir Teymurun həyatına, fəaliyyətinə və yürüşlərinə həsr etdiyi "Zəfərnamə" əsərindən aydın olur ki, Şəki hakimi Seyyid Əli mühəsirədən cana gəlmış və sümüyünə biçaq dırənmiş Sultan Tahiri xilas etmək məqsədilə Əlincəyə gəlmüşdür.... Onlar Əlincə divarlarına çatanda Sultan Tahir qaladan enmiş və onlara qoşularaq çıxıb getmişdir. Bundan sonra qalanın müdafiəsinə Əmir Seyyid Əhməd Oğulşami rəhbərlik etmişdir.

Tarixçinin verdiyi bu məlumatdan aydın olur ki, kitabədə adı qeyd olunan Əmir Seyyid Əhməd Oğulşami Əlincə qalasının müdafiəsində iştirak edən, bir müddət isə müdafiəyə rəhbərlik edən sərkərdələrdən olmuşdur. Təsadüfi deyildir ki, haqqında bəhs olunan kitabədə o orta əsrlər zamanı qoşun başçılarının və sərkərdələrin daşıdığı "əmir" titulu ilə təqdim olunmuşdur.

Adı çəkilən qaynaq bu şəxsiyyətin aqibəti haqqında da dəqiq məlumat verir. Orada qeyd olunur ki, Teymur ordusu Sivas və Şam tərəfə gedəndə Əmirzadə Miranşahın qoşunundan Şeyx Məhəmməd Daruğa və Əmirzadə Şahruxun ləşkərindən Firuzşah göstərişə əsasən Əlincəyalaya getmiş və qalanın mühəsirəsini davam etdirmişlər. Həmin vaxt qalanın adamları boğaza gəlmisdir. Belə ki, onlardan bir az adam qalmışdı. Zəiflikdən köhnə dəri, gön və onun kimi şeylərdən yaşamaq üçün vacibli azuqə hazırlamışdır ki, o da qalmamışdı. Bütün bu çətinliklərə baxmayaraq qalanın kutvalı (rəisi) Əmir Seyyid Əhməd Oğulşami son ana qədər müqavimət göstərsə də, nəticədə onu tutub aləmpənah dərgaha (Əmir Teymurun həzuruna) yollamışdır (58, s.65). Beləliklə, qala tutulmuş, onun müdafiəsinə rəhbərlik edən Əmir Seyyid Əhməd Oğulşami isə əsir götürülərək Əmir Teymurun

həzuruna göndərilmişdi. Həmin vaxt Bağdadda olan Əmir Teymur Əmir Seyyid Əhməd Oğulşami buraya gətirildikdən sonra onun qətlinə fərman vermişdi. Beləliklə, Əmir Seyyid Əhməd Oğulşami Bağdadda edam edilmişdi. Əlincəqalanın süqutu 1401-ci ildə olduğundan ehtimal etmək olar ki, Əmir Seyyid Əhməd Oğulşami həmin ildə qətlə yetirilmişdir. Qətlə yetirilməsi səbəbindəndir ki, kitabədə o "xoşbəxt şəhid" titulu ilə təqdim olunmuşdur.

Kitabədə Əmir Seyyid Əhməd Oğulşaminin oğlu Hacı Məhəmmədin adına "sahib əl-əzəm" titulu əlavə olunmuşdur. Bu titul onun yaşadığı dövrdə tutduğu yüksək mənseb və mövqedən xəbər verir. Orta əsrlər zamanı əsasən vəzirlərin daşıdığı bu titula əsasən Hacı Məhəmmədin vəzir olmasını söyləmək olar. Kitabənin tarixi Qaraqoyunu hökmər Cahanşahın zamanına təsadüf etdiyi üçün demək olar ki, sahib əl-əzəm Hacı Məhəmməd Qaraqoyunu sarayında yüksək mənseb sahibi, vəzir olmuşdur. Bu fikri möhkəmləndirən qaynaqlardan biri də Hacı Məhəmmədin inşa etdirdiyi günbəzin gözəl bir memarlıq abidəsi olmasıdır. XV əsrə belə bir xatirə abidəsini inşa etdirmək hər adama müyəssər olan iş deyildi. Övladının xatirəsinə bu cür abidə tikdirən adam, şübhəsiz ki, böyük imkanlara, var-dövlətə malik olmuşdur. İnşa etdirdiyi türbəyə əkilmış yer və s. vəqf etməsi də sahib əl-əzəm Hacı Məhəmmədin dövrünün görkəmli şəxsiyyətlərindən və yüksək mənseb sahibi, ehtimal ki, vəzir olmasından xəbər verir (bax: №21, Hacı Məhəmməd).

Hacı Məhəmmədin oğlu Əmirxanın Xanəgah kəndində dəfn olunmasına, atası tərəfindən onun qəbri üstündə möhtəşəm türbə tikdirilməsinə əsasən demək olar ki, onlar nəsilliklə əslən Naxçıvan torpağından, ehtimal ki, Xanəgah kəndində olmuşlar. Hacı Məhəmmədin atası Əmir Seyyid Əhməd Oğulşaminin Əlincəqalanın müdafiəsində iştirak etməsi, hətta bir müddət qalanın kutvalı (qala rəisi) olması da bu fikri gücləndirir.

20. Əmir Şahmənsur. Hərbçi – sərkərdə olmuşdur. Adı elm aləminə Əlincəçay xanəgahı yanında torpağın altından aşkar edilmiş özünəməxsus sənduqə tipli qəbirüstü xatirə abidəsi üzərindəki 1493-cü il tarixli məzar kitabəsindən (şəkil 20) məlum olmuşdur (93, s. 57-58; 54, s. 84). Kitabədə o “əmir” titulu ilə təqdim olunmuşdur. Hicri 898/1493-cü ildə vəfat etməsinə əsasən demək olar ki, əmir Şahmənsur XV yüzillikdə orta əsr Ağqoyunlu feodal dövlət aparatında mühüm vəzifə və mənsəb sahibi olmuşdur.

Kitabədə Əmir Şahmənsurun atası Xəlifənin də adına “Əmir” titulu əlavə olunmuşdur. Bu isə Əmir Xəlifənin də yaşadığı dövrə hərbi işlə məşğul olduğunu və görkəmlı hərbçi kimi tanındığını göstərir.

21. Hacı Məhəmməd. Görkəmlı dövlət xadimi, yüksək vəzifə sahibi olmuşdur. Əlincəqalanın Teymur qoşunlarından müdafiəsinə rəhbərlik etmiş Əmir Seyyid Əhməd Oğulşaminin oğludur. Qaraqoyunlu sarayında yüksək mənsəb sahibi – vəzir olmuşdur. Adı Əlincəqalanın şərqi ətəyində oğlu Əmirxanın xatirəsinə özü tərəfindən Qaraqoyunlu hökmdarı Cahanşahın zamanında inşa etdirdiyi türbənin kitabəsinin (şəkil 4) məlumatları əsasında elmi dövriyyəyə daxil edilmişdir. Kitabənin məlumatlar əsasında elmə məlum olmuşdur (54, s.146-147; 83, s.66). Kitabədən məlum olur ki, Hacı Məhəmməd Əlincəqalanın kutvalı (rəisi) olmuş Əmir Seyyid Əhməd Oğulşaminin oğludur (bax: №19).

Kitabədə Hacı Məhəmməd “Sahib əl-Əzəm” titulu ilə təqdim olunmuşdur. Bu titulu orta əsrlər zamanı yüksək vəzifəli dövlət məmurları daşıyırırdılar. Kitabədən göründüyü kimi, “sahib əl-Əzəm” Hacı Məhəmməd Qaraqoyunlu hökmdarı Cahanşahın zamanında yaşayıb fəaliyyət göstərmişdir. Tarix elmləri doktoru S.Onullahi qeyd edir ki, “istər Qaraqoyunlu və istərsə də Ağqoyunlu dövlətlərində “sahebe-əzəm” deyilən vəzirlər olmuşdur” (35, s.42). Bu məlumatda əsasən, həmçinin kitabənin tarixi Qaraqoyunlu

hökmdarı Cahanşahın zamanına aid olduğu üçün demək olar ki, sahib əl-əzəm Hacı Məhəmməd Qaraqoyunlu dövlət aparatında yüksək mənsəb sahibi – vəzir işləmişdir. Belə yüksək mənsəb sahibinin öz oğlunu Xanağa kəndində dəfn etdirməsi Hacı Məhəmmədin əslən bu bölgədən olması fikrini söyləməyə əsas verir.

22. Qazi Məcdəddin. Yüksək vəzifəli məmur – şəriət hakimi (qazi) olmuşdur.Orta əsrlər zamanı Naxçıvan ərazisində çıxmış görkəmlı müsəlman ruhani alımları, din xadimləri içərisində feodal dövlət aparatında yüksək vəzifə tutan və şəriət qanunları əsasında məhkəmə icraatını həyata keçirən hakimlər – qazilar da olmuşdur. Bu fikri təsdiq edən ən sanballı qaynaq Qazi Məcdəddinin qızı Həvvə Bədr Bikə xatına məxsus məzar kitabəsidir (şəkil 22) (53, s.261-262).

Kitabədən aydın olur ki, mərhumə Həvvə Bədr Bikə xatın Məcd əd-Din adlı şəriət hakiminin – qazının qızı olmuşdur (bax: №94). “Qazi” titulunu orta əsrlər zamanı feodal dövlət aparatında dini məhkəmə işlərinə baxan, bu işlərə rəhbərlik edən və nizama salan adamlar daşıyırırdı. Onlar yüksək elmə, biliyə, insani keyfiyyətlərə məxsus olmaqla ali ruhani təbəqəsinə mənsub adamlar arasından təyin edilirdilər.

Bütün müsəlman ölkələrində olduğu kimi Azərbaycan feodal dövlət aparatında da dövlətin baş hakimi paytaxtda oturan qazi olduğu kimi vilayətlərdə, böyük şəhərlərdə də qazilar olurdu. Onlar vilayətlərin və şəhərlərin idarə olunmasında, hüquqi məsələlərin həll olunmasında yaxından iştirak edir, bu sahədə həllədici şəxslər sayılırlırlar.

Xilafətin yaranması ilə meydana gələn qazi vəzifəsi müsəlman ölkələrində şəriət əsasında məhkəmə işləri aparır, qəyyumluq işlərinə baxır və yaxud özü yetimlərə qəyyum olurdu. Onlar mülki və cinayət işlərinin icrasına nəzarət edir, müasir notariusa aid işləri də yerinə yetirirdilər. Xilafətin ilk dövrlərində qazilar ayrı-ayrı ərazilərin hakimləri tərəfindən təyin olunur və həmin hakimlərə tabe olurdular. IX yüzillikdən

etibarən isə qazını xəlifə özü təyin edirdi. Xilafətin parçalanmasından sonra qazları Azərbaycanda yaranan müstəqil dövlətlərin hakimləri təyin edildilər.

Mərkəzi hissəsi Naxçıvan ərazisi olan Azərbaycan Atabəyləri dövlətində ölkənin ərazisi inzibati cəhətdən vilayətlərə bölünür və valilər tərəfindən idarə olunurdu. Vali vilayətə aid bütün işləri idarə etməklə yanaşı ruhanilərə qarşı diqqətli olmalı, dini işlərdə onların məsləhətlərinə əməl etməli idi. Bu dövrədə qazalar valilərə tabe idilər. Vali onların işlərinə nəzarət edir, qazalar da həmişə onların köməyinə arxalanırdılar (3, s. 180).

Həmin vaxt şəhərləri valinin adından rəislər idarə edildilər. Ətraf kəndlər də onlara tabe idilər. Rəislər öz mahallarında dünyəvi hakim olsalar da şəriətə görə dini hakimlərlə (qazilarla) və imamlarla razılaşırdılar. Dövlətin hər bir şəhər, mahal və kəndində yerli qazalar fəaliyyət göstərirdilər (3, s. 182-183).

Hüükütlər və Cəlairilər dövründə də qazı vəzifəsi saxlanmışdır və ölkənin dini işlərinin idarəsi baş ruhani təşkilatının sərəncamına verilmişdir. Bu təşkilata elxanın xüsusi fərmanı ilə təyin olunan qazı əl-qüzzat (qazilar qazısı) başlılıq edirdi. Qazı əl-qüzzat ölkədə həmin vaxt islamın ən çox seçilən 4 təriqətini (hənəfi, maliki, şafei, hənbəli) təmsil edən və mərkəzi dini aparatda aparıcı olan 4 qazının içərisindən seçilirdi. Bu dövrədə dövlətin bütün ərazisinə bir nəfər qazı əl-qüzzat tə'yin olunurdu (36, s. 62). Bununla yanaşı dövlətin baş qazısından əlavə vilayət və şəhərlərdə də qazalar fəaliyyət göstərirdi. Baş qazı dini məhkəmələrin aparılması, beyt ülmalın (xəzinənin) mühafizəsi, vəqf gəlirlərinin toplanması və məsrəfi üzərində nəzarəti, kəbin kəsilməsi, ölkədə islamın inkişafı və s. vəzifələri yerinə yetirirdi (1, s. 50). Həmin dövrədə nahiyyə və kənd qazları məhkəmə işlərinə baxa bilməzdilər.

XIV-XV yüzilliklərdə də Azərbaycanda məhkəmə işləri qazaların ixtiyarında olmuş və onlar tərəfindən həyata

keçirilmişdir. Bu dövrədə də ali ruhani təbəqəsi feodal dövlət aparatında təmsil olunmuş, mühüm vəzifələrə təyin edilmişlər.

XV yüzillikdə Azərbaycanda dövlət quruluşu haqqında bəhs edən t.e.d. S.Onullahi ali ruhani təbəqəsinin dövlət aparatındaki yerindən və mövqeyindən danışarkən belə bir nəticəyə gəlir ki, Qaraqoyunlu və Ağqoyunlu hökmədarları dövründə din mühüm rol oynadığı üçün din başçılarına, ruhanilərə, seyyid, şeyx və qazılara yüksək hörmət göstərirdilər (35, s. 42). Qaynaqlara əsaslanan alim qeyd edir ki, xüsusilə Uzun Həsənin zamanında din xadimlərinə böyük diqqət göstərilmiş, onlar böyük nüfuz sahibi olmuşlar. Bu dövrədə Azərbaycanın bəzi yerlərində hətta hökmədarların özü də bir sıra hallarda qazının fikri ilə hesablaşmalı olurdu (35, s. 58).

Həsən bəy Rumlunun "Əhsənüt-təvarix" əsərinə əsaslanan t.e.d. Ş. Fərzəliyev XVI yüzillikdə qoşun qazısı (qaziyi əsgər) və şəri qazı haqqında məlumat verir və yazar ki, qoşun qazısı orduda dini iş, təbligat aparır, şəri qazı isə yerlərdə bəzi mübahisələrin həllinə çalışır (16, s. 58). Professor S.Onullahi isə bu iki qazidan əlavə daha iki qazının - qazı islam və qazı ehdas - varlığından bəhs edir və göstərir ki, cinayət baş verdikdə hər iki qazının biri şəri, digəri isə ürfi nöqtəyi-nəzərdən hökm verirdi (35, s. 41).

Xanlıqlar dövründə qazı vəzifəsi saxlansa da, onun vəzifəsi nisbətən məhdudlaşdırılmışdır. Naxçıvan xanlığında daimi olaraq xandan asılı olmayan üç axund fəaliyyət göstərirdi. Birinci axund, yəni şeyxülislam Abbas Mirzəyə tabe idi. Qalan iki axund (qazı və pişnamaz) isə müctəhiddən asılı idi. Bu zaman qazı əsasən nigah və boşanma, dəfn məsələləri ilə məşğul olurdu (88, s. 324-325).

Azərbaycan, o cümlədən Naxçıvan ərazisi Rusiya ilə birləşdirildikdən sonra dünyəvi məhkəmə inkişaf etdikcə qazaların funksiyası getdikcə zəifləyir və ailə, din, qismən də vərəsəlik məsələləri ilə məhdudlaşırırdı. Bu proses XIX yüzilliyin I yarısında də davam etmiş və məhkəmə işlərinin

yalnız qazilar tərəfindən aparılmasına yüzilliyin ortalarında xitam verilmişdir.

Dövlət aparatında mühüm vəzifə kimi diqqəti cəlb edən və əsasən məhkəmə işləri ilə məşğul olan qaziların fəaliyyət dairəsinə daxil olan vəzifələr orta əsr yazılı mənbələrində ətraflı əks olunmuşdur. Bu cəhətdən Səfəvi hökmədəri II Şah Səfinin (I Şah Süleymanın - 1666-1694-cü illər) hicri 1083-cü ilin cəmadi əs-səni (sentyabr, 1672-ci il) ayında imzaladığı "Təbrizin qazılığı haqqında" fərman çox əhəmiyyətlidir. Bu fərmanda qaziların yerinə yetirəcəyi işlərdən bəhs olunarkən məhkəmə hökmələri və sənədlər yazmaq, əqdler və nigahlar oxumaq, müsəlman qadınlar və müsəlman kişilər arasındaki mübahisə və münaqişələri barışlıq yolu ilə aradan qaldırmaq, adamları ibadət vəzifələrinə və itaətkarlıq qaydalarına rəğbətləndirmək, mirasları və vəsiyyət olunmuş şeyləri bölüşdürmək, xüms və zəkatları əldə edərək onları müstəhəq kişilər və müstəhəq qadınlara göndərmək, məscidləri, mədrəsələri və xeyrat büqələrini bərpa etdirmək, şərab və sair kefləndirici içkiləri dağıtmaq, qüsurlu adamların günah və haram işlərinə mane olmaq, onları cəzalandırmaq, yetimlərin, itkin düşənlərin, səfehlərin, dəlilərin və azadlıqdan məhrum edilmiş adamların malını mömin adillərin hüzurunda zəbt etmək, adamları yaxşı işlərə sövq edib şəriətdə qadağan olunmuş işlərdən çəkindirmək kimi işlər xüsusilə vurgulanmışdır (27, s. 103).

Şəriət məhkəmələrində qazının səlahiyyəti çox böyük idi. Külli ixtiyar sahibi olan qazi, əksər hallarda, məhkəmə prosesində iştirak edən tərəfləri (ittihacını, eksperti, vəkili və s.) əvəz edir və öz rəyinə uyğun hökm çıxarırdı. Mühakimələr adətən iddiaçı tərəfindən şikayət alınan kimi başlanılır, cavabdeh tərəf çağırılır və qazi öz hökmünü verirdi.

Qazilar təyin edilərkən onların şəxsiyyəti, təhsili, savadı, paklığı, cəmiyyət içərisində nüfuzu nəzərə alınır. Qaynaqlarda qazilar mömin, adil, kamil, alim, zabitəli,

pəhrizkar və özgə malında gözü olmayan adamlar kimi təsvir olunurlar. Qaziların bu xüsusiyyətindən bəhs edən t.e.d. V.Piriyev yazır ki, qazi və xüsusilə qazi əl-qüzzat vəzifəsinə Qurana, adət-ənənələrə, cəmiyyətə bələd olan, alim, fəqih, müxtəlif xəbərlərdən düzgün nəticə çıxarmağı bacaran, ağıllı, sakit, təmkinli, dəyanətli, səbirli, huşyar və ayıq olan, öz ədaləti, paklığı, qorxmazlığı, nitqi, tədbirliliyi, qətiliyi, vüqarı, səliqəsi və s. üstün cəhətləri ilə seçilən adamlar təyin olunurdular. Qazilar həddi-buluğa çatmış, ruhi, görmə və eşitmə cəhətdən sağlam olmalı idilər. Azyaşlılar, divanələr, qadınlar, xonsalar, kafirler, korlar, lallar, ədalətsiz və günahkarlar, qara camaatdan olanlar, yazmayı bacarmayanlar qazi təyin oluna bilməzdilər (36, s. 62).

Qeyd olunduğu kimi qazi Məcd əd-Din XV yüzillikdə, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin hakimiyyəti dövründə yaşayib fəaliyyət göstərmiş, həmin dövlətlərdə qazılıq vəzifəsini icra etmişdir. Bu dövlətlərdə isə qeyd olunduğu kimi qazılıq yetərinə sayılan vəzifə olduğu üçün qazi Məcd əd-Dinin XV yüzillik Azərbaycan feodal dövlət aparatında yüksək mənsəb sahibi olması aydın olur. Qaziların bəzən öz bacarıq və qabiliyyətlərinə görə sədr və vəzir kimi yüksək vəzifələrə layiq görüldüyü (16, s. 58) nəzərə alsaq, qazi Məcd əd-Dinin yaşadığı dövrdəki tutduğu mövqe və nüfuzunu daha aydın başa düşmək olar.

23. Məhəmməd Əhməd oğlu. Görkəmlı dövlət xadimidir. Adı Naxçıvan Dövlət Tarix Muzeyində nümayiş etdirilən özünəməxsus başdaşı (107x55x7 sm) tipli qəbirüstü xatirə abidəsi (şəkil 23) üzərində həkk edilmiş məzar kitabəsi vasitəsi ilə elmi dövriyyəyə daxil edilmişdir (50, s.46-49). Əvvəli dini xarakterli kəlamlar və Quran ayesində ibarət olan kitabənin mətninin tərcüməsi belədir: "Allahın rəhmətinə və behiştinə qovuşmuş, kiçik günahları bağışlanmış, mərhum, məqbul, qətlə yetirilmiş, böyüklerin qəblərinin sevimliyi, gözəl əməllər, cəmiyyətdə fəzilət sahibi, aləmlərin Rəbbinin

kəlamının (Quran-i Kərim) hafizi, dövlətin və dinin günəşini mərhum Məhəmməd ibn Əhməd- sinanmış, yüksək ağıl sahibi, böyük sədr, əsil-nəcabətli, öncül (qabaqda gedən), ibadətə layiq bilinən, bəyənilmiş uca məqam. Zilqədə ayı, yeddi yüz qırx yeddinci (13.02-14.03.1747) il”.

Kitabənin mətnindən aydın olur ki, abidə Məhəmməd Əhməd oğlunun xatirəsinə hazırlanmışdır. Mərhumun şəxsiyyəti, onun yaşadığı dövrdə tutduğu mövqə hələlik tam aydınlaşdırılmışa da, kitabədə adına əlavə edilmiş çox yüksək titul və epitetlər onun dövrünün məşhur alimi, zəmanəsinin görkəmli simalarından olduğunu təsdiq edir. Onun daşıdığı «böyük sədr» titulu diqqəti xüsusilə cəlb edir.

Dini titul olan «böyük sədr»ı orta əsrlər zamanı görkəmli ruhani alımlar daşıyır və dövlət aparatında tutduğu vəzifəyə görə, əsas şəxslərdən biri hesab olunurdular. Kitabənin tarixindən bu da aydın olur ki, böyük sədr Məhəmməd ibn Əhməd 1346-ci ildə qətlə yetirilmişdir. Büdövr Azərbaycanda Hülakülərin hakimiyyətinin tənəzzülü, Çobani feodallarının faktiki hökmranlığı ilə səciyyələnir. Həmin vaxt, mərhumun qətlindən üç il əvvəl, qardaşı Həsən Çobani öldürülükdən (1344) sonra Azərbaycanda hakimiyyəti ələ alan Çobani Məlik Əşrəf Hülakü şahzadəsi Ənuşirəvanı (1344-1355) padşah elan edib öz fəaliyyətini onun adı ilə əsaslandırır. Hətta, Naxçıvanda Ənuşirəvanın adından müxtəlif sikkələr kəsdirilir. Əldə olan sikkə nümunələri Naxçıvanda 1338-1347, 1350, 1353, 1356-ci illərdə Hülakülər adından sikkə kəsildiyini təsdiq edir.

Çobani əmirlərinin Azərbaycanda yeritdiyi siyaset, vergilerin ağırlığı əhalinin səbir kasasını daşdirmış- onlara qarşı narazılıqlar, 1344, 1346, 1352, 1357-ci illərdə üsyanlar baş versə də, bu üsyanlar amansızlıqla yatırılmışdır. Fikrimizcə, kitabədə adı çox hörmətli titul və epitetlərlə qeyd olunan Hülakülərin dövlət aparatında mühüm vəzifə tutan, «böyük sədr» tituluna qədər yüksələn, Məhəmməd ibn Əhməd məhz bu

üsyanların, güman ki, 1346-ci il üsyanının yatırılması zamanı qətlə yetirilmişdir. Kitabədə onun adına əlavə edilən “öncül” (“qabaqda gedən”) sözlərinə əsasən ehtimal etmək olar ki, mərhum Məhəmmədin Naxçıvan şəhərinin sosial-siyasi həyatında fəal iştirak edən bir adam kimi bu üsyanların təşkilatçılarından olmuşdur. Vəfat tarixinə (1347-ci il), qətlə yetirilməsinə əsasən demək olar ki, Məhəmməd Əhməd oğlu çox da yaşı olmamış, XIV əsrin I yarısında yaşamışdır.

24. Məhəmməd İbrahim. Dövlət məmuru və xeyriyyəçi olmuşdur. Adı Ordubad şəhərindəki orta əsr tədris müəssisəsi olan mədrəsənin kitabəsində qalmışdır (83, s. 90-91). Kitabədə Məhəmməd İbrahim “yüksək vəzifəli, hörmətli, dövlətin köməkçisi” (“Zəhir əd-Dövlə”) epitetləri ilə təqdim olunmuşdur. Kitabənin məlumatlarından aydın olur ki, Məhəmməd İbrahim hicri 1126/1714-cü ildə Ordubad şəhərində elmin, mədəniyyətin, təhsilin və ordunun gücləndirilməsindən ötrü mədrəsə binası inşa etdirmişdir. “Zəhir əd-Dövlə” titulu göstərir ki, o Şah Sultan Hüseyn dövründə (1696-1722-ci illər) Səfəvilərin dövlət aparatında hərbi işlərə rəhbərlik etmiş, ordu başçısı olmuşdur.

25. Məhəmməd Rəşid. Xeyriyyəcidir. Mövlana Əbdülhüseyn Xanəgahının oğladur. Adı Culfa bölgəsinin Xanəgah kəndindən şərqi tərəfində yerləşən Xanəgah kompleksində təsadüfən torpağın altından aşkar edilən inşaat kitabəsi (şəkil 25.) vasitəsi ilə elmi dövriyyəyə daxil edilmişdir (44, s.39-40). Kitabənin məlumatına əsasən aydın olur ki, Məhəmməd Rəşid hicri 1141-ci ildə (07.08.1728 – 26.07.1729-cu il) Əlincəçay xanəgahında indiyədək qalmayan tikilini inşa etdirmiştir. XVII yüzilliyin son rubu – XVIII yüzilliyin I yarısında yaşamışdır. Atasının sufi şeyxi olmasını, özünün isə xanəgahda xeyriyyə məqsədi ilə iş görməsini əsas götürərək Məhəmməd Rəşidin xanəgahda fəaliyyət göstərən dərvish cəmiyyətinin üzvü və ya təəssübkeşi olmasına ehtimal etmək olar.

26. Məlik Məmməd. Əlincəçay mahalının yerli hakimlərindən olmuşdur. Adı indiki Culfa bölgəsinin Xanəgah kəndinin cənub-şərq tərəfində yerləşən qəbristanlıqda dəfn olunmuş qızı Bikə Sultana məxsus sənduqə tipli qəbirüstü xatırə abidəsi üzərində həkk edilən məzar kitabəsi (şəkil 26) vasitəsi ilə elmi dövriyyəyə daxil olmuşdur (44, s.42-43). Kitabədə adına əlavə olunan və orta əsrlər zamanı əsasən yerli hakimlərə verilən “Məlik” titulu göstərir ki, Məmməd Əlincəçay mahalının Xanəgah kəndinin, yaxud Xanəgah kəndi də daxil olmaqla bir neçə yaşayış məskəninin hakimi olmuşdur. Qızı Bikə Sultanın vəfat tarixinə (hicri 904/1498-1499-cu il) əsasən demək olar ki, Məlik Məmməd XIV əsrin II yarısı – XV əsrin I yarısında yaşamışdır.

27. Məlik Şahnəzər. Yerli hakim olmuşdur. Adı Şahbuz rayon Tarix-Diyarşunaslıq muzeyində nümayiş etdirilən daş qoç figuru tipli qəbirüstü xatırə abidəsi üzərində olan kitabə ilə elmi dövriyyəyə daxil edilmişdir (94, s.84). 1584-cü ildə vəfat etmiş Şahnəzər kitabədə “Məlik” titulu ilə təqdim olunmuşdur. Məlik Şahnəzərin yaşadığı Səfəvilər dövründə xırda feodallara, şah hakimiyyətinə tabe olan yerli hakimlərə, bir sıra hallarda kənd və yaxud kəndlər qrupuna rəhbərlik edən adamlara “Məlik” deyilirdi. Buna əsasən demək olar ki, Məlik Şahnəzər Şahbuz bölgəsinin yerli hakimlərindən biri olmuşdur.

28. Məlik Vəlxan. Şahbuz bölgəsinin yerli hakimlərindəndir. Adı Şahbuz rayonunun Şahbuzkənd kəndində təsərrüfat işləri aparılkən təsadüfən torpağın altından tapılmış sənduqə tipli qəbirüstü xatırə abidəsinin yan tərəfində həkk olunmuş məzar kitabəsində qalmışdır (şəkil 28). Mərhum Vəlxan kitabədə “Məlik” titulu ilə təqdim olunmuşdur. Bu titul orta əsrlər zamanı Azərbaycanda əsasən yerli hakimlərə verildiyi üçün demək olar ki, Məlik Vəlxan Şahbuz bölgəsində hansı isə bölgənin, ehtimal ki, Şahbuzkənd və ətraf yaşayış məskənlərinin hakimi olmuşdur. Rus

şərqsünası İ.Petuşevski qeyd edir ki, inqilaba qədərki tarixşünaslığın nümayəndələri məlikləri ermənilərə aid edirlər. Bu baxış səhvdir. Məliklər müsəlmanlarda, Xəzər ətrafi ölkələrdə XIII-XV əsrlərdən, Səfəvilər dövründən və yarımmüstəqil xanlıqlar dövründə məlumdur (89, s.111). Vəfat tarixinə əsasən (Hicri-qəməri ilə 965-ci ilin rebiə-əvvəl ayında/22.12.1557-20.01.1558-ci il) aydın olur ki, Məlik Vəlxan XV əsrin sonlarından-XVI əsrin 50-ci illərinin sonlarında yaşamışdır.

29. Mirzə İnayət ən-Nəsiri ət-Tusi. Görkəmlı alim Nəsrəddin Tusinin nəslindəndir. Adı ordubad şəhər Came məscidinin ətrafında dəfn olunan qızı İzz Şərəf xanımın məzar kitabəsində (şəkil 29) qalmışdır (52, s.93; 94, s.65-66). Daşıdığı və kitabədə adının əvvəlinə əlavə edilən “Mirzə” titulu göstərir ki, o zəmanəsinin savadlı, hörmətli və nüfuzlu şəxsiyyətlərindən olmuşdur. Bunu onun qızının şəhərin ən böyük məscidi olan Came məscidinin yanında dəfn olunması da təsdiq edir.

Kitabədə Mirzə İnayətin Nəsrəddin Tusi nəslinə mənsub olmasının vurgulanması bu nəslin Ordubad şəhərində yaşamasını təsdiq edən çox sanballı qaynaqdır. Qızı İzz Şərəf xanımın vəfat tarixinə əsasən demək olar ki, Mirzə İnayət XVII əsrin sonları – XVIII əsrin I yarısında yaşamışdır.

30. Murad xan. Dövlət məmuru olmuşdur. Adı Ordubad şəhərinin “Malik İbrahim” qəbristanlığında dəfn olunmuş oğlu İsmayıla aid məzar kitabəsində (şəkil 30) aşkar edilmişdir (94, s. 62). Yaşadığı dövrdə “xan” titulu daşıyan bu adam hicri 1132/1719-20-ci ildə vəfat etmişdir. Hakim feodal təbəqəsinə mənsub olmuşdur. Teymur xanın yaşadığı Səfəvilər dövründə “xan” titulu ayrı-ayrı adamlara fərdi qaydada verilmiş, irsi olmamış, atadan oğula keçməmişdir. Bu səbəbdən də kitabədə ata “xan” titulu ilə təqdim olunsa da, oğlu İsmayıl bu titulu daşımadır. Ordubad ərazisi 1828-ci ildə Rusiyaya ilhaq edilərkən şəhərdə 3 nəfəri kişi, 5 nəfəri qadın olmaqla 8

nəfərlik 1 xan ailəsi yaşamışdır (99, s. 689-690). Fikirimizcə, bundan təxminən 110-120 il əvvəl yaşayan Teymur xan və Murad xan eyni ailədəndirlər və XVI yüzillikdən başlayaraq Naxçıvan ölkəsinin iri torpaq sahibləri və irsi hakimləri olan Kəngərli tayfasına məxsus adamlar olmuşlar.

31. Nurəddin. Atabəylər dövlətinin məmuru olmuşdur. Adı vaxtıə Möminə xatın memarlıq kompleksinə daxil olan qoşa minarəli baştağın üzərindəki kitabə (şəkil 2) vasitəsi ilə elmi dövriyyəyə daxil olmuşdur (83, s. 54). Kitabədə o “əlmütəvəlli”, “əmir” titulları, “atlı qoşunların başçısı və Atabəy dövlətinin vergi yiğəni” vəzifələrini icra edən bir adam kimi təqdim olunmuşdur. Bütün orta əsrlər boyu olduğu kimi XII yüzillikdə, Azərbaycan Atabəylərinin hakimiyyəti zamanında da mütəvəllilər vəqf əmlakını idarə edir, vəqf gəlirlərindən aylıq əmək haqqı alırlıdalar. Həmin vaxt yetərincə nüfuzlu olan “mütəvəlli” vəzifəsini icra edən Nurəddin, kitabədən göründüyü kimi “əmir” titulu daşımaqla dövlətin süvari qoşunlarına və vergilərin toplanmasına da rəhbərlik etmişdir. XII yüzillikdə yaşamışdır.

32. Sədr bin Sarim. Candar olmuşdur. Adı Ordubad rayonunun Nüsən kəndində özünün inşa etdiyi məscidin - “Qırxkimsənə” pirinin qoz ağacından hazırlanmış giriş qapısı üzərində suls xətti ilə yazılmış kitabənin (şəkil 3) məlumatları əsasında elmi dövriyyəyə daxil edilmişdir (104, s. 146-147; 83, s. 63). Hicri 726/1326-ci ildə məscidi tikdirən Sədr kitabədə Sədr bin Sarim bin Arslan bin Səncər bin Aytəkin kimi qeyd olunmuşdur. Sədr bin Sarim kitabədə “Atabəyin candarı” kimi təqdim olunmuşdur. Buna əsasən demək olar ki, həmin vaxt - XIV yüziliyin əvvəllerində də “Atabəy”lik mövcud olmuş və Sədr bin Sarim hansı isə Atabəyin candarı - qoruyucusu, müasir terminologiya ilə desək cangündəni, ehtimal ki, Atabəyin mühafizə dəstəsinin rəhbəri olmuşdur. Kitabədə Sədrin candar titulu ilə təqdim olunmasının xüsusi şəkildə vurğulanması

həmin vaxt candar vəzifəsinin dövlət aparatında kifayət qədər yüksək və nüfuzlu mənsəb olduğunu göstərir.

33. Sultan Şadi bəy. Səfəvi hökməarı I Şah Təhmasibin zamanında dövlət məmuru olmuşdur. Adı hicri 981/1573-74-cü ildə vəfat etmiş və Ordubad şəhərində dəfn olunmuş qızı Xanbikənin məzar kitabəsində (şəkil 33) qalmışdır (94, s. 47-48; 43, s. 16-17). Kitabədə mərhumənin atası Şadi bəy “sultan” titulu ilə təqdim olunmuşdur. Kitabənin aid olduğu Səfəvilər dövründə “sultan” titulu hərbi əyanlara verilirdi. Bəzi kiçik şəhərlərin hakimləri də sultan adlanırdı. I Şah Ismayılın dövründə və I Şah Təhmasibin hakimiyyətinin əvvəllerində “xan” titulu ilə “sultan” titulu arasında fərq olmamışdır. Ancaq zaman keçdikcə “xan” titulunun funksiyası artmış və XVI əsrin ikinci yarısından etibarən, I Şah Təhmasibin hakimiyyətinin ikinci dövründə “sultan” titulundan üstün hesab olunmağa başlamışdır.

34. Şeyxəli xan Kəngərli. Naxçıvan xanlığı dövründə və xanlığın 1828-ci ildə Rusiyaya birləşdirilməsindən sonra Ordubad şəhərinin naibi olmuşdur. Adı Ordubad rayonunun Kotam kəndindən təxminən 3-4 km şimalda yerləşən Köhnə Kotam kəndinin xarabalıqlarında nisbətən yaxşı vəziyyətdə qalan məscidin içərisində atılıb qalmış kitabədə (şəkil 34) eks olunmuşdur. Şeyxəli xan Kəngərli Naxçıvan bölgəsində qədim zamanlardan məskunlaşan Kəngərli tayfasına mənsub şəxsiyyətdir. O Naxçıvanın ən görkəmli xanlarından olan I Kəlbəli xanın Nəzərəli xan və Ehsan xandan sonra üçüncü oğludur. Şeyxəli xan gənc yaşılarından ölkənin ictimai-siyasi həyatında fəal iştirak etmişdir. Birinci Rusiya-İran müharibəsinin gedisi zamanı - 1809-cu ildə Rusiya ordusunun polkovniki rütbəsini alan Şeyxəli xan öz döyüşkənliyi və hərbi bacarığı ilə seçilən Kəngərli sülaləsindən Rusiya hərbi rütbəsini alan ilk zabitdir (29, s.300). O, 1826-1828-ci illərdə baş vermiş İkinci Rusiya - İran müharibəsindən əvvəl

Ordubada naib təyin edilmiş, müharibədən sonra da Rusiya höküməti tərəfindən bu vəzifədə saxlanılmışdır.

Ordubadın naibi olarkən o, abadlıq, quruculuq işlərinə böyük diqqət vermiş, şəhərin və ətraf bölgələrin inkişafına nail olmuşdur. Elm, mədəniyyət, ədəbiyyat məsələlərinə xüsusi diqqət yetirən və özü də ədəbi yaradıcılıqla məşğul olan Şeyxəli bəy 1838-ci ildə Ordubad şəhərində “Əncüməni-şüəra” (“Şairlər məclisi”) ədəbi məclisini yaratmışdı. Dövünün bir sıra görkəmli ziyalıları, o cümlədən Hacıağa Fəqir, Qüdsi Vənəndi, Məşədi Həsən Dəbbəğ, Usta Zeynal Nəqqaş, Molla Hüseyin Bikəs və başqaları bu məclisdə fəal iştirak etmişdir. Şeyxəli bəy fəaliyyəti dövründə həm də Ordubadda bir sıra təsərrüfat sahələrinin, xüsusilə ipəkçiliyin inkişafına nail olmuşdu.

Qeyd etmək lazımdır ki, xanlıqlar dövründə “xan” titulu rəsmən İran şahı tərəfindən verilirdi. Şeyxəli bəyin böyük qardaşları Nəzərəli xan və Ehsan xan bu titula layiq görülsələr də, Şeyxəli bəyə “xan” titulu verilməmişdi. Ancaq Naxçıvanın, bütövlükdə Azərbaycanın sosial-siyasi həyatında mühüm rol oynayan və tariximizdə iz buraxan bu şəxsiyyət Kəngərli xanları nəslindən və Naxçıvan xani Kəlbəli xanın oğlu olduğundan əhalı tərəfindən xan adlandırılırdı. Bu vəziyyət hətta onun müasirlərinin şeirlərində də öz əksini tapmış, ona həsr olunan mənzum parçalarda Şeyxəli bəy Şeyxəli xan kimi təqdim olunmuşdur. Cənubi azərbaycanlı şair Əndəlib Qaracadağı “Ordubadın vəsf” adlı mütəmməmsində Şeyxəli bəy haqqında yazır:

Hakimi Şeyxəli xan – kani səxavət nə deyim,
Yoxdu Kəngərli kimi mərdi – şücaət nə deyim,
Görədim bir belə sultani - ədalət nə deyim,
Sahibi – təblü ələm, özgə qiyamət nə deyim,

Çıxsə cəng eyləməyə, Nadiri – dövrənə dəyər (20a, s.197).
Göründüyü kimi, Əndəlib Qaracadağı Şeyxəli bəyi Şeyxəli xan adlandırır, onu çox səxavətli (kani səxavət), şücaətli (mərdi – şücaət), ədalətli sultan (sultani - ədalət), təbil

və ələm (bayraq) sahibi (Sahibi – təblü) kimi təqdim edir və Nadir şaha (Nadiri – dövrən) bənzədir.

Şeyxəli xanın alicənəblığı, mərdliyi, şücaəti və sair keyfiyyətləri digər müasirlərinin də diqqətini cəlb etmiş, şeirlərində onu mədh etmişlər. Məsələn, “Əncüməni-şüəra”nın fəal üzvlərindən biri olan Qüdsi Vənəndi “Tapdım” rədifi qəsidiəsində onun haqqında yazır:

Şeyxəli xanı görüm dövləti əfzun olsun,
Çoxların mən ona bir tifli-səbəqxan tapdım.
Nə yazım vəsfinə bilməm, döñə zibəndə ola,
Mən şücaətdə onu Rüstəmi-dastan tapdım (20 b, s.93).

Qüdsi Vənəndi də şeirdə Şeyxəli bəyi xan kimi təqdim edir və onu şücaətdə Rüstəm-Zala bənzədir.

35. Tacəddin Əlişah. Adı Əlincəçay sahilindəki xanəgahın şimal tərəfindəki qəbristanlıqdakı qəbri üzərində qoyulmuş başdaşıya həkk olunmuş kitabə (şəkil 35) vasitəsi ilə elmi dövriyyəyə daxil olmuşdur (44, s.41). Adına əlavə edilmiş “böyük və hörmətli mövla” və digər titullar mərhumun yaşadığı dövrdəki yüksək məqamından, elmindən xəbər verir. Bir sıra tədqiqatçılar onun Elxanilərdən Olcaytu Xudabəndə (1304-1316-ci illər) və Əbu Səidin (1316-1335-ci illər) hakimiyyətləri zamanı vəzir işləmiş Tacəddin Əlişah Gilani olması fikrindəirlər (6).

36. Teymur xan. Dövlət məmuru olmuşdur. Adı Ordubad şəhərindəki “Malik İbrahim” qəbristanlığında özünəməxsus məzar kitabəsi (şəkil 36) vasitəsi ilə elmə bəlli olmuşdur (94, s. 60). Kitabədə “xan” titulu ilə təqdim olunmuşdur. Hicri 1120/1708-09-cu ildə vəfat etmişdir. Bu titulu daşıması onun zəmanəsinin görkəmli şəxsiyyəti və hakim feodal sinfinə mənsub olmasını, Səfəvi dövlət aparatında müəyyən vəzifə tutmasını göstərir. Ehtimal ki, Kəngərli xanlar nəslinə mənsub olmuşdur.

37. Uluq Qutluq lala bəy. Böyük alim, sərkərdə olmuşdur. Adı Xanəgah kəndindən 1 km şərqdə öz vəsaiti

hesabına inşa etdirdiyi və hazırda Əlincəçay xanəgah kospleksinin əsasını təşkil edən türbənin kitabəsində (şəkil 37) qalmışdır (44, s.28; 73, s.381). Kitabədə “böyük alim”, “əmir”, “isfəhsalar” və digər yüksək titullarla təqdim olunmuşdur. Abbasiler xilafəti dövründən məlum olan “isfəhsalar” (sipəhsalar) vəzifəsinə orta əsrlər zamanı Azərbaycanda ən görkəmli sərkərdələr təyin edilir, onlar silahlı qüvvələrin ali baş komandanı hesab olunur, ölkənin siyasi həyatında mühüm rol oynayırdılar. Uluq Qutluq lala bəyin kitabədə həm də «əmir» titulu ilə təqdim olunması onun yüksək hərbi məqamından xəbər verir. Cənki, Azərbaycanda ərəb işgalları dövründən məlum olan bu titul xilafət parçalandıqdan sonra da nüfuzlu olmuş, görkəmli sərkərdələrə, feodal hakimlərə onunla müraciət edilmişdir. Hətta Orta Asiya fatehi Teymur kimi məşhur hökmətar bu titulu daşımışdır.

Kitabənin son sətri ovulub töküldüyü üçün onun tarixini dəqiq müəyyənləşdirmək mümkün olmamışdır. Ancaq kitabənin xətt xüsusiyyətlərinə və türbənin memarlıq-konstruktiv quruluşuna əsasən abidənin tarixini təxminən XII-XIII yükilliklərə aid etmək olar. Türbənin inşa tarixinə əsasən demək olar ki, isfəhsalar, əmir Uluq Qutluq lala bəy XII-XIII yüzelliklərdə yaşamış, zəmanəsinin görkəmli şəxsiyyətlərindən olmuşdur.

38. Yusif Küseyr oğlu. Azərbaycan Atabəyləri dövlətinin paytaxtı olarkən Naxçıvan şəhərinin rəisi olmuşdur. Adı Naxçıvan şəhərində özünün qəbri üzərində, 1162-ci ildə Əcəmi Əbübəkr oğlu Naxçıvani tərəfindən inşa edilən türbənin (şəkil 38) üzərindəki kitabədə qalmışdır (103, s. 29; 73, s. 371). Kitabədə o, “xacə ər-rəis əl-əcəl” (“xacə, tanınmış rəis”) titulları və bir sıra epitetlər təqdim olunmuşdur. Orta əsrlər zamanı “Xacə” titulu ilə böyük tacirlərə, görkəmli alimlərə müraciət edildi. Bu titulu daşıması onun tacirlər qılıdiyasının başçısı, tanınmış alim, “rəis” titulu isə Atabəylər dövlətinin paytaxtı olarkən Naxçıvan şəhərinin rəisi-rəhbəri

olduğunu göstərir. Eldənizlərin hakimiyyəti (1136-1225-ci illər) dövründə şəhərləri hökmdarın müavini sayılan valinin adından idarə edən rəislər bir qayda olaraq yerli, tanınmış nəsillərdən seçilirdi. Şəhərlərin ətrafında yerləşən mahal və kənd rəisləri, həmçinin, şəhər və mahalda təhlükəsizlik və sakitliyə cavabdeh olan axtarış rəisləri ona tabe idi (3, s. 182). Göründüyü kimi Yusif Küseyr oğlunun tutduğu şəhər rəisi vəzifəsi kifayət qədər nüfuzlu idi. Həmçinin kitabədə adına əlavə edilən “Şeyxlərin başçısı” sözü isə Yusif Küseyr oğlunun şəhərdə yaşayan ali ruhani təbəqəsinə və həmin vaxt Naxçıvan şəhərində fəaliyyət göstərən müxtəlif sufi təriqətlərinə mənsub xanəgahların başçılarına rəhbərlik etdiyini göstərir.

3. MEMARLAR

39. Əcəmi Naxçıvani. Orta əsr Azərbaycan memarlığının ən görkəmli nümayəndələrindən biri də Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbübəkr oğlu Naxçıvanidir. Zəmanəmizə qədər gəlib çatmış orta əsr qaynaqlarında demək olar ki, bu görkəmli memar haqqında heç bir məlumat gəlib çatmamışdır. Ona görə də onun haqqında məlumatı biz yaratdığı möhtəşəm abidələr və onların üzərindəki kitabələrdən alırıq.

Məlumdur ki, bir sıra yerlərdə çoxlu memarlıq abidələri inşa etsə də Əcəmi Naxçıvaninin yaratdığı abidələrdən indiyədək ancaq Naxçıvan şəhərində iki abidə – Yusif Kuseyr oğlu türbəsi (şəkil 38) və Möminə xatin türbəsi (şəkil 1) gəlib çatmışdır. Ancaq tarixi və memarlıq ədəbiyyatı materiallarından aydın olur ki, Naxçıvan şəhərində XIX yüzilliyə qədər qalıqları qalan başqa abidələr də, o cümlədən Atabəylər memarlıq kompleksinə daxil olan, ancaq indiyədək gəlib çatmayan Qoşa minarəli baştağ və Camə məscidi də bu görkəmli memarın yaradıcılığının məhsuludur. XII əsrdə Naxçıvan şəhərində yaratdığı Atabəylər memarlıq kompleksinə daxil olan Eldənizlər sarayı (Dar ül-Mülk), Dövlətxana (Hökümət evi), Xanəgah və s. kimi inzibati və mülki binalar da Əcəmi Naxçıvani tərəfindən inşa edilmişdir. Hətta elmdə 1979-cu ildə Ordubad rayonundakı orta əsr Xaraba Gilan yaşayış yerində təsadüfən aşkar olunan türbənin də Əcəmi Naxçıvani tərəfindən XII yüzilliyin 80-ci illərində inşa edilməsi fikri vardır (78, s.90-91).

Əcəmi Naxçıvaninin Naxçıvan şəhərində inşa etdiyi abidələrdən bir neçəsinin, o cümlədən Yusif Kuseyr oğlu və Möminə xatin türbələrinin, Camə məscidi və qoşa minarəli baştağın kitabələri XIX yüzilliyin ortalarından etibarən tədqiq edilmişdir. Bu tədqiqatların nəticəsi olaraq həmin abidələrin təyinatı, sifarişcisi, inşa tarixi və memarı haqqında məlumatlar

elmi dövriyyəyə daxil edilmişdir. Beləliklə, bu kitabələrin təqdim etdiyi məlumatlar əsasında görkəmli Azərbaycan memarı, hətta Azərbaycan memarlığında xüsusi məktəb yaratmış Əcəmi Əbübəkr oğlu Naxçıvaninin adı elmi ictimaiyyətə məlum olmuşdur. Əcəmi Naxçıvani yaratdığı dünya şöhrətli abidələr üzərində imzasını belə qoymuşdur: “Bənna Əcəmi Əbübəkr oğlu Naxçıvaninin əməlidir”.

Məlumdur ki, hər hansı bir tarix-mədəniyyət abidəsi, o cümlədən türbə, məscid, xanəgah, körpü, karavansara, hamam, qala, istehkam, qəbirüstü xatirə abidəsi və s. hər bir xalqın torpağı vurduğu möhürüdür. Dünyaya gələn hər bir insan ömrünü başa vurdudan sonra dünyasını dəyişir. Ancaq onun yaratdığı hər hansı bir əsər, memarlıq abidəsi uzun müddət yaşayır, gələcək nəsillərə öz mənsubiyyəti, onu yaranan sənətkar, tikildiyi tarix və s. haqqında dəyərli məlumatlar çatdırır, beləliklə, öz yaradıcısının tarixdə yaşamasına səbəb olur. Görkəmli memar Əcəmi Naxçıvani də sanki bütün bunları nəzərə alaraq özünün şah əsəri olan Möminə xatin türbəsinin üzərində belə bir beyt yazmışdır:

“Biz gedirik, ancaq qalır ruzigar,
Biz ölüruk, əsər qalır yadigar”(73, s.373).

Həqiqətən dünya memarlıq xəzinəsinə Möminə xatin türbəsi kimi möhtəşəm bir nümunə bəxş edən Əcəmi Naxçıvani öz ömrünü çoxdan başa vursa da, hətta qəbrinin yeri belə unudulsa da yaratdığı bu nadir memarlıq abidəsi 1186-cı ildən bəri, 830 ildir ki, Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalır, seyr edənləri öz gözəlliyi ilə heyran edir, müəllifinə rəhmət oxutdurur. Azərbaycan qadının xatirəsinə ucaldılan və Haçadağla birlikdə Naxçıvanın simvoluna çevrilən bu abidə 1648-ci ildə Hindistanda Müntaz Mahalın şərəfinə inşa edilmiş Tac Mahal məqbərəsi ilə birlikdə dünyada qadına, anaya qoyulan ən möhtəşəm abidə kimi diqqəti cəlb edir və əzəməti ilə heyrət doğurur.

Çox maraqlıdır ki, Əcəmi Naxçıvani yaratdığı abidənin gözəlliyini qiymətləndirmiş, hətta onun üzərində fars dilində kufi xətti ilə “İlahi, bəd nəzərdən uzaq elə!” sözlərini də yazmışdır.

Daşıdığı “Naxçıvani” nisbəsindən də göründüyü kimi görkəmli Azərbaycan memarı Əcəmi Əbübəkr oğlu Naxçıvani əslən Naxçıvan şəhərindəndir. O Naxçıvan şəhərində doğulmuş, orada yaşamış, fəaliyyət göstərmiş, orada da dünyasını dəyişmişdir. Ancaq bu görkəmli memarın anadan olduğu tarix dəqiq məlum deyildir. Orta əsr qaynaqlarında da bu haqda heç bir məlumat yoxdur. Bu səbəbdən də memarın doğum tarixini onun yaratdığı əsərlərə əsasən təxminini də olsa müəyyən etmək olar. Məlumdur ki, onun yaratdığı abidələrdən zəmanəmizdək gəlib çatan Yusif Kuseyr oğlu türbəsinin inşası 1162-ci ildə, Möminə xatın türbəsinin inşası isə 1186-ci ildə başa çatmışdır. Əzəməti, möhtəşəmliyi, naxışlarının və kitabələrinin mükəmməlliyi ilə Möminə xatın türbəsi Yusif Kuseyr oğlu türbəsini geridə qoyur. Bu da təbii bir haldır. Çünkü inşa tarixlərdən də göründüyü kimi Yusif Kuseyr oğlu türbəsini memar nisbətən gənc və ya cavan yaşlarında inşa etmişdir. Möminə xatın türbəsini isə ondan 24 il sonra, yaşıının və sənətinin kamillik çağında ucaltmışdır. Fikrimizcə, Yusif Kuseyr oğlu türbəsini inşa edərkən memar 30-35 yaşlarında, Möminə xatın türbəsini inşa edərkən isə 50-60 yaşlarında olmuşdur. Bu iki türbənin inşa tarixlərini əsas götürərək Əcəmi Naxçıvaninin doğum tarixini təxminən XII yüzilliyin 20-ci illərinə aid etmək olar. Qeyd etmək yerinə düşər ki, 1976-ci ildə böyük memarın anadan olmasının 850 illiyi təntənəli surətdə qeyd olunarkən bu cəhət nəzərə alınmışdır. Bu səbəbdən də “Naxçıvan ensiklopediyası”nda onun doğum tarixi XII əsrin 20-ci illəri kimi qeyd olunmuşdur (28, s.150).

Əcəmi Naxçıvani dövrünün çox böyük memarı, kamil sənətkarı olmuş, sənətinin incəliklərinə yiyələnmiş, zirvəsinə yüksəlmışdır. Əcəmi Naxçıvani yaradıcılığını təhlil edərkən

belə bir qəti qənaətə gəlmək olur ki, o dövrünün görkəmli memarı olmaqla bərabər, həm də zəmanəsinin bir sıra elmi biliklərinə, xüsusilə həndəsə və riyaziyyat elmlərinə dərindən yiyələnmiş, hərtərəfli inkişaf etmiş şəxsiyyət, böyük bir filosof olmuşdur. Təsadüfü deyildir ki, başqa həmkarlarından daha çox üstünlük'lərə və elmi biliklərə malik olduğu üçün Əcəmi Naxçıvani müasirləri tərəfindən “Şeyxül-Mühəndisin” (“Mühəndislərin başçısı”, “Mühəndislərin şeyxi”) kimi dəyərləndirilmişdir. Əcəmi Naxçıvani yaradıcılığında ahəngdarlığı tədqiq etmiş tədqiqatçıların da fikrincə, Əcəmi sənətində Şərqi bəlkə də heç bir filosofuna nəsib olmayan bir fikir nizamı var. Bu nizam, başqa bir ifadə ilə desək bu sistem incəliklərinə varılsa ahəngdar bir ideologiya, bir dünyagörüş sistemindən ibarətdir. Elə bir sistem ki, səkkiz yüz il əvvəl düşünülmüş olmasına baxmayaraq yaşadığımız bu günlərdə belə aktual deyiləcək qədər təzə və yenidir (13, s. 70).

Əcəmi Əbübəkr oğlu Naxçıvanının təvəllüd tarixi kimi vəfat tarixi də dəqiq müəyyən edilməmişdir. Bununla belə əgər Möminə xatın türbəsinin inşasının başa çatlığı 1186-ci ildə Əcəmi Naxçıvanının 55-60 yaşlarında olduğunu, insanların, xüsusi ilə kişilərin orta ömrünün 70-75 il olduğunu nəzərə alaraq böyük memarın XII yüzilliyin sonlarında vəfat etdiyini ehtimal etmək olar.

Dünyasını dəyişdikdən sonrakı dövrlərdə Əcəmi Naxçıvani yaradıcılığının və onun yaratdığı məktəbin təsiri ilə çox geniş bir ərazidə möhtəşəm memarlıq abidələri yaradılmışdır. Bu memarlıq məktəbinin təsiri elə Naxçıvan bölgəsində indiyədək qalan, bəlkə də Əcəmi Naxçıvanının özü tərəfindən inşa edilmiş Gülüstan türbəsində (XII əsr), Qarabağlar memarlıq kompleksində (XII-XIV yüzillik), Bərdə türbəsində (1322), Cənubi Azərbaycanın Marağa şəhərindəki Götənbəzdə (1196-ci il) və Səlmas (XIV əsr) türbəsində, xüsusilə XVI yüzillikdə yaşamış məşhur türk memarı Sinanın İstanbulda inşa etdiyi abidələrdə aydın şəkildə görünür.

Görkəmli sənətşünas E.Ditsin yazdıgına görə memar Sinan Sultan Süleyman Qanuninin 1535-ci ildə Azərbaycana yürüyü zamanı ordu mühəndisi kimi qoşunla birlikdə Naxçıvana gəlmış, Naxçıvan şəhərində Əcəmi Naxçıvanı yadigarlarını görmüş, bu abidələr onun yaddaşında böyük təsir buraxmış və bütün yaradıcılığı boyu onu izləmişdir.

Əcəmi Əbübəkr oğlu Naxçıvanı tərəfindən yaradılmış Azərbaycan memarlığının şah əsərlərindən olan Yusif Kuseyr oğlu və Möminə xatın türbələri əsrləri aşaraq yüksək estetik zövq vermeklə memarın yaradıcı dühasının cazibə qüvvəsini və solmaz təravətini bu gün də bizə nümayiş etdirir. Bu əsərlər Əcəmi ırsinin, haqlı olaraq memarlıq sənətinin ölməz əsərləri sırasına daxil olduğuna şəhadət verir. Zəmanəmizdə yenidən dirçəldilmiş bu memarlıq ırsı Əcəmi Naxçıvanının öz dövrünün – XII əsrin misli-bərabəri olmayan memarı olduğunu inamla söyləməyə əsas verir. Qərbədə memarlıq yaradıcılığı imzasız olduğu bir vaxtda Əcəmi memarlığın bir sıra şah əsərlərinin müəllifi kimi bizim gözlərimiz önündə parlaq fərdi, təkraredilməz yaradıcılıq siması olan bir sənətkar, bədii və mühəndis düşüncəsinin nəhəng siması kimi dayanır. XII əsrin memarlıq tarixi onunla yanaşı dayana biləcək digər bir layiqli memari tanımır (40, s.60-61).

Qeyd etmək lazımdır ki, gökəmli memar Əcəmi Əbübəkr oğlu Naxçıvanı inşa etdiyi abidələr üzərində yazdıgı kitabələrdə özünü “bənna” kimi təqdim etmişdir. Nizami dövründə Azərbaycan memarlıq abidələrinin kitabələrində göstərilən əsas sənət titulları “bənna”, “ustad” və “memar” olub, müəllif adının önündə yazılmışdır. “Bənna” titulu Naxçıvan-Marağa çevrəsi abidələrində daha geniş yayılmışdır. “Bənna” sözünün o çağdakı anlamı indikindən fərqli və çox tutumlu idi. Nizami Simnarı “bənna”, “o bənna kişi” kimi tanıdır və bildirir ki, “bu söz (bənna) məshhurdur və (bənna) min nəqqaşa dərs deyə bilər”. Bu deyimdən göründüyü kimi Nizami çağında bənna binanın ucaldılmasına və bəzədilməsinə

bir başa başçılıq edən yaradıcı şəxsiyyət – müəllif olmuşdur (22, s.220). Göründüyü kimi XI-XIII əsrlərdə Azərbaycan memarlığında, xüsusilə Naxçıvan memarlıq məktəbində bənna titulu daha üstün və mənə tutumuna görə daha geniş miqyaslı olduğu üçün Əcəmi Naxçıvanı “bənna” titulu daşımış, bu səbəbdən də yaratdığı abidələr üzərində imzasını “bənna” kimi qoymuşdur.

Burada bir cəhəti də vurgulamaq yerinə düşər ki, orta əsrlər zamanı Əcəmi Əbübəkr oğlu Naxçıvanı də daxil olmaqla bütün sənətkarlar xalq kütlələri içərisində çıxmış adamlar id. Ona görə də onlar hakim sinfin tələblərinə uyğun olaraq çox vaxt yaratdıqları abidələrin üzərində öz imzalarını qoya bilmirdilər. Yaratdığı möhtəşəm memarlıq nümunələrinin, hətta Naxçıvan şəhərinin rəisi Yusif Kuseyr oğlunun türbəsi, yaxud da Atabəylər dövlətinin ən qüdrətli hökmardarlarından olan Atabəy Məhəmməd Cahan Pəhləvanın anası Möminə xatının qəbirüstü xatitə abidəsi üzərində öz imzasını qeyd etməsi onun yaşadığı dövrdə çox yüksək elm, hörmət və nüfuz sahibi olmasından irəli gəlmişdir.

40. Əhməd Əyyub oğlu əl-Hafız Naxçıvanı. Memardır. Naxçıvan memarlıq məktəbinin görkəmli nümayəndələrindən biri olmuşdur. Adı hicri 722-ci ildə (miladi 1322-ci il) inşasını başa çatdırıldığı Bərdə türbəsinin kitabəsi vasitəsilə elmi dövriyyəyə daxil olmuşdur. Memar portalın kitabəsində özünü “Bənna Əhməd Əyyub oğlu əl-Hafız Naxçıvanının əməlidir” fikri ilə tanıtmışdır (73, s.387). Üzərində qalan bəzi kitabə qalıqlarına və bir sıra oxşar cəhətlərinə görə müəyyən olunmuşdur ki, Kəngərli bölgəsinin Qarabağlar kəndində XIV yüzilliyin 30-cu illərində inşa edilmiş türbə (şəkil 40) də Əhməd Əyyub oğlu əl-Hafız Naxçıvanının yaradıcılığının məhsuludur (19, s.69-78; 56, s.61-63). İnşa etdiyi abidələrin – Bərdə və Qarabağlar türbələrinin tarixinə əsasən XIII yüzilliyin son rübü – XIV yüzilliyin I yarısında yaşaması aydın olur.

41. Hacı Məhəmməd Nəqi. Memardır. Adı Ordubad

bölgəsinin Dəstə kəndindəki məscidin kitabəsinin (şəkil 41) məlumatı ilə elmi dövriyyəyə daxil edilmişdir. Məscidin üzərində qalan birinci kitabəyə əsasən məlum olur ki, məscidin inşasını hicri 1019-cu ildə (miladi 1610-1611-ci il) Əbdülxan Cavad oğlu əmr etmiş, ikinci kitabənin məlumatından isə aydın olur ki, məscid elə həmin vaxt fəxr ül-Hac Hacı Məhəmməd Nəqi tərəfindən inşa edilmişdir. Həmçinin II kitabədə qeyd olunmuşdur ki, Dəstə kəndinin şərq tərəfində yerləşən Tub Basar (Topasar) kövşənindən axan Vənəndçayın üzərində hazırda qalıqları qalan və el arasında “Hacı Nağı körpüsü” adlanan körpünü də Hacı Məhəmməd Nəqi inşa etmişdir (54, s.299-302; 94, s.13-15). XVI yüzilliyin II yarısı – XVII yüzilliyin I yarısında yaşayan Hacı Məhəmməd Nəqinin məscid və körpü inşa etməsi onun bir memar kimi çoxcəhətli yaradıcılığından xəbər verir və göstərir ki, o zəmanəsinin məşhur sənətkarı olmuşdur.

42. Xacə Cəmaləddin. Memardır. Adı Əlincəçay sahilində, el arasında “Şeyx Xorasan” adı ilə tanınan xanəgah kompleksinə daxil olan və özünün inşa etdiyi türbənin kitabəsi (şəkil 37) əsasında aşkar olunmuşdur (73, s.381; 44, s.28). Kitabədə memarın adının “hörmətli və alicənab” epitetləri ilə müşaiyət olunması onun məşhur və böyük nüfuza malik sənətkar olmasından xəbər verir. Bu fikri onun daşıdığı, orta əsrlər zamanı görkəmli şəxsiyyətlərin adına əlavə olunan “Xacə” titulu da təsdiq edir. Kitabənin tarixi qalmasa da tədqiqatçılar türbəni memarlıq konstruktiv quruluşuna və kitabəsinin xətt xüsusiyyətlərinə əsasən XII-XIII yüzilliklərə aid edirlər.

43. İmamqulu Nəzərəli oğlu. Memardır. Adı XX yüzilliyin 80-ci illərində Əlincəçay sahilindəki Şeyx Xorasan xanəgahında bərpa işləri aparıllarkən aşkar edilmiş inşaat kitabəsi (şəkil 25) vasitəsi ilə elmə məlum olmuşdur. Hicri 1141-ci ilə (miladi 1728-29-cu il) aid olan bu kitabədən məlum olur ki, İmamqulu Nəzərəli oğlu xanəgah kompleksinə daxil

olan tikililərdən birinin memarı olmuşdur (44, s.39-40). Kitabənin tarixinə əsasən demək olar ki, memar XVII yüzilliyin sonları – XVIII yüzilliyin birinci yarısında yaşamışdır.

44. Məhəmməd bəy bin Hacı. Memardır. Adı Ordubad şəhərinin şərq tərəfində yerləşən “Malik İbrahim” qəbristanlığında indiyədək qalan bir məzar kitabəsi vasitəsi (şəkil 44) ilə elmi dövriyyəyə daxil olmuşdur. Məşhur sufi şeyxi, Ön Asiyada sufizmin banilərindən sayılan Şeyx Əbu Səid Əbul-Xeyr Xorasanının yeddi arxa övladlarından olan və 1357-ci ildə vəfat etmiş eyni adlı Şeyxin – Şeyx Əbu Səidin məzarı üzərində qoyulmuş başdaşının yan tərəfindəki kitabədə Hacının oğlu Məhəmməd bəy “memar” titulu ilə təqdim olunmuşdur. Vaxtilə bu qəbir üzərində türbə inşa edilmiş, memar Məhəmməd bəy həmin türbənin banisi – memarı olmuşdur (43, s.14; 83, s.64).

45. Şeyx ibn Cühənnah. Memardır. Adı Ordubad bölgəsinin Azad kəndindəki minarə üzərindəki kitabənin məlumatları əsasında elmi dövriyyəyə daxil olmuşdur. Hazırda həmin minarə yarımuçuq vəziyyətdə mövcud olsa da üzərindəki kitabə qalmamışdır. Kufi xətlə yazılmış həmin kitabəni XIX yüzilliyin ortalarında tədqiq edən rus şərqşünası və diplomatı N.V.Xanikovun yazdıqına görə kitabədə “Bənna Şeyx Cühənnah oğlu Naxçıvanının əməlidir” sözləri yazılıbmış (104, s. 70). Kitabədə tarix qalmasa da N.V.Xanikov onu yazıldığı xəttin paleoqrafiya xüsusiyyətlərinə əsasən hicri təqvimini ilə VI yüzilliyə aid etmişdir (97, s.197). Deməli, Şeyx ibn Cühənnah miladi təqvimini ilə XII yüzillikdə yaşamış, Azad minarəsini də həmin vaxt inşa etmişdir.

4. SƏNƏTKARLAR

46. Abid. Bədii daşyonma ustası - heykəltaraş olmuşdur. Adı Ordubad bölgəsinin Biləv kəndində qeydə alınmış və hicri 1088-ci ildə (miladi 1677-1678-ci illər) vəfat etmiş Səfərəlinin xatirəsinə hazırlanmış daş qoç fiquru üzərindəki məzar kitabəsində qalmışdır. Abidə üzərində qoyduğu imzadan məlum olur ki, qoç heykəlini Abid hazırlamışdır (83, s.87). Kənddəki qəbristanlıqda indiyədək qalan və XVII yüzilliyə aid olan çoxsaylı daş qoç fiquru tipli qəbirüstü xatırə abidələrinin bir hissəsinin də həmin yüzillikdə yaşamış bu heykəltaraş - Abid tərəfindən hazırlanlığını ehtimal etmək olar.

47. Əbülqasim. Həkkakdır. Adı Ordubad şəhərinin qərb tərəfində yerləşən “Qoç qəbristanlığı”nda qeydə alınmış bir başdaşı üzərindəki məzar kitabəsi (şəkil 8) vasitəsilə elmi dövriyyəyə daxil edilmişdir. Nadir şahın Hindistana yürüşü xatırlanan hicri 1151-ci il (1738-1739-cu illər) tarixli bu məzar kitabəsini orada qeyd olunduğu kimi həkkak Əbülqasim həkk etmişdir (94, s.64-65). Kitabənin tarixinə əsasən məlum olur ki, həkkak Əbülqasim həyatının əsas hissəsini XVIII yüzillikdə yaşamışdır.

48. Həbib. Xəttat və həkkakdır. Adı Ordubad şəhərinin “Malik İbrahim” qəbristanlığında qeydə alınan və hicri 1091/1680-ci ildə vəfat etmiş Seyyid Əlinin oğlu Nəbiyə məxsus məzar kitabəsində qalmışdır. Kitabənin sonunda xəttat özünü “Katib Həbib” kimi təqdim etmişdir (52, s.78). Buradan aydın olur ki, kitabəni o yazmışdır. Mərhumun vəfat tarixinə (1680-ci il) əsasən demək olar ki, xəttat və həkkak Həbib XVII yüzillikdə yaşamışdır.

49. Kərbəlayı Şahverdi. Gön-dəri istehsalı ilə məşgul olan sənətkar-dabbaq olmuşdur. Hicri 1180-ci ildə (miladi 1767-ci il) vəfatından sonra xatirəsinə hazırlanmış mərmər başdaşı üzərində yazılmış məzar kitabəsində (şəkil 49) mərhum

Kərbəlayı Şahverdinin adına “dabbaq” peşə titulunun əlavə olunması onun bu peşə üzrə məşhur sənətkar olmasına göstərməklə Ordubadda dabbaqlıq – gön-dəri aşılama sənətinin inkişafından da xəbər verir (43, s.22-23; 48, s.14-16). Vəfat ili göstərir ki, o XVIII yüzillikdə yaşamışdır.

50. Məhəmməd Əli əl-Hüseyni əl-Qərəvi. Həkkakdır. Ordubad şəhərində Yəhya bəy (Təkeşiyi – şəxəsi təkyəsi) məscidinin kitabəsini həkk etmişdir (şəkil 50). Həkkak öz adını da elə həmin kitabədə qeyd etmişdir (83, s.105-106). Gözəl nəstəliq xətti ilə həkk edilən bu kitabənin tarixinə (hicri 1241-ci il = 1825-1826-cı il) əsasən demək olar ki, həkkak Məhəmməd Əli əl-Hüseyni əl-Qərəvi XVII əsrin son rübü, XIX əsrin birinci yarısında yaşamışdır.

51. Məhəmməd İsmayıllı Əbd ən-Nəsiri. Xəttatdır. Adı Ordubad şəhərindəki mədrəsə kompleksinin giriş qapısının baş tərəfində göy kaşı üzərində sarı rənglə yazılmış kitabelər vasitəsi ilə elmi dövriyyəyə daxil edilmişdir (54, s.328; 94, s.15-16). Hicri 1126/1714-cü ildə yazılmış bu kitabelərin tarixinə əsasən məlum olur ki, öz peşəsinin mahir ustası olan, xəttatlıq sənətinin incəliklərinə yiyələnən Məhəmməd İsmayıllı Əbd ən-Nəsiri XVII yüzilliyin II yarısı – XVIII yüzilliyin I yarısında yaşamışdır.

52. Məhəmməd Saleh əl-Hüseyni əl-Qəzvini. Xəttat və həkkakdır. Adı Ordubad şəhərindəki “Malik İbrahim” qəbristanlığında bir başdaşı üzərindəki kitabədə (şəkil 52) qeyd olunmuşdur (43, s.27; 83, s.101). Hicri 1202-ci ildə (miladi 1788-ci il) vəfat etmiş Mirzə Həşim Mirzə Mömin oğlunun məzar kitabəsini yazan və mərmər lövhəyə həkk edən Məhəmməd Saleh əl-Hüseyni əl-Qəzvini əslən Cənubi Azərbaycanın Qəzvin şəhərindəndir. Bu kitabə göstərir ki, XVIII yüzillikdə Naxçıvanda digər şəhərlərdən gəlmiş ustalar da işləmiş və yaxud da naxçıvanlılar digər şəhərlərdə də öz mərhumları üçün qəbirüstü abidələr hazırlatmışlar.

53. Ustad Hacı Pənah. Xəttat və həkkakdır. Adı Ordubad şəhərinin şərq tərəfində yerləşən “Malik İbrahim” qəbristanlığında dəfn olunan Şeyx Əbu Səidin başdaşısının yan tərəfində yazılın kitabə (şəkil 44) vasitəsi ilə elmi dövriyyəyə daxil edilmişdir (52, s.66). XIII yüzilliyin II yarısı – XIV yüzilliyin I yarısında yaşamışdır.

54. Ustad Qasim Vənəndi. Nəccardır. Ordubad bölgəsinin Vənənd kəndindəndir. Adı vəfat etdikdən sonra xatirəsinə hazırlanmış və Vənənddə qeydə alınmış başdaşı üzərində həkk edilmiş ərəbcə kitabənin (şəkil 17) məlumatları əsasında elmi dövriyyəyə daxil edilmişdir (55, s.37-38; 47, s.22-23). 1468-ci ilə aid bu kitabədə mərhum usta Qasim “ən-nəccar əl-Vənəndi” kimi təqdim edilmişdir. Kitabədə “nəccar” kimi təqdim olunan usta Qasim 1492-ci ilin may ayında vəfat etmiş oğlu əl-ustad Mövlana Səfərin xatirəsinə hazırlamış başdaşı üzərində yazılmış kitabədə “ustad” kimi təqdim edilmişdir (Bax: 57). Görünür, müxtəlif ağac növlərindən məişət əşyaları düzəltməklə məşğul olan nəccar Qasim peşəsi sahəsində böyük uğurlar qazanmış, öz sənətinin kamil ustası olmuş, bu səbəbdən də xalq arasında ona “usta”, “ustad” deyə müraciət edilmişdir.

Ustad Qasim XV yüzillikdə yaşamışdır. Ehtimal ki, oğlu əl-ustad Mövlana Səfər də atasının sənətini davam etdirmiş, bu səbəbdən də adına əl-ustad Mövlana titulu əlavə olunmuşdur. Ustad Qasının atası Mehr əmir olmuşdur (Bax: 17 Əmir Mehr). Orta əsrlər zamanı “Əmir” titulu hərbçilərə verildiyindən demək olar ki, o yüksək vəzifəli hərbçi olmuşdur.

55. Ustad Mehdi. Sənətkardır. Adı Ordubad şəhərinin “Malik İbrahim” qəbristanlığında dəfn olunmuş oğlu Əttar Məşhədi Əsgər xanın məzar kitabəsində qalmışdır (83, s.99; 52, s.99). Kitabədə o “ustad” titulu ilə təqdim olunmuşdur. Oğlunun vəfat tarixinə (03.04.1774-cü il) əsasən demək olar ki, ustad Mehdi XVII əsrin II yarısı – XVIII əsrin I yarısında yaşamışdır.

56. Ustad Məhəmməd. Sənətkardır. Adı Culfa rayonundakı Əlincəçay xanəgahında qeydə alınmış qızı Ağanənəyə məssus sənduqə tipli qəbirüstü xatirə abidəsi üzərindəki kitabənin (şəkil 56) məlumatı əsasında elmi dövriyyəyə daxil edilmişdir. “Ustad” titulu daşımıası onun öz peşəsinin incəliklərinə bələd olan məşhur sənətkar olduğunu təsdiq edir. Bir sıra tarixi faktlara əsasən XIV-XV əsrlərdə yaşamasını ehtimal etmək olar (44, s.33).

57. Ustad Mövlana Səfər. Məşhur sənətkar olmuşdur. Ustad Qasim ən-nəccar əl-Vənəndinin oğludur (Bax: 54). Adı Ordubad rayonunun Vənənd kənd qəbristanlığındakı özünəməssus başdaşı üzərində həkk olunmuş məzar kitabəsi (şəkil 57) vasitəsi ilə elmi dövriyyəyə daxil edilmişdir (47, s.23-24; 55, s.38). Kitabədə mərhum Səfər “əl-ustad Mövlana” titulu ilə təqdim olunmuşdur. Bu titul təsdiq edir ki, o dövrünün məşhur sənətkarlarından olmuşdur. Atası ustad Qasının nəccar olduğunu(bax: 54. Ustad Qasim Vənəndi),orta əsrlər zamanı isə sənətkarlığın atadan övlada irsən keçdiyini əsas götürərək əl-ustad Mövlana Səfərin də nəccar olduğunu söyləmək olar. Həmçinin orta əsrlər zamanı alımlarə, şairlərə, sufi şeyxlərinə müraciət forması olan “Mövlana” titulunu daşımıası onun sufi təriqətlərinin geniş yayıldığı Vənəndçay sahillərində fəaliyyət göstərən sufi xanəgahlarından birinin üzvü olmasını da ehtimal etməyə əsas verir.

Kitabədən aydın olur ki, əl-Ustad Mövlana Səfər 1492-ci ilin may ayında vəfat etmişdir. Deməli, bu görkəmli şəxsiyyət XV yüzillikdə yaşamışdır. Ustad Qasim Vənəndinin və oğlu əl-Ustad Mövlana Səfərin məzarüstü kitabələrindən aydın olur ki, bu nəslə mənsub adamların hamısı görkəmli, dövrün ictimai-siyasi həyatında mühüm mövqə tutan şəxsiyyətlər olmuşdur. Belə ki, bu iki kitabədə adı çəkilən baba (Əmir Mehr) hərbçi, onun oğlu (Ustad Qasim Vənəndi) nəccar, onun oğlu Səfər isə əl-Ustad Mövlana titullu şəxsiyyət – sənətkar olmuşdur.

58. Ustad Nəcməddin. Xəttat və həkkakdır. Adı Ordubad şəhərinin “Malik İbrahim” qəbristanlığında, Şeyx Əbu Səidin məzar kitabəsinin (şəkil 44) məlumatları əsasında elmə bəlli olmuşdur (52, s.66). Kitabədən məlum olur ki, o ustad Hacı Pənahın oğladır və Şeyx Əbu Səidin məzar kitabəsini o yazmışdır. Şeyx Əbu Səid 1357-ci ildə vəfat etdiyindən demək olar ki, ustad Nəcməddin XIV əsrдə yaşamışdır. Buna əsasən ehtimal etmək olar ki, atası ustad Hacı Pənah XIII əsrin II yarısı XIV əsrin I yarısında yaşamışdır. Orta əsrlərdə sənətkarlıq atadan oğula irsən keçdiyi üçün ehtimal ki, Ustad Nəcməddin xəttatlığı və həkkaklılığı atası ustad Hacı Pənahdan öyrənmişdir.

59. Ustad Yusif. Sənətkardır. Adı Ordubad şəhərinin “Malik İbrahim” qəbristanlığındaki qəbri üzərindəki başdaşı tipli xatirə abidəsi üzərindəki kitabədən (şəkil 59) elmə bəlli olmuşdur. Təxminən XV əsrдə yaşayan Yusifin epitafiyada “Ustad” kimi təqdim olunması onun zəmanəsinin görkəmlı sənətkarlarından olmasını göstərir (52, s.75; 94, s.53-54).

60. Zeynəli. Xalça ustasıdır. Adı Ordubad şəhərinin “Malik İbrahim” qəbristanlığındaki qəbrinin üstündə qoyulan başdaşı tipli qəbirüstü xatirə abidəsi üzərində həkk edilən məzar kitabəsi (şəkil 60) vasitəsi ilə elmi dövriyyəyə daxil edilmişdir (52, s.74; 94, s.52). Başdaşının aşağı hissəsində - kitabənin sonunda həkk edilən iki ədəd həvə (xalça toxunuşunda istifadə olunan alət) təsviri göstərir ki, mərhum Zeynəli sağlığında xalçaçılıqla məşğul olmuşdur (52, s.120). Kitabənin tarixi olmasa da onu ətrafindakı oxşar abidələrlə müqayisə edərək XVII əsrə aid etmək olar. Deməli, mərhum Zeynəli XVII yüzillikdə yaşamışdır.

5.ALİMLƏR

61. Əliqulu. Alim olmuşdur. Adı Ordubad rayonunun Gənzə kənd qəbristanlığında özünəməxsus başdaşı tipli qəbirüstü xatirə abidəsi üzərindəki kitabə vasitəsi ilə elmi dövriyyəyə daxil edilmişdir (49, s.41). Kitabədə mərhum Əliqulunun adına “həqiqi, hörmətli alim” epitetləri əlavə olunmuşdur. Bu sözlər təsdiq edir ki, mərhum Əliqulu zəmanəsinin tanınmış alimlərindən olmuşdur. Vəfat tarixinə (1651-ci il) əsasən aydın olur ki, mərhum Əliqulu XVI əsrin sonları XVII əsrin I yarısında yaşamışdır.

62. Xacə Əlixan. Alim və ya tacir olmuşdur. Adı Ordubad şəhərinin “Malik İbrahim” qəbristanlığında özünəməxsus başdaşı üzərindəki kitabədə (şəkil 62) qalmışdır (52, s.75; 94, s.56-57). Mərhum Əlixan kitabədə “Xacə” titulu ilə təqdim olunmuşdur. Bu onun zəmanəsinin görkəmlı şəxsiyyətlərindən biri olduğunu təsdiq edir. Orta əsrlər zamanı “Xacə” titulu ilə alimlərə və tacirlərə müraciət edilirdi. Ona görə də demək olar ki, Xacə Əlixan alim və ya tacir olmuşdur. Vəfat tarixindən (hicri 1055/1645-1646-ci il) aydın olur ki, Xacə Əlixan XVI əsrin sonu – XVII əsrin I yarısında yaşamışdır.

63. Xacə Xələf. Zəmanəsinin görkəmlı şəxsiyyətlərindən olmuşdur. Adı Ordubad şəhərinin “Malik İbrahim” qəbristanlığında özünəməxsus başdaşı tipli qəbirüstü xatirə abidəsi üzərində 5 sətirdə həkk edilmiş ərəbcə kitabənin məlumatları əsasında elmi dövriyyəyə daxil edilmişdir (52, s.74). Daşındığı “Xacə” titulu onun yaşadığı dövrdə yüksək nüfuz və mövqə sahibi olmasına təsdiq edir. Vəfat tarixinə (hicri 1033/1623-1624-cü il) aydın olur ki, mərhum Xacə Xələf XVI yüzilliyin II yarısı – XVII yüzilliyin I rübbündə yaşamışdır.

64. Xacə Mahmud əl-Azadi. Alim və ya tacir olmuşdur. Adı Ordubad rayonunun Azadkənd kənd

qəbristanlığındakı qəbri üzərində qoyulmuş sənduqə tipli qəbirüstü xatirə abidəsi (şəkil 64) üzərindəki məzar kitabəsində qalmışdır. Sənduqənin yan tərəfində yazılın kitabə güclü aşınmaya məruz qalmış, ovulub tökülmüş, oxunmaz vəziyyətə düşmüştür. Kitabədən yalnız “Xacə Mahmud əl-Azadi” sözləri qalmışdır. Keçmişdə “Xacə” titulunun görkəmlı şəxsiyyətlərə xüsusi alimlərə və tacirlərə verilməsi səbəbindən mərhum Mahmudun alım və ya tacir olduğu məlum olur.

Mərhumun adına əlavə olunan “Azadi” nisbəsi onun vaxtılıqda Azadkəndin yerində yerləşən Azad şəhərindən olmasını təsdiq edir. Kitabənin tarixi qalmasa da onu ətrafda qalan və tarixi olan abidələrlə oxşar cəhətlərinə əsasən müqayisə edərək XVI əsrə aid etmək olar.

65. Xacə Məlik. Alim və ya tacir olmuşdur. Adı Ordubad rayonunun Düylün kəndinin cənub tərəfində yerləşən qəbristanlıqda öz xatirəsinə hazırlanmış sənduqə tipli qəbirüstü xatirə abidəsi (şəkil 65) üzərindəki kitabədə aşkar edilmişdir (83, s.65). Kitabədə mərhumun adına əlavə olunan “Xacə” titulunu orta əsrlər zamanı əsasən alimlər, şairlər və tacirlər daşıyır. Azərbaycanda isə bu titulla daha çox tacirlərə müraciət edilirdi. Fikrimizcə, Xacə Məlik məşhur tacir olmuşdur. Vəfat tarixindən (hicri 770/1368-1369-cu il) məlum olur ki, Xacə Məlik XIV yüzillikdə yaşamışdır.

66. İzz əd-Din Məhəmməd. Görkəmlı alimdir. Adı Ordubad bölgəsinin Ağrı kəndindəki qəbristanlıqda özünəməxsus sənduqə formalı qəbirüstü xatirə abidəsi üzərindəki məzar kitabəsində qalmışdır. Kitabədə mərhum İzz əd-Din Məhəmməd “xoşbəxt şəhid”, “məşhur alim” titulları ilə təqdim olunmuşdur. Hicri 794-cü ildə (miladi 1391-1392-ci illər) vəfat etmişdir (83, s.65-66)(şəkil 66). Deməli, XIV əsrə yaşamışdır.

67. Məhəmmədzahir təbib. Həkim olmuşdur. Adı elmi dövriyyəyə Ordubad şəhərindəki “Malik İbrahim” qəbristanlığında qəbrinin üstünə qoyulan başdaşı tipli xatirə

abidəsinin üstündə həkk edilən kitabə vasitəsi ilə daxil edilmişdir (52, s.82; 94, s.58-59). Məzar kitabəsində (şəkil 67) Məhəmmədzahirin “təbib” kimi təqdim olunması onun yaşadığı dövrde tanınmış həkim olduğunu göstərir. Vəfat tarixindən (hicri 1112/1700-1701-ci il) məlum olur ki, mərhum Məhəmmədzahir XVII yüzillikdə yaşamışdır.

68. Məşədi Əsgər xan. Əttardır. Adı Ordubad şəhərinin “Malik İbrahim” qəbristanlığında qəbrinin üstündə qoyulan başdaşı tipli qəbirüstü xatirə abidəsi üzərində həkk edilmiş kitabədə qeyd olunmuşdır (52, s.99; 94, s.99). Daşıdığı “Əttar” titulu göstərir ki, Mərhum Məşədi Əsgər xan sağlığında əttarlıqla, yəni dərman maddələrinin, ədvayıyatlara, ətriyyat məhsullarının, müxtəlif bitkilərdən alınmış yağların ticarəti ilə məşğul olmuşdur. Vəfat tarixinə (1774-cü il) əsasən demək olar ki, əttar Məşədi Əsgər xan XVIII yüzillikdə yaşamışdır. Kitabədə aydın olur ki, o Ustad Mehdinin oğlu olmuşdur.

69. Mirzə Həşim. Ruhani alim – müctəhid olmuşdur. Adı Ordubad şəhərinin “Malik İbrahim” qəbristanlığında qəbri üzərində qoyulmuş mərmər başdaşı üzərindəki epitafiya (məzar kitabəsi) vasitəsi ilə elm aləminə daxil olmuşdur (43, s.27; 83, s.101). Kitabədə (şəkil 52) “əsrin və zəmanənin müctəhidi” kimi təqdim olunmuşdur. Bu sözə XVIII yüzillikdə yaşamış və 14.08.1788-ci ildə vəfat etmiş müctəhid Mirzə Həsimin dövrünün görkəmlı ruhani alımı olduğunu təsdiq edir. Bunu təsdiq edən faktlardan biri də onun ən görkəmlı din xadimlərinə verilən “müctəhid” titulu daşımasıdır. Çünkü bu titul şəhərin xadimləri içərisində ali ruhani təbəqəsinə verilən tituldur. Onlar hər hansı dini və hüquqi məsələdə müstəqil qərar çıxara, fətva verə bilən din xadimləri idilər. Mirzə Həsimin “müctəhid” titulunu daşıması onun çox nüfuzlu din xadimi olduğunu göstərir.

Məzarüstü kitabəsində mərhum Mirzə Həsimin adına həm də “rəbbani alim” sözləri əlavə olunmuşdur. Bu sözə onun böyük din alimi olduğunu göstərməklə yanaşı bəzi

müsbat keyfiyyətlərini açmağa da yardım edir. Bir sıra alimlərin fikrincə, insanlar üç qismə (ruhbani, heyvani, rəbbani) bölünür. Ruhbani olanlar Allahın cəhənnəmindən qorxduqları üçün ibadət edənlərdir. Heyvanilər Allahın cənnətini istədikləri üçün ona ibadət edənlərdir. Rəbbanilər isə Allahın cəhənnəmindən qorxduqları və cənnəti istədikləri üçün deyil, sərf Allahı sevdikləri üçün Ona ibadət edənlərdir. Buradan aydın olur ki, adına “rəbbani alim” sözləri əlavə edilmiş mərhum Mirzə Həşim pak və mömin bir din xadimi, yüksək səviyyəli alim olmuşdur (52, s.132-133). Həmçinin mərhumun keçmişdə savadlı, yüksək biliyə malik adamlara verilən “Mirzə” titulu ilə təqdim olunması da onun yüksək mövqeyindən xəbər verir.

Qeyd etmək lazımdır ki, kitabədə Mirzə Həşimin atası Mömin də “Mirzə” titulu ilə təqdim olunmuşdur. Sağlığında bu titulu daşıması Mirzə Möminin də dövrünün savadlı adamlarından olduğunu təsdiq edir.

70. Ziba xanım. Əmir Bədi ül-Mülküñ qızıdır. Ziba xanımın adı Ordubad şəhərinin şərq tərəfində yerləşən “Malik İbrahim” qəbiristanlığında qeydə alınmış özünəməxsus sənduqə tipli qəbirüstü xatirə abidəsi üzərindəki epitafiyanın – məzar kitabəsinin (şəkil 15) məlumatları əsasında elmi dövriyyəyə daxil olmuşdur. Kitabənin mətnində oxuyuruq: “Bu bağça əmir Bədi ül-Mülküñ qızı, alim, abid, kəramətli xatın Ziba xanımındır” (52, s. 68-69; 42,s.34).

Ziba xanım kitabədə “alim”, “abid”, “kəramətli xatın” kimi titul və epitetlərlə təqdim olunmuşdur. Həyatını ibadətə həsr edən səmimi dindar mənasına gələn “abid” titulunun sufi anlamını, həmçinin Ziba xanımın XIV əsrə sufi şeyxi Şeyx Əbu Səid tərəfindən qəbiristanlığın mərkəzində qurulan xanəgahın yaxınlığında dəfn olunmasına, həmçinin alim olmasına əsasən demək olar ki, Ziba xanım yaşadığı XV-XVI yüzilliklərdə həmin xanəgahda fəaliyyət göstərən sufi təriqətinin üzvü və ya təəsübkeşi olmuşdur. Yüksək vəzifəli

şəxs, hərbçi-sərkərdə Əmir Bədi ül-Mülük kimi görkəmli şəxsiyyətin qızı olması onun imkanlı şəxs olduğunu və mənsub olduğu xanəgaha maddi yardım göstərdiyini söyləməyə əsas verir. Ehtimal etmək olar ki, o da qarşıda haqqında bəhs olunacaq Həvva Bədr Bikə xatın kimi xanəgah rəhbərlərindən birinin arvadı olmuşdur (53, s. 63-64).

6. SUFİ SEYXLƏRİ

71. Kamil Şeyx Hacı Hilalullah. Sufi şeyxi olmuşdur. Orta əsrlərdə Naxçıvan bölgəsində yaşayan, fəaliyyət göstərən və mənsub olduğu sufi təriqətinin ideyalarını yaymaqla məşğul olan sufi şeyxlərindən - xanəgah rəhbərlərindən biri də Kamil Şeyx Hacı Hilalullahdır. İndiyədək elm aləminə başqa qaynaqlardan məlum olmayan bu sufi şeyxi - xanəgah rəhbərinin adı qızı Mikeysə xanımın məzarüstü abidəsinin üzərində həkk edilən epiqrafiq sənəd - epitafiya (məzar kitabəsi) vasitəsi ilə elmi dövriyyəyə daxil olmuşdur (51, s. 21-27).

Mikeysə xanımın xatirəsinə hazırlanmış sənduqə tipli qəbirüstü xatırə abidəsi XX yüzilliyin 70-ci illərində Culfa bölgəsində, Əlincəçayının sol sahilində, Əlincə qaladan təxminən 1 km şərqdə yerləşən xanəgah kompleksində bərpa və abadlıq işləri aparıllarkən xanəgahın şərqi divarının yanında, torpağın altından aşkar edilmişdir. Aşkar olunduqdan sonra Naxçıvan Dövlət Tarix Müzeyinə təhvil verilən bu xatırə abidəsinin üzərindəki kitabələr ilk dəfə 1976-cı ildə bizim tərəfimizdən öyrənilərək elmi ictimaiyyətə çatdırılmışdır (93, s. 57).

Mərmərin xüsusi növü olan oniksden hazırlanmış abidənin (uzunu 139, eni 31, hündürlüyü 26 sm) səthi, yanları, baş və ayaq tərəfləri gözəl nəbatı və həndəsi ornamentlərlə bəzədilmişdir. Bəzək motivləri kimi bir sıra həndəsi və nəbatı ünsürlərdən, o cümlədən nar çiçəklərindən istifadə olunmuşdur. Sənduqənin səthinin baş tərəfində düzəldilmiş düzbucağının içərisində gözəl süls elementli nəsx xətti ilə ərəb dilində kitabə yazılmışdır (şəkil 71). Kitabənin mətninin tərcüməsindən aydın olur ki, abidənin məxsus olduğu qəbirdə Kamil Şeyx Hacı Hilalullahın qızı, mərhumə Mikeysə xanım dəfn olunmuşdur.

Abidənin səthinin kənarları boyunca, lentvari haşıyə şəklində epiqrafiq motiv - Qurani-Kərimin “Bəqərə” surəsindən 255-ci ayə - Ayət-əl-Kürsi (II-255) həkk edilmişdir. Ərəbcə yazılmış kitabənin mətninin tərcüməsi belədir:

“Allahdan başqa heç bir tanrı yoxdur. [Zati və kəmal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan] əbədi və əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa, hamısı Onundur. Allahın izni olmadan [qiyamətdə] Onun yanında [hüzurunda] kim şəfaət [bu və ya digər şəxsin günahlarının bağışlanması xahiş] edə bilər? O bütün yaranmışların keçmişini və gələcəyini [bütün olmuş və olacaq şəyləri] bilir. Onlar [yaranmışlar] Allahın elmindən Onun özünü istədiyindən başqa heç bir şey qavrama bilməzler. Onun kürsüsü [elmi, qüdrət və səltənəti] göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca və ən böyük varlıq Odur!”(24, s. 37-38).

Quran ayəsinin sonunda həkk edilən kitabədən bəlli olur ki, mərhumə Mikeysə xanım hicri-qəməri təqvimini ilə səkkiz yüz doxsan yeddinci ildə (14.11.1491- 22.10.1492-ci il) vəfat etmişdir.

Kitabədən aydın olur ki, oniksden hazırlanmış sənduqə tipli bu gözəl xatırə abidəsi Kamil Şeyx Hacı Hilalullahın qızı Mikeysə xanımın xatirəsinə düzəldilmişdir. Göründüyü kimi, kitabədə Mikeysə xanımın atası Hacı Hilalullah “Kamil Şeyx” titulu ilə təqdim olunmuşdur. Burada qeyd olunan “şeyx” titulu göstərir ki, Hacı Hilalullah yaşadığı dövrdə sufiliyin dörd idrak mərhələsini uğurla başa vurmuş, şeyxlik dərəcəsinə çatmışdır. Həmçinin, kitabədə Hacı Hilalullahın daşıdığı “şeyx” titulunun əvvəlinə “kamil” sözü də əlavə olunmuşdur. Bu ifadə isə onun nəinki mənəvi kamilləşmə sahəsində ən yüksək məqama çatdığını, hətta kamil insan kimi yetişdiyini təsdiq edir. Sufilikdə kamilliyin ən yüksək zirvəsinə çatmaq heç də hər sufi şeyxinə müəssər olan iş deyildi. Orta əsr qaynaqlarından məlumdur ki, kamil insan, kamil şeyx səviyyəsinə müsəlman şərqiñin ən görkəmli səxsiyyətləri, böyük düha sahibləri yüksələ bilmışlar.

Kamil Şeyx Hacı Hilallullahın elm, irfan sahesində hansı mərtəbədə olduğunu müəyyən etmək üçün kamillik anlayışının, "kamil insan" ifadəsinin "kamil şeyx" titulunun məna tutumunu, mahiyyətini, ümumiyyətlə "kamil insanın" kim olduğunu izah etmək yerinə düşər.

İslamın müqəddəs kitabı Quran-i Kərimdə və Məhəmməd peyğəmbərin dilindən çıxan hədislərdə "kamil müsəlman" ifadəsinin işlədilməsinə baxmayaraq orta əsr qaynaqlarına əsasən demək olar ki, "kamil insan" termininin tarixi o qədər də qədim deyildir. Bu termini ilk dəfə "islam irfanının atası" sayılan, bir sıra məşhur sufi şeyxlərinin müəllimi olmuş, hicri 560-638/miladi 1165-1240-ci illərdə yaşamış, müasirləri arasında "əş-Şeyx əl-Əkbər" kimi tanınan Mühyiddin ibn Ərəbi işlətmüşdür. Ondan sonra yaşayan bəzi sufi arifləri də öz əsərlərində insan barəsində "kamil insan" məsələsinə toxunmuşlar. Orta əsr mütəsəvvürləri ilk sufilərin arif haqqındaki görüşlərini inkişaf etdirərək "insan-i kamil" fikrinə gəlmişdilər. Mühyiddin ibn Ərəbi, Mövlana Cəlaləddin kimi bəzi sufilərə görə arif- Allahın bütöv isim və sifətləriylə özündə təcəlli etdiyi "insan-i kamil"dır (64, s. 362).

N.Cümüşoğlu orta əsr qaynaqlarına söykənərək yazar ki, həqiqətə gedən yolda ilkin qədəm tələbdir, insan öz naqışlığını anlayaraq kamilliyyə ehtiyac duyur və onda belə bir tələb və ya istək yaranır, seyr və sülukun başlancığı həmin istəyin yaranmasıdır. Talib- yəni istək sahibi kamilliyyə gedən yolu tapmaq üçün mürşidin köməyi ilə təriqətə yola düşür və salik adlanır. O həqiqətə yetişmək üçün müəyyən mərhələ və mənzillərdən keçməli olur. Şəriət və təriqətin zahirindən keçərək mərifət və həqiqətin batınınə nüfuz edən, nəfsi paklıq və kamillik tapan salik artıq arif adlanır. Onun keçdiyi seyr və sülukun hasili kamillik və mərifətdir (7, s. 23-24). A.Nəsəfi də bu məsələdən bəhs edərək yazar ki, "kamil insan ..., bu dörd şeyi tam olan insanlardır: yaxşı sözlər, yaxşı hərəkətlər, yaxşı əxlaq və bilik"(69, s. 14).

Ariflərin fikrincə kamil insanın təkamül prosesi dörd səfər və mərhələdə baş verir: 1) İnsanın özündən Allaha olan səfəri; 2) İnsanın Allahla birlikdə Allahda səfəri (Allahı tanımışı); 3) İnsanın Allahla birlikdə onun bəndələrinə doğru səfəri; 4) İnsanın Allahla birlikdə onun bəndələri arasında bəndələrin nücati üçün səfəri.

Bütün bu mərhələlərin təhlili göstərir ki, insan nə qədər ki, Allahdan ayrıdır bütün sözləri puçdur. O Allahın zikrinə çatdıqda, Onu tanıyaraq özünü Ona yaxın hiss etdikdən sonra Allahla birlikdə Allah bəndələrinə doğru qayıdır. Bu insan Allah bəndələrinin qurtuluşu üçün onların arasında hərəkət edir və onları hərəkətə gətirərək Allaha yaxınlaşdırmaq üçün çalışır (61, s. 72).

İnsanın kamilləşmə, kamala çatmaq yolunda irəliləməsi haqqında bəzi filosoflarla sufi arifləri arasında fikir ayrılıqları vardır. Filosofların fikrincə, insan kamala məntiq, deduksiya (nəticə çıxarma-H.S.) müqayisə nəticəsi, təfəkkür və məntiqi dəlillərlə çatmalıdır. Ariflərin fikrincə, məsələ elm, savad, söz, səhbət, məntiq, müqəddimə, deduksiya və s. ilə deyil. Bütün bunların əvəzinə insan nəfsinin təmizlənməsi ilə məşğul olmalı, nəfsini təmizləyərək pak və saf etməli, çirkin, rəzil əxlaq və davranışını özündən uzaqlaşdırmalı, bacardıqca haqqdan başqa şeylərə diqqət etməməli, haqqqa diqqəti gücləndirməli, zehnidən keçən şeylərə nəzarət edərək onları elə almalı, qəlbinə Allahdan başqa heç bir şey gətirməməlidir (61, s. 134-135). Deməli, mənəvi kamilləşmə yolu ilə irəliləyən insanın qəlb və ruhu maddi nemətlərə aludə olmamalı, insan nəfsinə cihad edərək heyvani hissələrdən uzaqlaşmalı, tədricən ilahiləşməlidir ki, Haqq dərgahına yaxınlaşma, Allaha qovuşa bilsin. Bütün bunlara isə sərf elmi yolla, bilik, savad qazanmaqla nail olmaq mümkün deyildir.

Bu baxımdan məşhur sufi şeyxi əl-Qəzalinin fikirləri çox əhəmiyyətlidir. Bir sıra elmləri öyrəndikdən, həmin elmlərdəki çatışmazlıqları, məhdudiyyətləri, bəzən, hətta sapmaları dərk

etdikdən sonra təsəvvüfə üz tutan, orta əsrlərdə yetişən kamil insanlar içərisində xüsusi yeri olan əl-Qəzali yazırı ki, bütün elmlərdən qurtulduqdan sonra var-güçümlə təsəvvüf yoluna üz qoydum. Və bildim ki, onların yolu elm və əməl ilə kamala yetir. Onların elminin nəticəsi nəfs təhlükələrinin üstündən ötüb keçmək və əxlaqı təmizləməkdən ibarətdir. ...anladım ki, bunlar əməl adamlarıdır, söz qəhrəmanı deyillər (38, s. 88).

Haqqın elmi insani-kamilin elmidir. Onun zati insani-kamilin zatıdır (68, s. 271) deyən Fuad Köprülü bu xüsusda yazır ki, mütəsəvvüfə görə insan- yəni adam ünsürünə qələbə çalaraq Haqqa varan insani-kamil- bu qədər mühüm olursa, təbiidir ki, ən yüksək bilgi də ona aid olur. Madam ki, ilk işimiz Allaha bilməkdir və Onu bilmək də özümüzü bilməklə olur, o halda ən mühüm elm, daha doğrusu əsl elm də insan sırlarını öyrədən elmdir. Bu da, üləmayi rüsumun bilgiləri kimi, kitabla olmaz, eşq yolu və mürşid vasitəsilə olur (68, s. 275).

Fikrimizcə, birinci və ya ikinci fikirdə qeyd olunan cəhətləri özündə təklikdə əks etdirən insan sözün həqiqi mənasında tam kamil insan sayla bilməz. Yüksək elm qazanan insan nəfsinin qulu olarsa, yaxud da nəfsini təmizləmiş insan elmin əsaslarına yiyələnməzsə, bu naqışlıklar mütləq özünü biruzə verəcəkdir. Yalnız bu iki cəhətə birlikdə yiyələnən adamlar tam kamilləşə, kamil insan səviyyəsinə çata bilərlər.

Qurani-Kərimin “əş-Şəms” surəsinin 9-10-cu ayələrində deyilir: 9. “Nəfsini günahlardan təmizləyən mütləq nicat tapacaqdır”. 10.Onu günaha batıran isə, əlbəttə, ziyana uğrayacaqdır (24, s. 633).

Müqəddəs kitabın “Yusif” surəsinin 53-cü ayəsində göstərildiyi kimi “nəfs [insana] pis işlər görməyi [şəhvətə uymağ] əmr edər”(24, s. 207), ancaq insan öz nəfsinə qalib gələrsə, pisliklərdən çəkinərsə elə bir səviyyəyə çatar ki, “əl-Hicr” surəsinin 30-cu ayəsində deyildiyi kimi mələklər ona səcdə edərlər (24, s. 230).

Görünür sufi arıfləri Qurani-Kərimin bu ayələrinə söykənərək qeyd olunan fikrə gəlmişlər.

Butun bunlara əməl edən, batinini təmizləyən, eşq miniyi ilə hərəkət edən şəxs yolboyu mənzilləri daha kamil insanın nəzarəti altında keçsə, onunla Allah arasındakı pərdə tamamilə götürülür və arıflərin dili ilə desək insan Allaha çatır, Ona qovuşur (61, s. 136). Mürtəza Mütəhərrinin fikrincə, bu zaman sənə hər şey verirlər, ancaq sən Ondan başqa heç bir şeyə etina etmirsən (61, s. 137). Məşhur sufi şeyxi Əbu Səid Əbü'l-Xeyr Xorasaninin Allaha müraciətlə söylədiyi sözər ilə desək, Sən (Allah- H.S.), Səni tanıyani əvvəlcə Özünə vurğun edirsən və sonra ona hər iki dünyani verirsən ki, o onları qətiyyən istəmir. Nə qədər ki, Səni tanımamışdı hər şeyi istəyirdi, amma onda onları ona vermirdin; Səni tanıyandan sonra isə ona hər şeyi verirsən, amma o, həmin vaxt heç nəyə etina etmir, çünki artıq Səni tapıb, artıq nə dünya və nə də axirəti istəyir; yalnız dünya və axirətdən üstün olan Səni istəyir (61, s. 137-138).

Orta əsrin məşhur arıflərindən biri, gözəl mənzum Quran təfsiri müəllifi Xacə Abdullah Ənşarı də təxminən belə bir fikirdə olmaqla minacatında yazırı: “Ey Allah, Sənin qapına hamı gəlir: şah da, rəiyət də, varlı da, kasib da, qüdrətli də, zəif də... Hər kəs Səndən bir şey istəyir, mən isə Səndən yalnız Sənin özünü istəyirəm. Çünki dünya istəyən şəxs zərəli sevdaya düşmüştür. Axirət istəyən şəxs də həqiqətdən uzaqdır. Səndən Sənin özünü istəyən adam isə həm dünyada, həm də axirətdə səadətə çatar və xoşbəxt olar”(34, s. 74).

Deməli, kamil insanın dünyada axtardığı yalnız Allahdır. Dünya malı, var-dövlət, naz-nemət, qüdrət, şöhrət, vəzifə, firavan həyat və s. onu maraqlandırmır və heç bir əhəmiyyət kəsb etmir. O, Allaha çatmaq üçün hər cür əzab əzəiyyətə dözür və bundan zövq alır.

Bütün bunlar göstərir ki, orta əsrlərdə “kamil insan” ifadəsi özündə bir sıra müsbət keyfiyyətləri birləşdirən, mənəvi cəhətdən pak, nəfsinə qalib gələn, çirkin əməllərdən çəkinən,

xevirxah, mötəbər adamlara aid edilmişdir. Səfəvi şahları, o cümlədən I Şah İsmayıllı, həm də “Səfəviyyə” sufi təriqətinin rəhbəri olmaq etibarı “mürşidi-Kamil” adlandırılırdı. Haqqında bəhs edilən Şeyx Hacı Hilalullah da belə bir şəxsiyyət olmuşdur ki, adına kamil titulu əlavə edilmişdir.

Kamil şeyx Hacı Hilalullah yaşadığı dövrə bir müddət Əlincəçay sahilindəki xanəgahın rəhbər şeyxi, yaxud da rəhbərlərindən biri olmuşdur. Bir sırə sufi təriqətlərində olduğu kimi adətə uyğun olaraq o, ailəsi ilə xanəgahda yaşamışdır. Xanəgahın divarı yanında dəfn olunmasına əsasən demək olar ki, Mikeysə xanım da atası ilə, yaxud ailə qurmuşdursa əri və övladları ilə (ehtimal ki, onun əri xanəgahın üzvü olan dərvişlərdən biri olmuşdur) birlikdə orada yaşamışdır. Çünkü xanəgah divarları yanında, adətən orada yaşayan sufi şeyxləri, onların ailə üzvləri və xanəgahda ibadət və zikrlə məşğul olan dərvişlər dəfn edilirdi.

Qeyd etmək yerinə düşər ki, xanəgahın şərq divarı yanında aşkar edilən sənduqə tipli dörd xatirə abidəsindən ən böyüyü, ornamentlərinin zənginliyi baxımından və bədii cəhətdən ən gözəli Mikeysə xanıma aid abidədir. Orta əsrlər zamanı bu cür abidələr düzəltmək hamiya müyəssər olan iş deyildi. Bu cəhət onun atasının, ərinin və özünün nüfuzlu şəxsiyyət olmasından irəli gəlmişdir. Həmçinin, orta əsrlərdə, elə müasir dövrə də gənc və ya cavan yaşlarında vəfat etmiş mərhumların xatirəsinə daha gözəl və möhtəşəm xatirə abidələri düzəldilməsi fikrini əsas götürərək demək olar ki, Mikeysə xanım cavan yaşlarında vəfat etmiş və xanəgahda yaşadığı üçün orada da dəfn edilmişdir.

Orta əsrlərdə bəzi qadınların sufi təriqətlərinin üzvü olduğunu, elə bu fakta Əlincəçay sahilindəki xanəgahın kitabələrində də rast gəlinməsi faktına əsasən demək olar ki, Mikeysə xanım həm də xanəgahda fəaliyyət göstərən sufi təriqətinin üzvü və ya təəssübkeşi olmuşdur.

Orta əsr qaynaqları, o cümlədən müsəlman epiqrafikası abidələrinin məlumatları şahidlik edirlər ki, orta əsrlər zamanı Naxçıvanda, o cümlədən Əlincəçay xanəgahında “kamil insan” mərtəbəsinə yüksəlmiş başqa sufi şeyxləri də yaşamışdır. Məsələn, Culfa bölgəsində, Əlincəçay sahilindəki xanəgahın kitabələrinin birində xanəgahın rəhbər şeyxlərindən olan Şeyx Hacı Lələ Məliyin çox yüksək titulları sırasında «kamil» termininin qeyd olunması onun “kamil insan”, “kamil alim” səviyyəsinə yüksəldiyini təsdiq edir.

72. Mövlana Cəlali. Orta əsrlər zamanı Ordubad şəhərində fəaliyyət göstərən sufi təriqətlərindən birinə məxsus xanəgahın üzvü olmuşdur. “Malik İbrahim” qəbristanlığında dəfn olunmuşdur. Adı da qəbri üzərində qoyulan başdaşı üzərindəki kitabə vasitəsi ilə elmə bəlli olmuşdur(52, s.76). XVII əsrde yaşamاسını ehtimal etmək olar.

73. Mövlana Əbdülhüseyin Xanəgahi. Sufi şeyxidir. Adı XX yüzilliyin 80-ci illərində Əlincəçay xanəgahında bərpə işləri aparılarkən torpağın altından aşkar edilmiş mərmər lövhə üzərində ərəbcə həkk edilmiş kitabə (şəkil 25) vasitəsi ilə elmi dövriyyəyə daxil olmuşdur (44, s.39-40). Adına əlavə olunan “Xanəgahi” nisbəsi göstərir ki, əslən Culfa bölgəsinin Xanəgah kəndindəndir. XVII yüzilliyin ikinçi yarısı – XVIII yüzilliyin birinci yarısında yaşamışdır. Bir müddət Əlincəçay xanəgahında fəaliyyət göstərən sufi təriqəti mənsublarına – dərvişlərə rəhbərlik etmişdir. Hicri-qəməri təqvimini ilə 1141 (1728-1729)-ci ildə vəfat etmişdir.

74. Mövlana Əbu Turab. Hansı isə sufi təriqətinə mənsub şəxs olmuşdur. Adı Ordubad şəhərinin “Malik İbrahim” qəbristanlığında dəfn olunan Mövlana Cəlalinin məzar kitabəsində qalmışdır (52, s.76). Kitabə çox aşındığı üçün mətnin tam oxunması səbəbindən onun kimliyi tam aydın deyildir. Ehtimal ki, Mövlana Cəlalinin atası və ya övladı olmuşdur. XVII əsrde yaşaması ehtimal olunur.

75. Mövlana Məhəmməd Bağır. Sufi təriqəti mənsubu olmuşdur. XVII yüzillikdə Ordubad şəhərində yaşamış, vəfat etdikdən sonra orada, "Malik İbrahim" qəbristanlığında da dəfn olunmuşdur. Adı özünəməxsus məzar kitabəsində qalmışdır (şəkil 75) (43, s.18; 94, s.53).

76. Mövlana Məhəmməd Rza. Sufi şeyxi olmuşdur. Adı Ordubad şəhərinin "Malik İbrahim" qəbristanlığındakı qəbri üzərində qoyulmuş başdaşı üzərindəki kitabə (şəkil 76) vasitəsi ilə elmə məlum olmuşdur. XVI yüzillikdə yaşamış, 1600-cü ildə vəfat etmişdir (43, s.17; 94, s.52).

77. Mövlana Şəmsəddin Məhəmməd. Sufi şeyxidir. Adı Ordubad bölgəsinin Azad kəndindəki qəbri üzərində qoyulmuş sinədaşı üzərindəki kitabə (şəkil 77) vasitəsi ilə elmi dövriyyəyə daxil olunmuşdur (54, s.221; 83, s.65-66). Adına əlavə edilən "mövlana" titulu onun ərazidə fəaliyyət göstərən sufi təriqətinə rəhbərlik etdiyini təsdiq edir. Çünkü bu titulla orta əsrlər zamanı alimlərə, şairlərə, görkəmlı şəxsiyyətlərə, xüsusilə sufi şeyxlərinə, təriqət başçılarına müraciət edilirdi. Kitabədə titulun "əzəmətli mövlana" şəklində həkk edilməsi onun böyük nüfuza malik görkəmlı şəxsiyyət olduğunu göstərir. Kitabədən məlum olur ki, Şəmsəddin Məhəmməd hicri 892-ci ilin zilhicce ayında (18.11. – 17.12.1487-ci il) vəfat etmişdir. Vəfat tarixinə əsasən demək olar ki, bu görkəmlı sufi şeyxi XV yüzillikdə yaşamışdır. Təriqət – xanəgah rəhbəri kimi sağlığında xalq arasında böyük hörmət və nüfuz qazandığı üçün öldükdən sonra qəbri ehtiram əlaməti olaraq müridləri və yerli əhali tərəfindən ziyanətgaha çevrilmişdir.

78. Şeyx Əbu Səid. Orta əsrlərdə Naxçıvan bölgəsində yaşayış fəaliyyət göstərən və öz ideyalarını yayan xanəgah rəhbəri- sufi şeyxlərindən biri, bəlkə də ən məşhuru Şeyx Əbu Səiddir. Bu xanəgah rəhbəri, sufi şeyxinin adı orta əsrlər tariximizin öyrənilməsində xüsuslu yeri olan orta əsr müəlliflərinin əsərlərində gəlib çatmamışdır. Onun adı elm

əlemində Ordubad şəhərinin şərq tərəfində yerləşən "Malik İbrahim" qəbristanlığındakı qəbrinin üzərində qoyulmuş başdaşı üzərindəki epiqrafik sənəd - məzar kitabəsi (epitafiya) (şəkil 44) vasitəsi ilə məlum olmuşdur (41, s. 30-31).

El arasında "Şeyxin qəbri" adı ilə tanınan və əhali tərəfindən böyük hörmət və ehtiramla yanaşılan həmin qəbir qəbristanlığın mərkəzində yerləşən binanın yaxınlığında, cənub-qərb tərəfindədir. Qəbrin üzərində boz daşdan hazırlanmış böyük bir başdaşı qoyulmuşdur. Başdaşının üzərində gözəl süls xətti ilə epitafiya – məzar kitabəsi həkk edilmişdir. İlk dəfə XIX yüzilliyin ortalarında görkəmli rus alim və diplomi N.V.Xanıkov (77) tərəfindən tədqiq edilən kitabə XX yüzilliyin 20-ci illərində azərbaycanlı epiqraf İsa Əzimbəyov tərəfindən oxunmuş və rus dilinə tərcüməsi ilə birlikdə rus alimi V.M.Sisojevin Naxçıvan MR-na ezamiyyətinin elmi hesabatına daxil edilmişdir (97, s. 142-144). Kitabənin son və mükəmməl oxunuşunu AMEA-nın müxbir üzvü M. Nemət həyata keçirmişdir (86, s. 15). Ərəb dilində nəsx xətti ilə yazılmış kitabənin mətninin tərcüməsi belədir: "Rəhmli və mərhəmətli Allahın adı ilə! Bu qəbir xalqın mürşidi, həqiqət sahiblərinin nümunəvisi, dünya və dinin tacı, Şeyx Əbu Səid adı ilə tanınmış, xorasanlı Əbu Səid Əbü'l Xeyrin - Allah onun əziz ruhunu müqəddəsləşdirsin- yeddi arxa övladlarından olan şeyxüislamındır. Ölüm tarixi yeddi yüz əlli doqquzuncu hicri ili, məhərrəm ayının səkkizi, cümə axşamı, günortadan sonra oldu. Əbu Səid bu dar dünyadan köcdü. Cənnətdə babasının ruhuna qovuşdu".

8 məhərrəm 759 h.i. = 21.12.1357-ci il.

XIV yüzilliyin ortalarına aid olan bu kitabənin mətnində aydın olur ki, məzarda uyuyan şəxs Müsəlman Şərqində sufizmin banilərindən biri olan və bir müddət Nişapurda və Miyanədə dərviş cəmiyyətinə rəhbərlik edərək, ətrafında müxtəlif ölkələrdən gəlmiş başqa görkəmlı şəxsiyyətlərlə yanaşı, bir sıra azərbaycanlı müridlər də toplaşan Şeyx Əbu

Səid Əbü Xeyr Xorasaninin yeddinci nəslindən olan Şeyx Əbu Səiddir.

Kitabədə Əbu Səidin adının əvvəlinə əlavə edilən “Şeyx”, “Xalqın mürşidi”, “Həqiqət sahiblərinin nümunəvisi”, “Dünya və dinin tacı” titul və epitetləri onun şəxsiyyəti, sufilər arasında mövqeyi haqqında aydın təsəvvür yaradır.

Ərəbcə “qoca”, “ağsaqqal” mənasına gələn “şeyx” titulu ilə ərəb ölkələrində qəbilə, tayfa başçılarına müraciət edilirdi. “Şeyx” kəlməsi islamın müqəddəs kitabı Qurani-Kərimin “Hud” surəsinin 72-ci, “Yusif” surəsinin 78-ci, “Qasas” surəsinin 23-cü, “Gafir” surəsinin 67-ci ayəsində olmaqla dörd dəfə təkrar olunmuş (25, s. 109, 117, 193, 239) və bunların hamısında “qocalıq” mənasında işlənmişdir. Ancaq zaman keçidkə bu terminin məna çaları genişlənmiş, sufi təriqəti başçılarına, görkəmli ruhani alimlərə, mötəbər şəxslərə bu titulla müraciət olunmağa başlamışdır.

Haqqında bəhs etdiyimiz Əbu Səidin adının əvvəlinə əlavə edilən “şeyx” titulu onun qocalığını deyil, sufi təriqətinə mənsubluğunu və xanəgah rəhbəri olmasını göstərir. Sufi təriqətlərində “Şeyx” zahir və batin elmlərdə (dini elmlər zahiri və batini olmaq üzrə iki yerə ayrılır: zahiri elmlər hədis, təfsir, kəlam, fiqh və s., batini elmlər isə sevgi yoluyla qəlbə dolan və kəşf, nəfslə mübarizə yolu ilə əldə olunan elmlərdir-H.S.) yüksək bilik sahibinə çevrilən, kamil olan və müridlərini kamilləşdirə bilən, islami bilikləri yayan, haqq yolunu göstərən rəhbər anlamında işlədilmişdir. Onlar müridin mənəvi yetkinləşmə müddətində özünü qeyd-şərtsiz təslim etməsi lazım olan şəxsiyyətlər, yetimlərə, fəqirlərə, dullara, məhbuslara, ehtiyac sahiblərinə yardım edən, əllərindən tutan adamlar olmuşlar. Bu titul “mürşid”, “pir” titulları ilə sinonim sözlər olub, təxminən eyni mənəni daşıyırlar.

Kitabədə Şeyx Əbu Səid həm də “mürşid” titulu ilə təqdim olunmuşdur. Əsil mənəsi “doğru yol göstərən” olan bu titulla orta əsrlərdə sufi təriqətlərinə, onların xanəgahlarına rəhbərlik

edən, ətrafında müridlər toplaşan adamlara müraciət edilirdi. Mürşidlər özündə əvvəlki təriqət rəhbəri şeyxlərdən, yaxud da öz mürşidlərindən icazə alaraq insanları doğru yola dəvət edən, onlara həqiqi yol göstərən, müridlərini kamilliyə qədər aparan və yetişdirən, bu işdə uğur qazanan adamlar idilər. Onlar müridləri ilə çox yaxın olur, aralarında sevgi, məhəbbət hökm sürdü. Mürid mürşidini nə qədər çox sevirdisə, onun qəlbindən feyz alması da o qədər çox olurdu.

Ümumiyyətlə, mürşid haqqā gedən yola düşüb o yolun təhlükəli və qorxulu yerlərini bilən, müridlərinə fayda və zərər durumuna görə istiqamət verən, din və şəriəti onların qəlbini yerləşdirən, nullara Allahı, Allaha nulları sevdiren şəxslər - rəhbərlər olmuşlar.

Sufiliklə bağlı ədəbiyyatlarda həm də “mürşidi-kamil” tituluna rast gəlinir. Bu titulla mürşidlərin içərisində daha çox fərqlənən və seçilən, hər hansı bir sufi təriqətində olan digər mürşidlərə rəhbərlik edən adamlara müraciət edilirdi. Orta əsrlərdə bəzi Azərbaycan hökmdarları, o cümlədən Səfəvi şahları dünyəvi hakimiyyətlə yanaşı, “Səfəviyyə” sufi cəmiyyətinə rəhbərlik etdikləri üçün “Mürşidi-kamil” adlandırılırdılar.

Epitafiyada Şeyx Əbu Səid həm də “şeyxüislam” kimi təqdim edilir. Təqribən XI yüzillikdə yaranan bu titulla müsəlman ölkələrində əsasən şəriət hüququ ilə məşğul olan görkəmli alimlərə müraciət edilmiş, sonralar bu titulla ümumiyyətlə, ali ruhani zümərəsinə müraciət edilmişdir.

Orta əsrlərdə Azərbaycan bürokratik dövlət aparatında bu titulu daşıyan adamlar olmuşdur. XV əsr Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində şeyxüislam yüksək vəzifə sahibi sayılırdı. Bu elə bir titul idi ki, dövrün sultanları tərəfindən hər əyalət və ya vilayətin birinci dərəcəli ruhani alimlərinə xüsusi ferman ilə verildi (35, s. 41). Səfəvilər dövründə şeyxüislam şahın sinfi dayağı olan və onun hərtərəfli köməyindən istifadə edən ali şia ruhaniləri qrupuna daxil olmuş (12, s. 196-197) və

şahin təyin etdiyi baş qazılardan biri kimi fəaliyyət göstərmişdir.

Şeyxüislamlar öz vəzifələrində tamamilə müstəqil olmuşdur. Yüksək rütbəli əmirlər, baş vəzirler və dövlətin digər yüksək rütbəli məmurları onları qorunma və onun köməyini lazımlı bilməli idilər. Hətta mütəvəllilər şeyxüislamların göstərişi ilə işə qəbul edilir və ya çıxarılırlar.

XVII yüzilliyn ortalarında Azərbaycanda olmuş fransız səyyahi Jan Şardən rütbə və tutduğu mövqe etibarilə şeyxüislamın qazılardan yüksək olduğunu göstərir və əlavə edir ki, hüquqi və qəzai nöqtəyi-nəzərdən qazların ixtiyarı məhdud idi. Şeyxüislam ən yüksək qəzai rütbə idi.

Azərbaycanda xanlıqlar və Rusiyaya ilhaqdan sonrakı vaxtlarda da mövcud olmuş bu titul müasir dövrə həm də şəhər aləmində baş ruhaniyə verilir.

Kitabədə şeyxin adına əlavə edilən “həqiqət sahiblərinin nümunəvisi” fikri də gəlişi gözəl sözlər deyildir. Bu sözlər Şeyx Əbu Səidin sufiliyin dörd idrak mərhələsinin (şəriət, təriqət, mərifət, həqiqət) hamisini uğurla keçməsindən xəbər verir. Həm də o kitabədə həqiqət mərhələsini keçmiş sufilerin nümunəvisi kimi təqdim edilir. Bu mərhələyə çatmaq və onu keçmək çətin olduğu üçün nadir adamlar bu şərəfə nail olurdu.

Təsəvvüfun həqiqət mərhələsinə çatmaq üçün sufi əvvəlki üç mərhələni keçməli, ibadət etməli, haramdan, pislikdən çəkinməli, kimsəyə zərər verməməli, şəfqətli olmalı, ümidsizliyə qapılmamalı, yaxşılıq yolunda savaşmalı, özünü fəqir görməli, ədəbli olmalı, pəhriz saxlamalı, səbr göstərməli, elm öyrənməli, kindən və qərəzdən uzaq olmalı və s. bu kimi işləri yerinə yetirməli, məhəmmiyyətlərə dözməli, çətinliklərdən qorxmamalı idi. Bu kimi əzab və əziyyətlərə dözərək kamilləşməyə doğru gedən sufilar nəhayət həqiqət mərhələsinə daxil olurdular.

Bu mərhələ isə daha mürəkkəb və çətin bir yol idi. Məşhur

sufilərdən olan Əbdülqadir əs-Sufi yazır ki, “əgər həqiqəti arzu edirsinizsə, artıq həyatınız əvvəlki kimi ola bilməz. İnsan yuxudadır, ölüyündə oyanır. Həqiqət oyanışdır”. Həqiqət kamil insan olma yolculuğunun sonucusu və yetkinliyə çatma mərhələsidir. O bir ilham məkanıdır. Bu məkanda, yəni həqiqət mərhələsində ilham Allah vergisi olaraq sevgi və bilgi şəklində sufinin qəlbinə dolur. Bu isəancaq təmizlənmiş, paklanmış könüllərə nəsib olurdu. İlhamda çatmış adamlarda aldanma və yanılma ehtimalı sıfır yenirdi.

Həqiqət mərhəlesi özü də keçilməsi vacib olan on məqamdan ibarətdir. Türk alimi Haydar Kaya həmin məqamları aşağıdakı kimi səciyyələndirir:

1. Torpaq kimi olmaq. Torpaq təvəzö və verimliliyin qaynağıdır, varlıqları qoynunda bəsləyib böyüdən gerçek anadır;
2. Tanrıının yaratdığı hər şeyi aşağı (dəyərsiz) görməmək, yəni bütün insanları bir görmək;
3. Əlindən gələn yaxşılığı əsirgəməmək. İnsanlara və yaradılmış varlıqlara yardım etmək;
4. Əmin olmaq, yəni Allahın lütfündən və bağışlayacağından şübhə etməmək;
5. Allaha eşqlə yönəlmək, təfəkkür (ilahi hökməri ibrətlə düşünmək);
6. Müşrid hüzurunda, arıflər məclisində iştirak edib gizliliyə dair bilgi sahibi olmaq və səhbət etmək;
7. Seyr. Varlıqları, ilahi görüntüləri, sifət görüntülərini diqqətlə və ibrətlə görə bilmək, görməyə çalışmaq;
8. Sirr. Özünə verilən, saxlanması gərəkən şeyləri söyləməmək. Gördüyü, nail olduğu ilahi görüntüləri gizləmək;
9. Müchədə. Allaha ibadətində ara vermədən davam etmək;
10. Müşahidə. Nail olduğu bilgi nöqtəsində varlığın özünü görə bilmək. İrşad (başqalarını da yetişdiyi ucalığa çıxarmaq üçün yol göstəricilik) (66, s. 309-310).

Əlbəttə, həqiqət mərhələsinə daxil olanlar üçün bu on məqamın hamısına əməl etmək insandan güclü iradə, mətinlik, döyümlülük tələb edirdi. Bu şərtlərə əməl etmək, onları uğurla başa vurmaq, heç də həqiqət mərhələsinə qədəm qoymuş adamların hamısına nəsib olmurdu. Bu mərhələni keçmiş

adamların demək olar ki, hamisi müsəlman dünyasının ən görkəmli şəxsiyyətlərinə çevrilmişlər.

Adına əlavə edilən “həqiqət sahiblərinin nümunəvisi” sözləri göstərir ki, Şeyx Əbu Səid də həqiqət mərhələsini uğurla başa vurmuş, sufilikdə ən yüksək zirvəni fəth etmiş, zəmanəsinin ən görkəmli sufilərindən birinə çevrilmişdir.

Kitabədə şeyxin adının əvvəlində nəzərə çarpdırılan “Dünya və dinin tacı” sözləri isə onun dünya nemətlərindən əl çəkməsi, gecələri oyaq qalaraq səhərədək namaz qılması, gündüzlər oruc tutması, aza qane olması, qənaətlə keçinməsi, vaxtını xanəgahda ibadətə, zikrə həsr etməsi, naməhrəmdən uzaq olması, dini elmləri dərindən bilməsi və təbliğ etməsi və digər bu kimi müsbət keyfiyyətlərə malik olması ilə əlaqədardır.

Epitafiyada onun Şeyx Əbu Səid Əbül-Xeyr Xorasanının yeddi arxa övladlarından olması xüsusi vurgulanmışdır. Seyx Əbu Səid Əbül-Xeyir Xorasani Ön Asiyada sufizmin yaradıcılarından və ideoloqlarından biri, ilk xanəgah yaradıcısı olan məşhur sufi şeyxlərindən biridir.

Əsil adı Fəzlullah bin Əbül-Xeyr olan, ancaq Müsəlman Şərqində Əbu Səid Əbül-Xeyr Xorasani kimi tanınan Şeyx Əbu Səid hicri 357-ci (miladi 967-ci) ildə Azərbaycanın Miyanə şəhərində ətriyyat taciri ailəsində anadan olmuşdur. Onun özünün tərtib etdiyi nəsil şəcərəsinə görə nəsl Məhəmməd peyğəmbərə gedib çıxır. Şeyxin təxminən 100 il sonrakı törəmələrindən olan Məhəmməd bin Münəvvər onun haqqında yazdığı “Əsrar et-tövhid fi maqamat əş-Şeyx Əbu Səid” (Şeyx Əbu Səidin məqamlarında tövhidin sırları) əsərində həmin silsilə belə təqdim edilmişdir: Məhəmməd peyğəmbər - Həzrəti Əli-Həsən - Bəsri-Həbib - Əcəmi-Davud - Tai-Məruf - Kərhi-Səri - Səqəti-Güneyd - Bağdadi-Mürtəiş - Bağdadi-Əbu Nəsr Tusi-Əbül Fəzil Həsən Saraxs-Əbu Səid bin Əbul-Xeyr (4, s. 43).

Uşaq çağlarında sufilerlə yaxın münasibətdə olan atası

Əhməd Əbül-Xeyrlə Miyanədə səma məclislərinə getmiş, təsəvvüflə tanış olmuşdu. İlk təhsil illərində tanış olduğu şairlərin şeirlərini öyrənmiş, Məhəmməd peyğəmbərin “beşikdən qəbir evinə qədər öyrənin” sözlərinə əməl edərək həyatı boyu öyrənmiş, bir sıra elmlərə dərindən bələd olmuş, təxminən otuz min beyt şeir əzbərləmiş, özü də bədii yaradıcılıqla məşğul olmuş, şeir və ilahilər yazmışdır.

Gənclik illərində Miyanə, Mərv və Saraxsda dini və dünyəvi elmlərə yiylənmiş, bundan sonra bir müddət Saraxs, Nişapur və Amulda riyazət (zahidlik-H.S.) və sufiliyin sırlarını öyrənmişdir. Təsəvvüf sahəsində kamil bilik əldə edən Şeyx Əbu Səid Əbül-Xeyr gecələri yatmamış, namaz qılmış, ibadətlə, zikrlə məşğul olmuş, gündüzləri oruc tutmuş, heç dincəlməmiş, daima üzü qibləyə yönəlmış bir halda olmağa çalışmış, haramlardan çəkinmiş, gözəl şeylərə baxmamış, ən azla kifayətlənmiş, vaxtını məsciddə və xanəgahda keçirmiş, pis yerlər olduğuna inandığı üçün çarşı-bazara getməmiş, kim-sənin qüsürunu görməmiş, nəfsindən arxayıñ olduqdan sonra irşada (doğru yola dəvət etməyə-H.S.) başlamışdı (65, s. 220).

Bundan sonra o Şeyx Əbül-Fəzlin məsləhəti ilə Nişapura getmiş və orada öz xanəgahını yaratmışdır. Nişapur islam dininin bölgəyə yayıldığı dövrdən etibarən ilk xanəgahların, mədrəsələrin qurulduğu, alimlərin, fəqihlərin, şairlərin, sufi şeyxlərinin bir araya gəldiyi yer olmuşdur. Elmi biliklər və ədəbiyyat sahəsində əldə etdiyi yüksək məqama görə bu şəhər elm aləmində “dərül-elm” (elm evi) kimi tanınmışdır.

Belə yüksək elm və mədəniyyət mərkəzində yaşaması Şeyx Əbu Səid Əbül-Xeyrin həyatında mühüm rol oynamışdır. O, burada sufiler içərisində böyük şöhrət qazanmışdı. Onun yaratdığı xanəgah bütün Xorasan bölgəsində onadək qurulan xanəgahlardan ən mükəmməli idi. Qaynaqlar təsdiq edir ki, Nişapurda və Xorasanın digər şəhərlərində qurulan xanəgahların heç biri Şeyx Əbu Səid Əbül Xeyrin xanəgahının səviyyəsinə və şöhrətinə çata bilməmişdir. Məhz buna görə də

bir sıra orta əsr müəllifləri onu xanəgah təşkilatını ilk quran adam kimi səciyyələndirir, bütün sufi şeyxlərini onun tələbəsi sayırdılar (70, s. 250-251).

Nişapurda təxminən 11 il (1024-1035-ci illər) yaşayış Şeyx Əbu Səid ətrafına toplaşan müridlərin təhsili ilə məşğul olur, onların kamil bir insan kimi yetişmələri üçün böyük səy göstərirdi. Onun müridləri sırasından məşhur sufilər, görkəmli dövlət xadimləri və şəxsiyyətlər yetişmişdir. Bunlardan biri də “mən nə qazandımsa Şeyx Əbu Səiddən qazandım” etirafında bulunan, səlcuq sultanlarından Alparslan və Məlikşahın vəziri olmuş Xacə Nizamül-Mülkdür.

Artıq qocalıq çağlarında Şeyx Səid Əbü'l-Xeyr Xorasani Nişapuru tərk edərək doğulduğu Miyanə şəhərinə qayıdır. Miyanədə xanəgahını yaradan Şeyxin ətrafına yenə də çoxlu müridlər toplaşır. Həmçinin, Müsəlman Şərqiinin məşhur sufi şeyxləri Nişapurdakı kimi, Miyanədə də Şeyx Əbu Səidlə görüşə gəlir, ondan faydalanañdırlar. Burada da o böyük məclislər qurmuş, bu məclislərdə müxtəlif təbəqələrdən olan adamlar iştirak etmişdir. Ümumiyyətlə, onun xanəgahı müxtəlif yerlərdən gələn adamların, sufi şeyxlərinin, dərvişlərin müsafirxanası olmuşdur. Harada olmasından və fəaliyyət göstərməsindən asılı olmayaraq Şeyx Əbu Səidin xanəgahı həmişə xalq kütlələri ilə sıx temasda olmuş, özünə çoxlu tərəfdar toplamışdır. Onun xanəgahı bir təhsil mərkəzinə çevrilmiş, müxtəlif yerlərdən gələn tələbələr onun mürnidinə çevrilmiş, şeyxin ideyalarını mənimsemışlar. Bu hal, xüsusilə Şeyx Əbu Səid Əbü'l-Xeyrin həyatının Nişapur dövründə daha qabarlıq olmuşdur.

O, xanəgahında müridlərinə dərs vermiş, ideyalarını onlara mənimsemışdır. Şeyxin ideyalarını və bütövlükdə sufiliyin qayda-qanunlarını mənimseyərək kamilləşən bu adamların bir qismi Xorasanda qalsa da, bir hissəsi Müsəlman Şərqiinin başqa ölkələrinə getmiş, orada Şeyx Əbu Səid Əbü'l-Xeyrin ideyalarını yaymaqla məşğul olmuşlar. Bu adamlar içərisində

sufilikdə ən yüksək məqama çatmış adamlar da olmuş, onlar yaşadıqları ölkələrdə öz xanəgahlarını quraraq şeyxlərinin ideyalarını yayımlıslar.

Şeyx Əbu Səid Əbü'l-Xeyr Xorasani 1049-cu ildə, 83 yaşında Miyanədə vəfat etmişdir. Onun beş oğlu, çoxlu nəvə və nəticələri olmuş, ancaq onların bir qismi Xorasanın oğuzlar tərəfindən tutulması zamanı öldürilmiş, sağ qalanlar isə didərgin düşərək Müsəlman Şərqiinin müxtəlif yerlərində məskunlaşmışdır. Məhz bu adamların içərisində sonralar çoxlu sufi şeyxləri və alimlər yetişdi. XIV yüzillikdə Ordubad şəhərində xanəgah rəhbəri kimi fəaliyyət göstərən Şeyx Əbu Səid də Şeyx Əbu Səid Əbü'l-Xeyr Xorasanının həmin tərəmələrindən olan şeyxdır.

Şeyx Əbu Səid Əbü'l-Xeyr Xorasani Şərqi bir sən görkəmli sufi şeyxləri, alimləri və mütəfəkkirləri ilə yaxın münasibətdə olmuşdur. Onun İbn Sina ilə məktublaşması və görüşməsi haqda məlumatlar vardır. Onların görüşməsindən və səhbətlərindən sonra İbn Sina “Mənim bildiklərimi o görür”, Şeyx Əbu Səid isə “Mənim gördükлərimi o bilir” demişdir (65, s. 221; 62, s. 197). Məhz bu üstünlüklerinə və digər müsbət keyfiyyətlərinə görə orta əsr müəlliflərindən Əbu Bəkr Tehrani Şeyx Əbu Səid Əbü'l-Xeyr Xorasanini “övliyalar sultanı” kimi xarakterizə etmişdir (71, s. 334) (“Övliya” kəlməsi ərəbcə vəli sözünün cəmi olub, təxminən “Allahın dostları” anlamına gələrək pak, məsum, gizlinləri və qəlbən keçənləri bilən, duaları Allah tərəfindən qəbul olunan adamlara aid edilirdi-H.S.). Allah övliyalarını qoruyar, onlar sözlərini Haqqdan alar, dilləri sirdən söylər, nəfəsləri zayə olmaz... Onların həqiqətlərini qəlb sahibi olanlar bilir... Nə bilsələr, hər şeyi Allahdan anlar və bilərlər (39, s. 140). Şeyx Əbu Səid Əbü'l-Xeyr Xorasani belə bir şəxsiyyət olduğu üçün orta əsrlərdə “övliyalar sultanı” adlandırılmışdır.

Bütün bu keyfiyyətlərinə görə o müridləri, digər sufi təriqəti mənsubları və əhali arasında böyük nüfuz və şöhrət

qazanmış, nəticədə onun yerə atdiqi qarız qabığı belə təbərrük kimi götürülmüş və 20 dinara müşteri tapa bilmışdı (65, s.221).

Şeyx Əbu Səid Əbül-Xeyr sufiliyə bir sıra yeniliklər gətirmişdir. Bu cəhətdən ilk növbədə o təsəvvüf ədəbinin yaradıcısı kimi məşhurdur. O, ilk dəfə olaraq xanəgah programını yaratmışdır. Bu zaman o təkcə öz xanəgahının yaşam tərzini nəzərə almaqla kifayətlənməmiş, sələflərinin və müasirlərinin xanəgahlarındakı qayda-qanunlardan bəhrələnmiş, öz yaradıcılığı ilə özündən sonra gələn təriqət mənsublarına örnək buraxmışdır. Məhz bunun nəticəsidir ki, sonralar bir sıra sufilar xanəgah qaydaları haqqında çoxlu əsərlər yazmışdır.

Səma zamanı dərvişlərin xilqələrini çıxarmaları adəti də Şeyx Əbu Səid Əbül-Xeyrdən yadigarıdır. "İslam ensiklopediyası"nda qeyd olunduğu kimi Şeyx Əbu Səid Əbül-Xeyr xanəgahda bəzən səhərə qədər rəqs edir, pul atır, aşiqanə şerlər və ilahilər oxuyub coşurdu (65, s.220). Səma zamanı Şeyx coşarkən ayağını yerə vurur, əl çalırı. Əlbəttə, burada rəqs ünsürləri olsa da səmanı tamamilə rəqs adlandırmaq olmaz. Səma Şeyx Əbu Səid üçün rəqs deyil, ibadət idi.

Məhz Şeyx Əbu Səid Əbül-Xeyr kimi məşhur sufiların (Məruf Kərxi, Zunnun Misri, Güneyd Bağdadi, Bəyazid Bistami və s.) müəyyənləşdirdiyi qayda-qanunlar, metodlar əsasında təsəvvüf tədricən sistemləşmiş və təşkilatlanma prosesinə daxil olmuş, nəticədə bir sıra iri təriqətlər yaranmışdı.

Təsəvvüf tarixində yeddi sultandan biri sayılan Şeyx Əbu Səid Əbül-Xeyrin çoxlu dostu və tərəfdarı olduğu kimi düşmən və müxalifləri də var idi. Bəziləri onu siddiq (səmimi, sadıq-H.S.), bəziləri isə zındıq (islam hüququna görə küfrü bildirən inanclarla malik olduğu halda müsəlman görünən şəxs-H.S.) hesab etmişdir. Bütün dirlərə bir gözlə baxılmasını təlqin etməsi, "məscid və mədrəsələr yerlə bir olmadıqca, küfrlə iman arasındakı fərq qalxmadiqca dərvişlərin vəzifələri

tamamlanmış olmayacaqdır" - deməsi onun zındıq olmasına dəlil sayılmışdır. O, gənclərlə səma etməkdə, Quran və hədis yerinə şeir və ilahi oxumaqda da günahkar sayılmışdır. Hətta, ondan Qəznəli Sultan Mahmuda şikayət etmişlər. Sultan isə Nişapur alımlarınə bu məsələni araşdırmağı tapşırılmış, nəticədə Şeyx Əbu Səid Əbül-Xeyr müxaliflərini məğlub etmiş, zərərsizləşdirmiş, onlar Şeyxə haqq vermək məcburiyyətində qalmışlar. Bundan sonra Nişapurda heç kim sufilar əleyhinə çıxmaga cəsarət etməmişdi (65, s. 221).

Nişapurda və Miyanədə yaşayarkən təhsil almaq üçün mürid sifətli onun xanəgahına Müsəlman Şərqiñin müxtəlif ölkələrindən çoxlu gənclər gəlmişdir. Bunların içərisində Azərbaycandan gəlmiş adamlar da çox olmuşdur. Bu sıradan Əbu Əbdullah ibn Xəffinin oğlu və davamçısı İbn Bakuyə Baba Kuhi, Məhəmmədəli Bakuvi və onun qardaşı Pir Hüseyn Şirvani kimi Azərbaycan alımları və filosoflarını qeyd etmək olar (31, s. 8). Şeyx Əbu Səid Əbül Xeyrdən dərs alaraq kamilləşən Azərbaycanlı müridlərin bir hissəsi təhsillərini başa vurduqdan sonra Yaxın Şərqiñ bir sıra ölkələrinə gedərək orada fəaliyyət göstərsələr də, bir qismi vətonluların qayıtmış, öz xanəgahlarını qurmuş və mənsub olduqları təriqətin, mürşidlərinin ideya və fikirlərini yaymaqla məşğul olmuşlar.

Bəsiliklə, Azərbaycanın müxtəlif bölgələrində Şeyx Əbu Səid Əbül Xeyr Xorasanının ideyalarını yayan çoxlu xanəgahlar fəaliyyətə başlamışdır. Bunun nəticəsi idi ki, Məhəmməd ibn Münəvvərin məlumatına görə Azərbaycanın təkcə Şirvan bölgəsində Şeyx Əbu Səid Əbül Xeyrin ideyalarını yayan 400-dən artıq xanəgah fəaliyyət göstərmışdır (31, s. 8; 102, s. 143-146).

Məhz həmin vaxtlar Ordubad şəhərində də Şeyx Əbu Səid Əbül Xeyr Xorasanının ideyalarını yayan xanəgah qurulmuş və fəaliyyət göstərmişdir. XIV yüzilliyyin birinci yarısında bu xanəgaha Şeyx Əbu Səid Əbül-Xeyrin yeddi arxa övladlarından biri – onun öz adını daşıyan Şeyx Əbu Səid

rəhbərlik etmişdir. Şeyx Əbu Səid ulu babasının ideyalarını yaymaq üçün Ordubada gəlmış və orada xanəgaha rəhbərlik edərək ətrafına çoxlu tərəfdar toplamışdır. Onun rəhbərliyi dövründə xanəgah inkişaf etmiş, şeyxin özü və başçılıq etdiyi xanəgahın mənsubları şəhər əhalisi, xüsusilə sənətkarlar arasında böyük hörmət və nüfuz qazanmışlar.

AMEA-nın müxbir üzvü, t.e.d. M.Nemətin fikrincə Şeyx Əbu Səid bütün ömrünü Azərbaycanda islam fəlsəfi dünyagörüşünün formallaşmasına, sosial-siyasi və mədəni-ideoloji məsələlərin inkişafına həsr etmiş, Azərbaycanın azadlığı uğrunda monqol işğalçılara qarşı çəvrilmiş xalq hərəkatına başçılıq etmişdir (31, s. 29). Göründüyü kimi, Şeyx Əbu Səidin Azərbaycan tarixində özünəməxsus yeri və mövqeyi olmuşdur. Məhz bu səbəbdəndir ki, xalq arasında böyük nüfuz qazanmış şeyx 1357-ci ildə öldükdən sonra onun dəfn edildiyi qəbir müridləri və şəhər əhalisi tərəfindən ziyarətgaha çəvrilmişdir.

Şeyx Əbu Səidin xanəgahı indi “Malik İbrahim” qəbristanlığının mərkəzində yerləşən binanın yerində olmuşdur. Ailesi və müridləri ilə bu xanəgahda yaşayan Şeyx Əbu Səid vəfat etdikdən sonra öz xanəgahının yanında dəfn olunmuşdur. Xanəgah yaxınlığında (təxminən 15 metr aralı) dəfn olunan Şeyx Əbu Səidin qəbri üzərində türbə də olmuşdur. Bu haqda mərhumun xatirəsinə hazırlanan başdaşının kitabəsində də məlumat verilir. Başdaşının yan tərəfində cizma yolu ilə belə bir kitabə yazılmışdır: “Ustad Hacı Pənahın oğlu ustad Nəcməddinin işidir. Memar Hacı oğlu Məhəmməd bəy dua ilə (Allahdan) kömək istəyir”(31, s. 29).

Təəssüf ki, dövrünün tanınmış şəxsiyyəti olan belə bir görkəmli adamın - sufi şeyxinin türbəsi illər keçdikcə baxımsızlıq üzündən dağılmış, başdaşı sınmış, sonradan bütövləşdirilərək sementlə bərkidilmişdir. Şeyx Əbu Səidin türbəsi kimi xanəgahı da zaman keçdikcə uçub dağılmış, sonralar yerli əhali tərəfində bərpa edilərək indiki şəklinə

salınmışdır.

Hazırda iki hektara yaxın sahəni əhatə edən və indi də dəfn mərasimləri keçirilən və el arasında “Malik İbrahim” qəbristanlığı adı ilə tanınan məzarlıq isə əhali arasında böyük hörmətə malik olan Şeyx Əbu Səidin məzarı ətrafında ona ehtiram əlaməti olaraq dəfn olunanların hesabına meydana gəlmişdir. Bu fikri təsdiq edən əsas faktlardan biri qəbristanlıqda xronoloji cəhətdən ən qədim kitabənin məhz Şeyx Əbu Səidə məxsus epitafiyanın (məzar kitabəsinin) olmasıdır. Göründüyü kimi, Ordubad ərazisində hörmətlə yad edilən, hətta ziyarətgaha çəvrilən “Şeyxin qəbri” orta əsrlər zamanı Azərbaycanın sosial-siyasi və ideoloji həyatında özünəməxsus yeri olan dərviş məskəninin rəhbəri Şeyx Əbu Səidə məxsusdur.

“Malik İbrahim” qəbristanlığında indiyədək qalan bəzi xatirə abidələri üzərində qalan kitabələr təsdiq edirlər ki, Şeyx Əbu Səidin xanəgahı onun ölümündən sonralar da fəaliyyət göstərmiş və ona mənsub olan dərvişlər- şeyxlər xanəgahda yaşayaraq ibadət, zikr və öz ideyalarını yaymaqla məşğul olmuş, öldükdən sonra ətrafda yaranan qəbristanlıqda dəfn olunmuşlar. Bu kitabələrin məlumatlarına əsaslanaraq demək olar ki, Şeyx Əbu Səidin XIV yüzillikdə yaratdığı xanəgah onun vəfatından sonra da, hətta XVIII yüzillikdə də fəaliyyət göstərmişdir.

Naxçıvanda Şeyx Əbu Səid Əbü'l Xeyr Xorasaninin başqa xələfləri və ardıcıllarının da xanəgahları olmuşdur. Onun yetirmələrindən biri də Culfa bölgəsində, Əlincəçay sahilində xanəgah yaradaraq ətrafına müridlər toplayan və öz ideyalarını yayan Əbu Ömer Naxçıvani olmuşdur (95, s. 1267; 81, s. 19). Naxçıvandan çıxmış başqa bir sufi şeyxi təxminən Şeyx Əbu Səid Əbü'l Xeyr Xorasaninin müasiri olmuş Xacə Məhəmməd Xoşnam olmuşdur. M.Tərbiyyət onun haqqında yazar ki, o Naxçıvan şəhərində doğulmuş və Təbrizdən 4 ağac (28 km-ə yaxın) məsafədə yerləşən Xacə Xoşnam kəndində dəfn

olunmuşdur. Xacə Xoşnam zəncanlı Əxi Fərəc'in müridlərindən olmuş, deyilənlərə görə Azərbaycanda təsəvvüf təriqəti onun vasitəsilə yayılmışdır. Xacə Xoşnamın vəfat tarixi məlum deyildir. Əxi Fərəc 1064-cü ildə vəfat etdiyindən (60, s. 371) onun XI əsrə yaşaması məlum olur.

Qeyd olunduğu kimi, Şeyx Əbu Səid Əbü'l-Xeyr Xorasanı ömrünün sonlarında doğulduğu Miyanədə fəaliyyət göstərmış və 1049-cu ildə orada vəfat etmişdir. Bu baxımdan Xacə Məhəmməd Xoşnamın Təbrizdən çox da uzaq olmayan Miyanəyə getməsi və Əxi Fərəcdən qabaq Şeyx Əbu Səiddən dərs alması və ya onun məclislərində iştirak etməsi mümkün haldır.

Şeyx Əbu Səid Əbü'l-Xeyrin xələflərinin və yetirmələrinin Azərbaycanın digər bölgələrində də fəaliyyət göstərməsi haqqında məlumatlar vardır. Onun xələfi - Əbu Səid Abdal Bakui adlı şeyx XIV yüzillikdə Bakı yaxınlığında öz xanəgahını quraraq ətrafına müridlər toplamış, ulu babasının ideya və fikirlərini təbliğ etmişdir. Görkəmlı Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanovun məlumatına görə Şeyx Əbu Səid Abdal Bakui kəraməti və qonaqpərvərliyi ilə şöhrət tapan bir dərviş olmuşdur. Maddi vəziyyətinin zəif olmasına baxmayaraq heç vaxt qonaqpərvərlikdən və yoxsullara yardım etməkdən imtina etməmişdir (75, s. 201).

Bu xanəgah Azərbaycanda çox məşhur olmuşdur. Şeyx Əbu Səid Abdal Bakui öldükdən sonra öz xanəgahının yanında dəfn edilmişdir. Onun qəbri müridləri və yerli əhalili tərəfindən ziyarətgaha çevrilmişdir. Bir sıra orta əsr hökmдарları, o cümlədən Osmanlı hakimlərindən sultan III Murad Şeyx Əbu Səid Abdal Bakuvinin qəbrinə böyük hörmət və etiram bəsləmiş, hətta onun məqbərəsi və vəqfləri ilə əlaqədar fərmanlar imzalamışdır (27, s. 21-27). Ancaq zaman keçdikcə onun xanəgahı və qəbri unudularaq torpaq altında qalmışdır. 1817-ci ildə Mənsur xanın oğlu, Bakı bəyi Hacı Qasım bəy onun qəbrini və xanəgahını yenidən bərpa etdirib

düzəltmişdir. XX yüzilliyin əvvəllərində isə Bakılı əsilzadələrdən Nabat xanım Aşurbəyli - Rzayeva bu ərazidə Təzə Pir məscidini inşa etdirmişdir (74, s. 293; 81, s. 117).

Şeyx Əbu Səid Əbü'l-Xeyr Xorasanının nəslindən olan və Bakı yaxınlığında xanəgahını quraraq fəaliyyət göstərən Şeyx Əbu Səid Abdal Bakuvinin adına əlavə edilən və onun mənsub olduğu yeri bildirən "Bakui" nisbəsinə əsaslanaraq onun Bakıda doğulduğunu ehtimal etmək olar. Həmçinin, Şeyx Əbu Səid Əbü'l-Xeyr Xorasanının nəvə-nəticələrinin canlarını qurtarmaq üçün XIX yüzillikdə Miyanədən didərgin düşərək digər yerlərdə sığınacaq tapdıqları faktına əsaslanaraq ehtimal etmək olar ki, Ordubad şəhərində fəaliyyət göstərən Şeyx Əbu Səid Ordubada gələn həmin didərginlərin övladlarından olmuş və Ordubadda anadan olmuşdur.

Qaynaqlar Şeyx Əbu Səid Əbü'l Xeyr Xorasanının Azərbaycanda yaşayıb fəaliyyət göstərən başqa bir ardıcılının - Xacə Nəsirəddin Əbu Nəsr Şirvaninin də adını bizədək qoruyub saxlamışdır (102, s. 143-146; 101, s.104; 83, s. 22). Bu sufi şeyxi Şirvanda özünün xanəgahını yaratmış, müridləri vasitəsi ilə mənsub olduğu təriqətin ideyalarını yaymışdır.

Şeyx Əbu Səid Əbü'l Xeyr Xorasanının ilk xanəgah yaradıcılarından biri olduğunu və onun ilk yetirmələrinin, o cümlədən 1050-ci ildə vəfat etmiş İbn Bakuyyə Baba Kuhinin, 1071-ci ildə vəfat etmiş Pir Hüseyn Şirvaninin Şirvanda xanəgah yaradıb fəaliyyət göstərməsi faktına söykənərək demək olar ki, Azərbaycan Müsəlman Şərqində ilk xanəgahların yarandığı yerlərdən biri olmuşdur.

79. Şeyx Hacı Lələ Məlik. Orta əsrlərdə Naxçıvan bölgəsində yaşayan və fəaliyyət göstərən xanəgah rəhbərləri sırasında məşhur sufi şeyxlərindən Şeyx Hacı Lələ Məliyin xüsusi yeri vardır. Bu sufi şeyxinin adı elm aləminə Əlincəçay sahilindəki xanəgah kompleksinə daxil olan türbə-məscidin kitabəsi vasitəsilə məlum olmuşdur (45).

Kitabənin (şəkil 79) mətnində aydın olur ki, bu məqbərə

mükemməl, kamil, fəzilət sahibi alim, şeyx, hacıların və hər iki müqəddəs yerin (Məkkə və Mədinə-H.S.) iftihxarı, xalqlar içərisindəki tayfaların mürşidi, Allahı tanışanların şeyxi Hacı Lələ Məlikindir. Tikinti kəramətlə, əzəmətlə xatun Həvva Bədr Bikə xatının - onun isməti artıq olsun - səyi ilə doqquz yüz birinci ildə (21.09.1495-08.09.1496-ci il) tamam olmuşdur (83, s. 70; 94, s. 118).

Kitabədə adı qeyd olunan və xatirəsinə böyük bir türbə-məscid inşa etdirilən Şeyx Hacı Lələ Məlik yaşadığı dövrdə, yəni XV əsrin sonlarında xanəgahda fəaliyyət göstərən sufi təriqətinin rəhbər şeyxi olmuşdur. Kitabənin mətnində mərhumun adına əlavə edilən "kamil", "fazıl", "mükemməl alim" titulları onun yüksək elm və fəzilət sahibi olmasından xəbər verir. Həmçinin, kitabənin mətnində qeyd olunan "xalqlar içərisindəki tayfaların mürşidi" kəlmələri Şeyx Hacı Lələ Məliyin orta əsrlər zamanı Müsəlman Şərqində, o cümlədən Naxçıvan ərazisində də geniş yayılan və adı çəkilən xanəgahda XV əsrə fəaliyyət göstərən sufi təriqətinə mənsub olan dərvişlərin rəhbəri – mürşidi olmasını təsdiq edir.

Ümumiyyətlə, Şeyx Hacı Lələ Məliyin daşıdığı titullar onun sufilikdə tutduğu çox yüksək mövqe və mənsebindən xəbər verir. Bu baxımdan Şeyxin adına əlavə edilən "arif" titulu diqqəti daha çox cəlb edir. "Arif" titulu haqqında qaynaqlarda və tədqiqat əsərlərində kifayət qədər fikirlər söylənilsə də, konkret olaraq bəhs olunan kitabədə Şeyx Hacı Lələ Məliyin adına əlavə edilən bu titul haqqında indiyədək yalnız kitabənin ilk tədqiqatçısı, t.e.n. Ə.Ələsgərzadə qısa şəkildə bəhs etmiş, onu insanın yüksək kamillilik dərəcəsinə nail olması və həqiqəti dərk etməsi xüsusiyyətlərinin göstəricisi kimi xarakterizə etmişdir (73, s. 163).

Şeyx Hacı Lələ Məliyin bu titulu daşımışı şübhəsiz ki, onun sufilikdə nail olduğu ən yüksək dərəcəyə işaretdir. Fikrimizcə, "arif" termininin bir qədər geniş izah edilməsi, Şeyx Hacı Lələ Məliyin yaşadığı dövrdə tutduğu mövqe,

təsəvvüfdə fəth etdiyi zirvə haqqında dolğun təsəvvür yarada bilər.

Orta əsr qaynaqları və tədqiqatçılar təsdiq edirlər ki, "tanışan", "bilən", "vaqif və aşına olan", "haldan anlayan" kimi mənalara gələn (64, s. 361)"arif" titulu təsəvvüfdə ən yüksək məqama çatmış adamlara verilirdi. Bu titula layiq görülmək heç də bütün təriqət başçılarına nəsib olmurdu. "Arif"lik mərtəbəsinə yüksəlmək üçün hər bir kəs əziyyətlərə qatlaşmalı, çətinlikləri dəf etməli, mühüm sınaqlardan uğurla çıxməli, mənəvi kamilləşmə mərəhələlərini keçməli idi. Bütün bunları yerinə yetirmək isə olduqca çətin idi. Bunun üçün hər bir mürid sufi təlimini tam mənimsəməkdən əlavə 40 gün qaranlıq otaqda tək oturub yalnız su və azacıq çörəklə qidalanmalı, sufiliyin məqamlarını keçməli idi. Yalnız "şəriət, təriqət, mərifət və həqiqət" yolunu keçdikdən sonra o kamilliyyə yüksələ bilərdi. Şəriət öyrənilir, təriqət yolları keçilir, həqiqət isə yaşıanırı.

Kamilliyə çatmağın təriqət yolu yeddi məqamdan keçirdi:

1. "Tövbə". Bu məqamda olan sufi bütün fikrini Allaha yönəldir, özünü Allaha həsr edir, evi, ailəni, arvad-uşağı-hər şeyi unudub vahid varlığa bağlanır.
2. "Vəra" adlanan bu məqamda sufi halal və haramı öyrənir, onlara əməl etmək qaydalarını mənimsəyir.
3. "Zöhd" məqamında sufi fikri Allahdan-həqiqətdən yayındıran hər şeydən, o cümlədən dadlı yemək-içməkdən, gözəl geyinməkdən və s. imtina edib bütün dünyəvi arzularına son verir.
4. Yoxsulluq, diləncilik məqamı olan "Fəqr"də sufi hətta dərviş libasında qapıları gəzib özünə və yoldaşlarına yemək-içmək dilənir.
5. "Səbr" adlanan növbəti məqamda sufi özünü ən çətin dərdlərə, dözləməz əzablara hazırlayıır, səbrlə və narazılıq etmədən ağrı-acıları qəbul edir.
6. "Təvəkkül" məqamında həyatın hər bir günü və anı sonuncu kimi qəbul edilir, sabah haqqında düşünmə, sabaha hazırlıq fikirləri atılır, yalnız həmin an yaşıanır.
7. "Ridə" adlanan sonuncu məqamda yaşayan sufi artıq hər şeydən razıdır.

Gələcəkdə baş verə biləcək heç nə onu narahat etmir. Hər hansı bir zərbə onu narahat edə və ya hər hansı bir uğur onu sevindirə bilməz. Şəxsi həyatında və ətrafda baş verən hadisələr onun üçün təhlükə törətmir, narahat etmir. O, baş verən hər bir hadisəni soyuqqanlıqla qarşılıyor (5, s. 125-126; 10, s. 9-10).

Qaynaqlara söykənərək Nəsib Cümşüdoğlu yazır ki, öz naqışılıyini anlayaraq kamilliyyə ehtiyac duyan insan kamilliyyə gedən yolu tapmaq üçün mürşidin köməyi ilə təriqətə-yola düşür və salik adlanır. O, həqiqətə yetişmək üçün müəyyən mərhələ və mənzillərdən keçməli olur. Şəriət və təriqətin zahirindən keçərək mərifət və həqiqətin batının nüfuz edən, nəfsi paklıq və kamillik tapan salik artıq “arif” adlanır (7, s. 23-24).

Beləliklə, bu şərtləri yerinə yetirən və qeyd olunan mərhələləri uğurla keçən adamlara, nəhayət arif deyirdilər. Bu sufi arıfları ekstaz, vəcd yolu ilə fənaya, yəni son həddə qovuşurdular (10, s. 10). Ancaq heç də bütün sufilar bu mərhələləri axıradək keçə və “arif”lik mərtəbəsinə yüksələ bilmirdilər. Sufiliyin bu möhtəşəm zirvəsinə Nizami, Füzuli, Xətai, Əhvədi, Nəsimi kimi azmanlarımız, Hüseyn İbn Cibril Mərəndi, Nəcməddin Əbübəkr Zərkub Təbrizi, Şəms Təbrizi, Mahmud Şəbüstəri kimi görkəmlı sufilerimiz və Müsəlman Şərqiinin Cəlaləddin Rumi, əl-Qəzali, Sədi Şirazi, Hafız və başqaları kimi məşhur şəxsiyyətləri yüksələ bilmişdilər (10, s. 10).

Amerika şərqşünası F.Rouzental yazır ki, “arif” termini sufilar tərəfindən Allahın dərk edilməsini göstərmək üçün işlədir (91, s. 124). “Arif”lər elə bir mərtəbəyə yüksəlirdilər ki, “İslam ensiklopediyası”nda qeyd olunduğu kimi, onlara heç bir şey gizli qalmırıdı, çünki onda bilən özü deyil, Allahdır. ... Arif Allahın danışan dili, görən gözündür (64, s. 361). Təsadüfi deyildir ki, “sultanul-arifin” ləqəbi ilə tanınan Bəyazid Bistami deyirdi ki, ariflə məruf (Allah) arasında pərdə yoxdur (64, s. 361).

“Arif”lik mərtəbəsinə yüksəlmiş şəxsiyyətlər “insan-i kamil” adlanmış, onlara pir və ya övliya deyə müraciət edilmişdir. Sufilikdə ən yüksək məqam onlara məxsus olmuşdur. Dünyagörüşlərinin genişliyi, elmlərinin dərinliyi, dünya nemətlərinə biganəliyi, təqvaları və əməlisalehlikləri ilə fərqlənən pirlər və ya övliyalar “həqiqətlər həqiqəti”ni (Allahı) dərk etməyin mümkünüyü fikrini təbliğ edir, insanın mənəvi kamilliyyə yetişməsi yollarını öyrədirdilər. Onların yüksək məqamlarını islam peygəmbərinin dilindən çıxan bu ifadələr çox dəqiq müəyyən edir: “Allahın bəndələri arasında elə bəndələr var ki, onlara peygəmbərlər və şəhidlər qibə edərlər”. Soruştular ki: “Ya Rəsul Allah, kimlərdir onlar, biz də onları sevək”. Buyurdu: “Onlar elə qövmdür ki, Allahla bir-birinə malsız və əsil-nəsəbsiz sevgi taparlar. Onların üzləri nurlu minbərlər üzərində nurdur-insanlar qorxanda onlar qorxmazlar, insanlar qəm-qüssə görəndə onlar qəm-qüssə görməzlər”(9, s. 4).

XII əsrдə yaşamış Azərbaycan filosofu, məşhur sufi Şihab əd-Din Əbu-l Fütuh Yəhya Sührəvərdi övliyalara yüksək qiymət verərək yazır ki, peygəmbərlər (onlara salam olsun!) dünyada nizama (riayət edilməsi) mənafeyinə və (insanlara) axırəti xatırlatmaq üçün haqq tərəfindən göndərilmişlər... Bu dərəcəyə övliyalar da çata bilərlər (57, s. 14).

Bütün deyilənlərə əsasən belə nəticəyə gəlmək olar ki, Əlincəçay sahilindəki xanəgahın rəhbəri, “arif” tituluna layiq görülmüş Şeyx Hacı Lələ Məlik sufilikdə ən yüksək məqam tutmuş bir şəxsiyyət olmuşdur. Kitabədə qeyd olunan “mürşid” titulunun da təsdiq etdiyi kimi, o, bir müddət Əlincəçay sahilindəki xanəgaha rəhbərlik etmiş və ətrafına çoxlu müridlər toplamışdır. Bu müridlər öz şeyxlərinin ideyalarını mənimsemmiş və müxtəlif yerlərdə yayımlışlar.

80. Şeyx Heydər. Azərbaycan Səfəvilər dövlətinin banisi I Şah İsmayılin atası, 1460-1488-ci illərdə “Səfəviyyə” sufi təriqətinin rəhbər şeyxi olmuşdur. Adı Culfa rayonunun Saltaq kənd məscidinin kitabələrində əks olunmuşdur (53, s.147-156).

Böyük mərmər parçası (ölçüsü 66x45 sm) üzərində həkk edilmiş kitabənin (şəkil 5) tərcüməsində aydın olur ki, hansı isə qalanın [bür]cü sultan, rəhbər - fədai, əsfiya, salik-sülük, haqq əl-yəqin, sultan Heydərin oğlu, böyük sultan, ali nemətlər, qalibiyət və bayraq sahibi, Allahın peyğəmbərlərinin və elçilərinin varisi, xeyir işlər sahibi Əbü'l-Müzəffər Şah İsmayıllı Bahadır xan - Allah onlara rəhmət eləsin - üçün 910-cu ildə(14.06. 1504- 03.06.1505-ci il) [inşa edilmişdir].

İkinci kitabədə “sultan, övliya.. [Heydərin] oğlu, böyük sultan, xaqan... Allahın peyğəmbərlərinin və elçilərinin [varisi]... [Şah] İsmayıllı Bahadır xan”, üçüncü kitabədə isə “...Haqq əl-yəqin, sultan Heydər...” sözləri həkk edilmişdir.

Göründüyü kimi kitabələrdə orta əsrlərdə Azərbaycanda geniş yayılan “Səfəviyyə” sufi təriqətinin XV yüzillikdə rəhbər - şeyxi olmuş sultan Heydərin və oğlu, təriqətin rəhbəri, həmçinin 1501-ci ildə Azərbaycan tarixində xüsusi yeri olan, hakimiyəti 235 il davam etmiş (1501-1736-ci illər) Səfəvilər dövlətinin əsasını qoymuş və 1501-1524-illərdə bu dövlətə rəhbərlik etmiş Şah İsmayılin adları qeyd olunmuşdur.

Kitabələrdə Heydərin adına əlavə edilmiş “sultan”, “rəhbər-fədai”, “əsfiya”, “salik-sülük”, “haqq əl-yəqin”, “övliya” titulları onun dünyəvi rəhbər (sultan) olmaqla bərabər həm də təriqət rəhbəri, sufilikdə çox böyük məqam sahibi olduğunu, təsəvvüfdə ən yüksək, ali mənsəbə çatdığını göstərir.

Kitabədə sultan Heydərin adına əlavə olunan, sufilikdə heç də hamiya nəsib olmayan “övliya” titulu həyatını Allah yolunda sərf edərək ona yaxınlaşmağa nail olmuş, şəriət, təriqət, mərifət və həqiqət mərhələlərini uğurla keçmiş müqəddəs şəxslərə müraciət edilən titul olmuşdur. Kitabədə diqqəti ən çox cəlb edən və Naxçıvanın müsəlman kitabələrində demək olar ki, təsadüf olunmayan “Haqq əl-yəqin” epitetidir. Qaynaqlarda ““vilayət” bürcündən parlamış bir günəş, səltənət dənizi sədəfindən çıxmış bir dürr” kimi xarakterize edilən Sultan Heydərin adına “Haqqəl-yəqin”

sözlərinin əlavə edilməsi onun “Səfəviyyə” təriqətində tutduğu çox yüksək mövqeyindən xəbər verir (53, s.151-153).

Həm dini, həm də dünyəvi rəhbər olan Şeyx Heydər Dağıstanı hücumu zamanı, 9 iyun 1488-ci ildə Ağqoyunu sərkərdəsi Süleyman bəy Bicənoğlunun qoşunu ilə döyüsdə həlak olmuşdur.

81. Şeyx İsləm. Sufi şeyxidir. Şeyx Nurəddinin oğludur. Adı Ordubad rayonunun Xanağa kəndinin şərq tərəfində yerləşən pirin içərisində cənub divara qoyulan özünəməxsus başdaşı üzərindəki kitabə (şəkil 81) vasitəsi ilə elmi dövriyyəyə daxil edilmişdir (83, s.80). Fikrimizcə, Şeyx İsləm dəfn olunduğu bu pirin yerində xanəgah olmuş, Şeyx İsləm da həmin xanəgahın rəhbər – şeyxi olmuşdur. Müridləri ilə birlikdə öz xanəgahında yaşayan Şeyx İsləm vəfat etdikdən sonra orada – öz xanəgahında dəfn olunmuşdur. Kitabədən aydın olur ki, hicri 1010/1601-1602-ci ildə vəfat edən Şeyx İsləm şeyxlər nəslindən olmuşdur. Onun adına əlavə edilən “Şeyxlər nəslindən olan” sözləri onun nəsillikcə şeyx olmasını təsdiq etməklə bərabər, atasının, babasının və xələflərinin də şeyx olmasını və bu xanəgahı idarə etməsini göstərir (54, s.192).

82. Şeyx Məhəmməd. Sufi şeyxidir. Adı Ordubad şəhərinin “Malik İbrahim” qəbristanlığında dəfn olunmuş qızı Bacıxanımın qəbri üzərində qoyulmuş başdaşı üzərindəki kitabədə (şəkil 82) qalmışdır (52, s.106; 94, s.78-79). Daşındığı “Şeyx” titulu göstərir ki, Şeyx Məhəmməd yaşadığı dövrdə Ordubad şəhərində fəaliyyət göstərən sufi xanəgahlarından birinin üzvü olmuşdur. Qızının vəfat tarixindən (hicri 1233/1817-1818-ci il) aydın olur ki, Şeyx Məhəmməd XVIII yüzillikdə yaşamışdır.

83. Şeyx Nurəddin. Sufi şeyxidir. Adı Ordubad bölgəsinin Xanağa kəndinin şərq tərəfindən axan çayın şərq sahilində yerləşən müqəddəs yerin – pirin içərisində, cənuba baxan pəncərənin sol tərəfində divara nəsb edilmiş məzar

kitabəsində (şəkil 81) qalmışdır (83, s.80). Məzar kitabəsindən aydın olur ki, kitabə şeyx Nurəddinin oğlu Şeyx İslamın xatirəsinə hazırlanmışdır. Daşıdığı “şeyx” tituluna əsasən demək olar ki, mərhum Şeyx Nurəddin XVI yüzillikdə bölgədə, ehtimal ki, pirin yerində fəaliyyət göstərən xanəgaha rəhbərlik etmişdir. Adına əlavə olunan “xoşbəxt şəhid” sözləri göstərir ki, o öz məsləki, ideyasi uğrunda şəhid olmuşdur.

7. DİN XADİMLƏRİ

84. Mir Əbdüləzim. Din xadimidir. Adı Ordubad şəhərinin “Malik İbrahim” qəbristanlığında tədqiq olunan özünəməxsus məzar kitabəsində (şəkil 84) qeydə alınmışdır (94, s.70-71; 52, s.98). Kitabədə mərhum Mir Əbdüləzimin adına əlavə olunan “Seyyidlərin pənahı” epiteti onun zəmanəsinin görkəmli şəxsiyyəti olduğunu göstərir. Vəfat tarixinə (1772-ci il) əsasən aydın olur ki, mərhum Mir Əbdüləzim XVIII yüzillikdə yaşamışdır.

85. Molla Əmir. Din xadimidir. Adı “Malik İbrahim” qəbristanlığında dəfn olunan arvadının xatirəsinə hazırlanmış başdaşı tipli qəbirüstü xatirə abidəsi üzərində həkk edilən kitabədə qalmışdır (83, s.92). Bu kitabədə də mərhumə “Molla Əmirin mərhumə arvadı” kimi təqdim olunmuşdur. Arvadının vəfat tarixinə (hicri 1135/1722-1723-cü il) əsasən bu din xadiminin də XVII əsrin II yarısı – XVIII əsrin I yarısında yaşaması aydın olur.

86. Molla Həsənəli. Din xadimidir. Adı Ordubad şəhərinin “Malik İbrahim” qəbristanlığındaki qəbrinin üzərində qoyulan başdaşı tipli xatirə abidəsi üzərindəki kitabə (şəkil 86) vasitəsi ilə elmə bəlli olmuşdur (52, s.108; 43, s.80). Kitabədən aydın olur ki, o əslən Naxçıvanın Əlinç mahalından olmuş, ancaq Ordubad şəhərində yaşamış, orada da dəfn olunmuşdur. Vəfat tarixindən (hicri 1243/1827-1828-ci il) görünür ki, Molla Həsənəli XVIII əsrin II yarısı-XIX əsrin birinci qərində yaşamışdır.

87. Molla Kamal. Din xadimi olmuşdur. Adı Ordubad rayonunun Darkənd kəndində indiyədək qalan, oğlu Camala məxsus sənduqə tipli qəbirüstü xatirə abidəsi üzərində həkk edilmiş məzar kitabəsində qalmışdır (şəkil 87). Adına əlavə olunan “Molla” titulu göstərir ki, o din xadimi olmuşdur. Oğlu Camalın vəfat tarixinə (08.09.1595-ci il) əsasən məlum olur ki,

Molla Kamal XV yüzilliyin sonları – XVI yüzillikdə yaşamışdır.

88. Molla Məzhər. Din xadimidir. Adı Ordubad rayonunun Darkənd kəndinin qərb tərəfində yerləşən qəbristanlıqda qeydə alınan özünəməxsus sənduqə tipli qəbirüstü xatırə abidəsinin üzərində həkk edilən kitabə (şəkil 88) vasitəsi ilə elmi dövriyyəyə daxil olmuşdur (83, s.58). Kitabədən aydın olur ki, Molla Məzhər hicri qəməri təqvimini ilə 700-cü ilin rəbiəl-əvvəl ayında (14.11.-14.12.1300-cü il) vəfat etmişdir. Deməli mərhum Molla Məzhər XIII yüzillikdə yaşamışdır.

89. Molla Saleh. Din xadimidir. Adı Ordubad rayonunun Yuxarı Əylis kənd qəbristanlığında öz qəbri üzərində qoyulmuş başdaşı tipli xatırə abidəsi üzərində həkk edilmiş kitabədə qalmışdır. Kitabədə “Molla” titulu ilə təqdim olunması onun din xadimi olmasını təsdiq edir. Vəfat tarixi (hicri 1176/1762-1763-cü il) göstərir ki, mərhum Molla Saleh həyatının çox hissəsini XVIII yüzillikdə keçirmişdir.

90. Molla Səmi. Din xadimidir. Adı Ordubad şəhər “Malik İbrahim” qəbristanlığında dəfn olunmuş arvadının başdaşı üzərində həkk edilən kitabədə (şəkil 90) qeyd olunmuşdur. Vəfat edən qadın kitabədə “Molla Səminin mərhumə arvadı” şəklində təqdim olunmuşdur. Görünür bu şəriətin hicab məsələsindən və molla Səminin məşhur din xadimi olması səbəbindən irəli gəlmışdır (52, s.87, 125; 94, s.61). Arvadının vəfat tarixinə (hicri 1130/1717-1718-ci il) Molla Səminin XVII əsrin II yarısı – XVIII əsrin I yarısında yaşamasını ehtimal etmək olar.

91. Seyyid Hüseyn əl-Hüseyni. Din xadimidir. Adı Ordubad şəhərindəki “Malik İbrahim” qəbristanlığında tədqiq olunan özünə aid məzar kitabəsinin (şəkil 91) məlumatları əsasında elmi dövriyyəyə daxil edilmişdir (52, s.98; 94, s.71). Kitabədə Seyyid Hüseyn əl-Hüseyni “Seyyidlərin və nəciblərin pənahı” kimi təqdim olunmuşdur. Bu sözlər təsdiq edir ki, o yaşadığı dövrdə Ordubad şəhərinin sayılıb seçilən, nüfuzlu

şəxsiyyətlərindən olmuşdur. Seyyid Hüseyn əl-Hüseyni hicri 1186-cı ildə (04.04.1772-24.03.1773-cü il) vəfat etmişdir. Deməli, o XVIII yüzillikdə yaşamışdır.

Kitabədə Seyyid Hüseyn həm də “Hüseyni” soyadı ilə təqdim olunmuşdur. Bu isə onun şələrin III imamı Hüseynin nəslindən olmasına işarədir. “Hüseyni” nəslİ Təbriz şəhərinin vəqflərini və ətraf kəndlərini idarə edən iri feodallar olmuşlar. Fikrimizcə, Ordubad şəhərində yaşayan və “Hüseyni” soyadını daşıyan seyyidlər də həmin nəsildən olmuşlar (94, s.101).

92. Şeyx Molla Kərim. Din xadimidir. Adı Ordubad şəhər “Malik İbrahim” qəbristanlığında dəfn olunmuş qızı Səkinənin məzar kitabəsində qeydə alınmışdır (52, s.84). “Molla” titulu daşımışi onun din xadimi olmasını göstərisə, adına əlavə olunan “Şeyx” titulu onun yüksək biliyə, savada malik olmasından, həm də zəmanəsinin çox nüfuzlu şəxsiyyəti olmasından xəbər verir. Çünkü hərfi mənası “qoca” anlamına gələn “Şeyx” orta əsrlər zamanı Azərbaycanda sufi şeyxlərinə və çox savadlı, bilikli adamlara verilirdi. “Şeyx” titulu ilə birlikdə “Molla” titulunu daşımışi onun sufi şeyxi deyil, din xadimi olmasını təsdiq edir. Qızı Səkinənin vəfat tarixinə (1707-1708-ci il) əsasən məlum olur ki, Şeyx Molla Kərim XVII yüzillikdə yaşamışdır.

8. XEYRİYYƏCİLƏR

93. Əbdülxan Cavad oğlu. Xeyriyyəcidir. Ordubad bölgəsinin Dəstə kəndindədir. Hicri 1019-cu ildə Dəstə kəndində (miladi 1610-1611-ci illər) məscid inşa etdirmişdir. Adı da elmi dövriyyəyə həmin kitabə (şəkil 93) vasitəsi ilə daxil olmuşdur (54, s.301; 94, s.14-15). Dəstə kənd əhalisi arasında indi də mövcud olan fikrə görə Əbülxan Cavad oğlu imkanlı və xeyriyyəçi şəxsiyyət olmuşdur.

94. Həvvə Bədr Bikə xatın. Xeyriyyəcidir. Əlincəçay xanəgahının rəhbər şeyxlərindən Şeyx Hacı Lələ Məliyin arvadıdır. Bu qadının adı isə Culfa bölgəsinin Xanəgah kəndindən təxminən 1 km şərqdə yerləşən Xanəgah kompleksinə daxil olan əsas türbənin cənub tərəfində XV əsrin sonlarında Həvvə Bədr Bikə xatının özü tərəfindən inşa etdirilən türbə-məscidin kitabəsində (şəkil 79) və xanəgah kompleksinin şərq divarının yanındakı qəbri üzərində qoyulan sənduqə tipli xatırə abidəsinin baş tərəfində həkk edilən epitafiyada - məzar kitabəsində (şəkil 22) qalmışdır.

Türbə-məscidin ərəb dilində iki sətirdə həkk olunmuş kitabəsinin məzmunundan aydın olur ki, bu abidəni hicri təqvimini ilə 901-ci ildə (21.09.1495 – 08.09.1496-ci il) bir müddət xanəgahda fəaliyyət göstərən sufi təriqəti mənsublarına rəhbərlik etmiş Şeyx Hacı Lələ Məliyin qəbri üzərində Həvvə Bədr Bikə xatın adlı qadın inşa etdirmişdir (53, s. 61, 260).

Bu qadının adına ikinci dəfə keçən yüzilliyin 80-ci illərində Əlincəçay xanəgahının şərq divarı yanında abadlıq işləri aparıllarkən torpağın altından aşkar olunmuş sənduqə tipli qəbirüstü xatırə abidəsinin üzərindəki kitabədə rast gəlinmişdir. Kitabənin mətni belədir: "Bu bağça qazı Məcd əd-Dinin qızı, mərhumə Həvvə Bədr Bikənindir" (53, s. 63, 261; 73, s. 44).

Xanəgahın divarları yanında dəfn olunması göstərir ki, Həvvə Bədr xatın xanəgahda yaşamış, öldükdən sonra orada da dəfn olunmuşdur. Orta əsr qaynaqları təsdiq edirlər ki, təriqət

başçıları, xanəgah rəhbərləri olan şeyxlər ailə üzvləri ilə birlikdə xanəgah komplekslərinə daxil olan xüsusi yerlərdə yaşamışlar və öldükdən sonra isə xanəgahda və ya ətrafında dəfn olunmuşlar. Bu fakta, həmçinin xatirəsinə möhtəşəm türbə-məscid tikdirməsinə söykənərək ehtimal etmək olar ki, Həvvə Bədr Bikə xatın XV əsrin II yarısında xanəgahda fəaliyyət göstərən sufi təriqəti mənsublarına-dərvişlərə rəhbərlik edən Şeyx Hacı Lələ Məliyin arvadı olmuşdur. Görünür, o əri ilə birlikdə xanəgahda yaşamış, əri öldükdən sonra isə xatirəsini əbədiləşdirmək üçün onun qəbri üzərində möhtəşəm xatırə abidəsi – türbə-məscid inşa etdirmişdir.

Həvvə Bədr Bikə xatının qəbirüstü xatırə abidəsi üzərində tarix həkk edilməmişdir. Ancaq inşa etdirdiyi türbə məscidin kitabəsinin məlumatından aydın olur ki, 1495-1496-ci illərdə, abidənin inşası başa çatan vaxt o sağ imiş. Buradan belə bir nəticəyə gəlmək olar ki, ərinin ölümündən sonra Həvvə Bədr Bikə xatın bir müddət xanəgahda yaşamış, vəfatından sonra xanəgahın şərq divarı yanında dəfn olunmuşdur. Bu fakta, həmçinin xanəgah ətrafindan tapılmış digər abidələrlə oxşar cəhətlərinə görə müqayisəsinə əsasən ehtimal etmək olar ki, Həvvə Bədr Bikə xatın XV əsrin sonu – XVI əsrin əvvəllerində vəfat etmişdir.

Xanəgah rəhbəri Şeyx Hacı Lələ Məliyin arvadı olmasına, həmçinin xatirəsinə hazırlanmış qəbirüstü abidənin kitabəsinin məlumatlarına əsasən demək olar ki, Həvvə Bədr Bikə xatın əsil nəcabətli ailədən çıxmış bir xanım olmuşdur. Türbə-məscidin kitabəsində adı "kəramətli, əzəmetli xatın" epitetləri ilə müşayiət olunan Həvvə Bədr Bikə xatının məzar kitabəsində isə atası Məcd əd-Din "qazı" titulu ilə təqdim olunmuşdur. Şəriət hakimi qazı Məcd əd-Din kimi görkəmlili şəxsiyyətin qızı olan Həvvə Bədr Bikə xatının özü xanəgahda fəaliyyət göstərən sufi təriqətinin mənsubu, yaxud da təəssübkeşi olmuşdur. Şəriət hakimi – qazı qızı olmasına, həmçinin ərinin xatirəsinə möhtəşəm türbə məscid tikdirməsinə

əsasən demək olar ki, o çox imkanlı qadın olmuşdur və bu səbəbdən də xanəgahda fəaliyyət göstərən təriqət mənsublarını lazımlı olduqda yeməklə və pulla təmin etmiş, başqa xeyriyyəçilik işlərini də keçirmişdir (53, s. 262).

95. Həzrət Rufai bəy. Xeyriyyəçidir. Adı Naxçıvan şəhərinin cənub tərəfində yerləşən “İmamzadə” kompleksinin əsasını təşkil edən, kompleksin cənub tərəfində yerləşən türbənin (şəkil 7) kitabəsi vasitəsi ilə elmi dövriyyəyə daxil edilmişdir. Kitabədən aydın olur ki, türbəni Səfəvi hökmədarı II Şah Təhmasibin zamanında (1722-1732-ci illər) Hacı Fuad bəyin oğlu, zəmanənin xeyirxahi Həzrət Rufai bəy inşa inşa etdirmişdir (72, s.310-311; 54, s.206).

Naxçıvan şəhərinin əhalisi arasında mövcud olan fikrə görə türbənin daxilində olan qəbirdə şələerin VIII imamı Rzanın oğlu dəfn edilmişdir (49, s.205). Həzrət Rufai bəy də məhz bu səbəbdən həmin qəbrin üzərində möhtəşəm türbə tikdirmişdir. Kitabədə adına əlavə olunan “zəmanənin xeyirxahi” epiteti təsdiq edir ki, Həzrət Rufai bəy xeyirxah bir insan, xeyriyyəci olmuşdur. “Zəmanənin xeyirxahi” söz birləşməsinə əsasən ehtimal etmək olar ki, onun Naxçıvan şəhərində xeyriyyəçiliklə əlaqədar başqa işləri də olmuşdur. Kitabənin tarixinə əsasən demək olar ki, xeyriyyəci Həzrət Rufai bəy XVII əsrin sonları – XVIII əsrin birinci yarısında yaşamışdır.

96. İbrahim xan. Xeyriyyəçidir. Adı Ordubad rayonunda, hazırda yaşayış olmayan Kohnə Kotam kəndinin məscidindəki kitabədən (şəkil 34) aşkar olunub elmi dövriyyəyə daxil edilmişdir (30, s. 199). Naxçıvan xanları sülaləsinin nümayəndəsi, bir müddət Ordubad şəhərinin naibi olmuş Şeyxəli xanın oğludur. Kitabənin mətni belədir: «Həmd olsun Xalıqə ki, fələkləri yaratdı. Sahibe-Lövlak (“Sahibe-Lövlak” dedikdə “Lövlak” sözü ilə başlanan və islam peygəmbəri Həzrəti Məhəmmədə xıtabən deyilən “Sən olmasaydin Biz fələkləri yaratmadıq!” məzmunlu hədisi-şerif

nəzərdə tutulur – H.S.). Məhəmməd - salavat olsun - olmasaydı fələklər dövr etməzdi. Onu (kitabəni- H.S.) yazmaqdə məqsəd odur ki, Hacı Kəlbəli xan Kəngərlinin oğlu, alicah (uca mənsəbli- H.S.) İbrahim xan özünün Kotam kəndində torpaq [sahibliyi] mənsəbini Tükəzban xanım üçün ehsan buyurdu. 1260-cı (1844) ildə”.

Kitabədən aydın olur ki, İbrahim xan hicri 1260/1844-cü ildə Ordubad bölgəsinin Kotam kəndindəki torpaq sahibliyi mənsəbini Tükəzban xanım adlı qadına bəxşış etmişdir.

97. Məhəmməd Hadi b.Əbdülhüseyn Ordubadi. Xeyriyyəçidir. Hicri 1088/1677-ci ildə Ordubad şəhərinin Mingis məhəlləsindəki məscidi bərpa etdirmişdir. Adı da bərpa qurtardıqdan sonra yazılmış və məscidin şərqdən giriş qapısının baş tərəfində qoyulmuş kitabədə qalmışdır (şəkil 97) (54, s.285).

Məhəmməd Hadinin atası Əbdülhüseyn Ordubadi I Şah Abbasın baş vəziri Hatəm bəy Ordubadının qardaşı Hacı Ədhəm bəyin oğludur. O, Səfəvi hökmədarı I Şah Səfinin dövründə (1629-1642-ci il) sarayın baş münsiri (katiblərin rəhbəri – H.S.) olmuşdur (2, s.46).

9. QADIN ŞƏXSİYYƏTLƏR

98. Bacıxanım. Şeyx Məhəmmədin qızıdır. Bu qadının adı Ordubad şəhərinin “Malik İbrahim” qəbiristanlığında olan qəbrinin üstüne qoyulan başdaşı üzərində həkk edilən kitabədə (şəkil 82) aşkar olunmuşdur. Mərhumə Bacıxanım kitabədə belə təqdim olunmuşdur: “Şeyx Məhəmmədin qızı Bacıxanım təkəbbür dünyasından köcdü. 1233 (11.11.1817 – 30.10.1812-ci il)” (52, s. 106; 94, s. 78).

Kitabədən məlum olur ki, Bacıxanımın atası “şeyx” olmuşdur. Bu titulun sufi anlamını əsas götürərək deyə bilerik ki, mərhumə Bacıxanımın atası Məhəmməd sufi şeyxi olmuş və Ordubad şəhərində fəaliyyət göstərən sufiliklə bağlı mərkəzlərdən birinin, ehtimal ki, elə Malik İbrahim qəbiristanlığının mərkəzində yerləşən XIV yüzillikdə Şeyx Əbu Səid tərəfindən yaradılan, XVIII yüzillikdə də fəaliyyət göstərən xanəgahın rəhbər şeyxlərindən olmuşdur (52, s. 135).

Orta əsrlər zamanı, islam dini ehkamlarının hökmran olduğu bir dövrdə Naxçıvan ərazisində yaşayan və vəfat etdiğdən sonra qəbirlərinin üstüne qoyulan abidələrdə adlarının qeyd olunmasını heç də təsadüfi hal kimi qiymətləndirmək olmaz. Müsəlman epiqrafikası üzrə tanınmış tədqiqatçılardan olan tacik alimi A.Muxtarovun (79, s. 69) və dağıstanlı alim Ə.Şixsəidovun (98, s. 328) fikrincə orta əsrlər dövründə bir sıra qadınların xatirəsinə möhtəşəm xatirə abidələrinin hazırlanması, onların əcdadlarının və ya özlərinin sosial vəziyyəti, kübar mənşəyi ilə əlaqədar olmuş, həmin qadınlar əsasən vəzifəli, imkanlı və zəmanəsinin sayılıb-şəkilən şəxsiyətlərinin ailə üzvləri olmuşlar. Bu fikri olduğu kimi haqqında bəhs etdiyimiz qadınlara da aid etmək olar.

99. Bikə Sultan. Kübar ailəyə məxsus şəxsiyətdir. Bu qadının adı Culfa rayonunun Xanəgah kəndinin cənub-şərq tərəfində yerləşən qəbiristanlıqda özünün qəbri üzərində qoyulmuş qırmızımtıl rəngli dağ daşından hazırlanmış sənduqə

tipli qəbirüstü xatirə abidəsi üzərindəki məzar kitabəsi (şəkil 26) vasitəsi ilə bəlli olmuşdur. Kitabədə yazılmışdır: “Məlik Məhəmmədin qızı, mərhumə Bikə Sultanın vəfati. Doqquz yüz dördüncü il (19.08.1498 – 07.08.1499)” (44, s. 42-43).

Kitabədə Bikə Sultanın şəxsiyəti, yaşadığı, XV əsrд tutduğu mövqe və s. haqqında fikir söyləmək üçün əsaslı bir fakt və ya nişanə olmasa da, onun xatirəsinin üzərində gözəl kitabələr və incə, nəfis ornamentlər həkk edilmiş gözəl xatirə abidəsi hazırlanması göstərir ki, imkanlı ailəyə mənsub bir adam olmuşdur. Atası Məhəmmədin adına əlavə olunmuş “Məlik” titulu göstərir ki, o Əlincəçay mahalının yerli hakimlərindən olmuşdur. Mərhumənin adına əlavə olunan “Bikə” titulu da onun kübar ailəyə mənsub olduğunu təsdiq edir.

100. Qudi xatın. Hülakülər dövlətinin banisi Hülakü xanın xanımıdır. Bu görkəmli qadın – şəxsiyətin adı Kəngərli rayonunun Qarabağlar kəndində indiyədək nisbətən salamat vəziyyətdə gəlib çatan memarlıq kompleksinə daxil olan qoşa minarəni birləşdirən baştağın üzərindəki kitabədə (şəkil 100) qalmışdır. Kitabənin mətninin tərcüməsi belədir: "Bu binanın [tikilməsini]... cahan Qudi xatın əmr etdi" (73, s. 390). Qudi xatının şəxsiyəti hələlik tam olaraq dəqiq aydınlaşdırılmamışdır. Orta əsr tarixçisi və dövlət xadimi, XIII-XIV yüzilliklərdə yaşamış Fəzlullah Rəşidəddinin “Cami ət-Təvarix” əsərində verdiyi məlumatlardan aydın olur ki, monqol hökmdarı, Hülakülər (Elxanilər) dövlətinin banisi Hülakü xanın (1258-1265) arvadlarından birinin adı Qutuy xatın olmuşdur (90, s. 16). Qutuy xatın Elxanilər sarayında böyük nüfuz və söz sahibi olmuş, ağlı və bacarığı sayəsində yaşadığı dövrdə, xüsusilə oğlu Sultan Əhmədin hakimiyyəti illərində (1282-1284) (11, s. 18) Hülakülər dövlətinin idarə olunmasında yaxından iştirak etmişdir (90, s. 104). Fikrimizcə, baştağın üzərindəki kitabədə adı çəkilən Qudi xatınla Qutuy xatın eyni adamdır.

Kitabədə baştağın inşa tarixini bildirən tarix qalmamışdır. Ona görə də XII yüzillikdə Əcəmi Naxçıvani tərəfindən inşa edilməsi ehtimal edilən minarələri birləşdirən baştağın Qudi xatının yaşıının qocalıq dövrünün təsadüf etdiyi XIV yüzilliyin I yarısında inşa edilməsini ehtimal etmək olar.

101. Xanım Əta Mülk. Görkəmlı dövlət xadimi, böyük sədr Rükn əd-Din amid əl-Mülküñ qızıdır. Bu qadının adına Ordubad şəhərinin “Malik İbrahim” qəbiristanlığında özünə məxsus qəbrin üzərində qoyulmuş başdaşı tipli qəbirüstü xatırə abidəsi üzərində həkk edilən kitabədə (şəkil 12) rast gəlinmişdir. Ərəb dilində altı sətirdə yazılın kitabənin mətni belədir: “Bu bağça böyük sədr Rükn əd-Din amid əl-Mülküñ – onun yatağı sərin olsun – qızı, mərhumə, günahları bağışlanmış xanım Əta Mülkündür. Onun ölümü səkkiz yüz on birinci il, məhərrəmin on ikisində [baş verdi] (07.06.1408-ci il)” (52, s. 66; 94, s. 42-43).

Kitabədən aydın olur ki, mərhumə xanım Əta Mülküñ atası Rükn əd-Din XIV əsr Azərbaycan dövlət aparatında mühüm vəzifələrdən sayılan “böyük sədr” vəzifəsində çalışmışdır. Orta əsr müəllifləri tərəfində “yüksək vəzifə” kimi dəyərləndirilən və qaynaqlarda “sədr”, “sədr əl-əzəm”, “sədr əl-müəzzəm”, “sədr əl-kəbir” və s. kimi təqdim olunan sədr vəzifəsini tutan adamlar böyük imtiyazlara malik olaraq bəzən dövlət aparatında üçüncü yeri tutmuşlar.

Kitabədə mərhumənin atası böyük sədr Rükn əd-Dinin adına əlavə olunan “amid əl-mülk” titulu isə orta əsrlər zaman dövlətin əsas vəzifələrindən sayılan vəzirlik məqamını tutan adamlara verilirdi. Bu titul göstərir ki, xanım Əta Mülküñ atası Rükn əd-Din XIV əsrin sonu – XV əsrin əvvəllərində Azərbaycan dövlət aparatında böyük sədr və vəzir vəzifəsini icra etmişdir.

Ancaq çox təəssüf ki, belə görkəmlı bir şəxsiyyətin qızı olan xanım Əta Mülküñ özü, yaşıdığı dövrdə cəmiyyətin həyatında tutduğu mövqə və s. haqqında müəyyən fikir

söyləmək üçün kitabədə elə bir fakt və ya işaret yoxdur. Ancaq xatirəsinə gözəl bir xatırə abidəsi düzəldilməsi və qəbiristanlığın mərkəzində yerləşən Şeyx Əbu Səidin (xanım Əta Mülkdən 51 il əvvəl ölmüş və həmin qəbiristanlıqda dəfn olunmuşdur) xanəgahının yanında dəfn olunmasına əsasən ehtimal etmək olar ki, o zəmanəsinin sayılıb-seçilən, cəmiyyətin həyatında nüfuz sahibi olan bir şəxsiyyət olmuşdur.

102. Xanbikə. Bu qadının adı Ordubad şəhərindəki “Malik İbrahim” qəbiristanlığında tədqiq edilən başdaşı tipli qəbirüstü xatırə abidəsinin üzərində həkk edilən kitabə (şəkil 33) vasitəsi ilə elmi dövriyyəyə daxil olmuşdur. Kitabənin mətni belədir: “Ey rəhmlilərin rəhmlisi! Bu bağça Sultan Sadi bəyin qızı, mərhumə, günahları bağışlanmış, pak həyat tərzi keçirən, salehə [qadın] Xanbikənindir. Doqquz yüz səksən birinci il (03.05.1573-22.04.1574-cü il)” (52, s. 71-72; 94, s. 47-48).

Kitabənin məlumatlarından aydın olur ki, xatirəsinə belə bir abidə hazırlanmış Xanbikə bəy qızı olmuşdur. Həmçinin onun adına əlavə olunan epitetlər göstərir ki, o dindar, mömin bir qadın olmuş, haramlardan çəkinmiş, özünün pak həyat tərzi ilə tanınmış, xeyirxah əməlləri ilə məşhur olmuşdur.

103. İzz Şərəf xanım. Görkəmlı alim Nəsirəddin Tusinin Ordubad şəhərində yaşayan nəslinin nümayəndəsidir. Nəsirəddin Tusi nəslinə mənsub olan bu qadının adı Ordubad şəhər Cəmə məscidinin ətrafında abadlıq-bərpa işləri aparıllarkən torpağın altından aşkar edilən və mühafizə üçün Naxçıvan Tarix Muzeyinə təhvil verilən mərmərdən hazırlanmış başdaşı tipli qəbirüstü xatırə abidəsi üzərindəki epitafiyadan (şəkil 29) məlum olmuşdur. Məzar kitabəsinin mətni belədir: “Quran LV-26. Mərhum, bağışlanmış Mirzə İnayət ən-Nəsiri ət-Tusinin qızı, mərhumə, günahları bağışlanmış İzz Şərəf xanımın vəfat tarixi: rəcəbəl-mürəccəb

ayının əvvəli, çərşənbə gündündə 1169 (07.04.1756-cı il)" (52, s. 93; 94, s. 65-66).

Kitabədən göründüyü kimi xatirəsinə məmərdən gözəl başdaşı hazırlanmış İzz Şərəf xanım görkəmlı alim Nəsirəddin Tusi nəslindən olan Mirzə İnayət adlı adamın qızı olmuşdur. Səfəvilər zamanından başlayaraq irsi olaraq Ordubad şəhərini idarə edən Nəsirəddin Tusi nəslİ Ordubadın sayılıb-seçilən tayfalarından olmuşdur. Onlar Ordubad şəhərini irlə idarə etməklə bərabər həm də bölgənin iri feodalları kimi çoxlu kəndlərə, torpaq sahələrinə malik olmuşlar. Ehtimal etmək olar ki, Mirzə İnayət də Ordubad şəhərinin siyasi, iqtisadi və mədəni həyatında mühüm rolu olan şəxsiyyət olmuşdur.

İzz Şərəf xanımın şəxsiyyəti haqqında tutarlı fikir söyləmək mümkün olmasa da, şəhərin baş məscidi olan Came məscidinin yanında dəfn olunması onun heç də sıradan bir vətəndaş olmadığını göstərir. Müsəlman Şərqində Came məscidləri yanında əsasən görkəmlı şəxsiyyətlər dəfn olunduğundan burada dəfn olunması onun nüfuzlu ailəyə mənsub olmasından irəli gəlməklə yanaşı, özünün cəmiyyətin həyatında mənsub olduğu mövqedən də qaynaqlana bilərdi.

104. Qureyş Şahbanu. Əmir Ərəbşahın qızıdır. Qureyş Şahbanunun adı Culfa bölgəsindəki Əlincəçay xanəgahında aşkar olunmuş və Naxçıvan Dövlət Tarix Muzeyinə təhvil verilmiş, məmərin xüsusi növü oniksden hazırlanmış özünə məxsus sənduqə tipli qəbirüstü xatirə abidəsi üzərindəki məzar kitabəsi (şəkil 16) vasitəsi ilə elmi dövriyyəyə daxil olmuşdur. Kitabənin mətninin tərcüməsi belədir: "Bu bağça əmir Ərəbşahın qızı Qureyş Şahbanunundur. 848-də (20.04.1444 – 08.04.1445-ci il)" (44, s. 34; 93, s. 58)

Kitabədən məlum olur ki, Qureyş Şahbanunun atası Ərəbşah əmir titulu daşımışdır. Deməli, yüksək hərbi rütbə daşıyan bu adam Qaraqoyunu dövlət aparatında böyük məqam sahibi olmuşdur. Belə yüksək rütbəli bir şəxsiyyətin qızı olmasına, həmçinin xanəgah ətrafında dəfn olunmasına əsasən

ehtimal şəklində olsa da demək olar ki, Qureyş Şahbanu xanəgahda fəaliyyət göstərən dərvişlərin rəhbərlərindən birinin arvadı olmuş, əri və ailəsi ilə birlikdə xanəgahda yaşamış, öldükdən sonra orada da dəfn olunmuşdur.

105. Mikeysə xanım. Əlincəçay xanəgahının şeyxlərindən Hacı Hilalullahın qızıdır. Mikeysə xanımın adı Əlincəçay xanəgahında bərpa işləri zamanı torpağın altından tapılmış və mühafizə üçün Naxçıvan Dövlət Tarix Muzeyinə təhvil verilmiş oniksden hazırlanmış özünə məxsus sənduqə tipli qəbirüstü xatirə abidəsi üzərində həkk olunmuş kitabədə (şəkil 71) aşkar olunmuşdur. Kitabədən aydın olmuşdur ki, nəfis şəkildə hazırlanmış "bu bağça Kamil Şeyx Hacı Hilalullahın qızı, mərhumə Mikeysə xanımındır" (93, s. 57).

Yaşadığı dövrdə tutduğu mövqe haqqında fikir yürütmək üçün kitabədə Mikeysə xanımın adına elə bir titul və ya epitet əlavə olunmamışdır. Ancaq onun atası kitabədə "şeyx", həm də "kamil şeyx" titulu ilə təqdim olunmuşdur. Bu titul göstərir ki, Hacı Hilalullah XV yüzillikdə Əlincəçay xanəgahının rəhbər şeyxlərindən biri olmuşdur (51, s. 21-27). Bu fakta əsasən demək olar ki, Mikeysə xanım atası ilə birlikdə xanəgahda yaşamış, ehtimal ki, xanəgahın rəhbər şeyxlərindən birinə ərə getmiş və orada yaşamasını davam etdirmişdir. Öldükdən sonra isə orada dəfn olunmuşdur. Sənduqə üzərindəki başqa bir kitabədən məlum olur ki, o hicri 897-ci ildə (14.11.1491 – 22.10.1492) vəfat etmişdir.

106. Möminə xatın. Azərbaycan Atabəyləri dövlətinin banisi Şəmsəddin Eldənizin xanımıdır. Bu görkəmlı qadın – şəxsiyyətin adı Naxçıvan şəhərində, Atabəylər meydanında, indiki Əcəmi seyrəngahında əzəmətlə ucalan Möminə xatın türbəsinin (şəkil 1) üzərindəki əsas kitabədə qalmışdır. Möminə xatın İraq Səlcuq sultani II Toğrulun arvadı olmuşdur. Sultan Toğrul 1135-ci ildə vəfat etdikdən sonra taxt-tacda onu əvəz edən Sultan Məsud onun dul arvadı Möminə xatını vaxtilə vəzir əs-Sumayramı tərəfindən qul kimi satın alınan, II

Toğrulun sarayında yüksək qabiliyyəti, bacarığı sayəsində böyük nüfuz qazanan, bu səbəbdən də Sultanın şəxsi məmlükələri sırasına keçirilən və Sultan mətbəxinin başçısı vəzifəsinə, həmçinin Sultanın azyaşlı oğlu Arslanşahın atabəyi təyin edilən, artıq bu zamanlardan Sultanın arvadı Möminə xatının hörmət və ehtiramını qazanan, beləliklə sarayda böyük nüfuz sahibi olan, hətta əmir rütbəsinədək yüksələn Şəmsəddin Eldənizlə evləndirir. Möminə xatının Atabəy Şəmsəddin Eldənizlə bu izdivacından Atabəy Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan adlı iki oğlu və bir qızı dünyaya gəlir. Möminə xatın 1175-ci ildə vəfat etmişdir. Ölümündən sonra Naxçıvan şəhərində dəfn olunan Möminə xatının qəbri üzərində əri Atabəy Şəmsəddin Eldəniz əzəmətli türbə ucaldılması haqqında əmr vermişdir. Ancaq Şəmsəddin Eldəniz özü də Möminə xatının ölümündən bir ay sonra dünyasını dəyişdiyi üçün, türbə atasını hakimiyyətdə əvəz edən Atabəy Məhəmməd Cahan Pəhləvan tərəfindən inşa etdirilmiş və onun inşası hicri qəməri təqvimini ilə 582-ci ilin məhərrəm ayında (24.03 – 23.04.1186-ci il) başa çatdırılmışdır.

Şəmsəddin Eldəniz hələ Arslanşahın atabəyi olduğu zamanlardan dövrünün görkəmli şəxsiyyətlərindən biri və İraq Səlcuq sultanlığının, sonralar isə Atabəylər sarayında böyük nüfuz və söz sahibi olan Möminə xatının hörmət və ehtiramını qazanmış və bu ağıllı qadın onun ən yaxın məsləhətçisinə çevrilmişdi. Şəmsəddin Eldəniz isə öz növbəsində bütün ömrü boyu Möminə xatının tövsiyə və tapsırıqlarını nəzərə almış, məhz buna görə də heç bir vaxt saray intriqalarına, fitnə-fəsadlara, çəkişmələrə uymamışdı. Şəmsəddin Eldəniz Atabəylər dövlətini yaratdıqdan sonra da bu vəziyyət beləcə davam etmiş, Möminə xatın dövlətin siyasi həyatında fəal rol oynamışdır. O ağılı və bacarığı sayəsində sarayda yaranan ziddiyətləri aradan qaldıra bilmış, hətta 1161-ci ildə İraq sultanlığında hakimiyyətə keçmiş oğlu Arslanşahla əri Şəmsəddin Eldəniz arasında yaranan ziddiyətləri aradan

qaldıra və onlar arasında normal münasibətlərin yaranmasına nail olmuşdu. Möminə xatının oğlu Arslanşaha dediyi və qaynaqların bize çatdırıldığı aşağıdakı sözlər onun nə qədər ağıllı, diplomat bir qadın olduğunu açıq-aydın göstərir: "Sən Sultan taxtindasan, o (Şəmsəddin Eldəniz) və onun hər iki oğlu da (Atabəy Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan) sənin qulluğunda durub, düşmənlərinlə vuruşur, rəqiblərinə qalib gəlirlər, sənin canın isə bütün bunlardan azaddır. Atabəy nə eləyirsə eləsin, bağışlaşın, ya tutub assın, bütün bunlar sənin məmlekətini möhkəmlətmək, hakimiyyətini bərkitmək üçündür..." (29, s. 48). Bu cür ağıllı və cəsarətli manevrləri sayəsində Möminə xatın Şəmsəddin Eldənizin hakimiyyətinin möhkəmlənməsinə və bütün sultanlığın gerçek sahibinə çevrilməsinə nail olmuş, Arslanşah isə dövlət başçısı roluñ formal icrası ilə məhdudlaşdırılmış şəxsə çevrilmişdi (29, s. 48).

Məhz bu müsbət və nadir keyfiyyətlərinə görə bütün ömrü boyu Naxçıvanda yaşayan və orada da torpağa tapşırılan Möminə xatının qəbri üzərində dahi Azərbaycan memarı Əcəmi Əbübəkr oğlu Naxçıvani tərəfindən inşa edilən türbənin əsas kitabəsində onun adı "dünyanın və dinin şöhrəti, islamın və müsəlmanların sərəfi" kimi titul və epitetlər ilə müşayiət olunmuşdur.

Bir sıra tədqiqatçıların fikrincə Möminə xatın Şəmsəddin Eldənizin deyil, onun oğlu Atabəy Məhəmməd Cahan Pəhləvanın arvadı olmuşdur. Ancaq Azərbaycan Atabəyləri dövlətinin gözəl tədqiqatçısı akademik Ziya Bünyadov sələflərinin istinad etdikləri orta mənbələrinin və dövriyyəyə yeni daxil olunan qaynaqların təqdim etdiyi məlumatları müqayisəli şəkildə təhlil etmiş və belə bir nəticəyə gəlmüşdir ki, Möminə xatın Atabəy Şəmsəddin Eldənizin arvadı, Məhəmməd Cahan Pəhləvanın anası olmuşdur.

107. Səkinə. Din xadiminin qızıdır. Səkinənin adı Ordubad şəhərindəki "Malik İbrahim" qəbiristanlığında dəfn

olunduğu qəbrin üzərində qoyulan başdaşı tipli qəbirüstü xatirə abidəsi üzərindəki kitabədən məlum olmuşdur. Mətni Quran ayəsi və mənzum parçadan ibarət olan kitabədən aydın olur ki, o Şeyx Molla Kərimin qızı olmuş və hicri 1119-cu ildə (04.04.1707 – 22.03.1708) vəfat etmişdir (52, s. 84).

Daşındığı “Şeyx” və “Molla” titulları göstərir ki, Səkinənin atası Kərim məşhur din xadimi olmuş, Ordubad şəhərinin sosial-siyasi və mədəni həyatında yaxından və fəal iştirak etmişdir.

ADLAR GÖSTƏRİCİSİ

A

Abid26

Abid 64

B

Bacıxanım 112

Bikə Sultan 112

Böyük sədr Rükn əd-Din amid əl-Mülk – 26

C

Cahanşah 16

D

Div Xan Bulqar Bahadur 31

Ə

Əbdülxan Cavad oğlu 108

Əbu Məhəmməd Atabək Vənəndi 34

Əbu Səid Bahadır xan 16

Əbülgasim 64

Əcəmi Naxçıvani 56

Əhməd Əyyub oğlu əl-Hafiz Naxçıvani 61

Əliqulu 69

Əmir Bədi ül- Mülk 35

Əmir Ərəbsəh 35

Əmir Mehr 35

Əmir Mənsur 36

Əmir Seyyid Əhməd Oğulşami 36

Əmir Şahmənsur 40

H

Hacı Məhəmməd 40

Hacı Məhəmməd Nəqi 62

Heydərqulu xan 24

- Həbib 64
 Həvvə Bədr Bikə xatın 108
 Həzrət Rufai bəy 110
- X**
- Xanbikə 115
 Xanım Əta Mülk 114
 Xacə Cəmaləddin 62
 Xacə Əlixan 69
 Xacə Xələf 69
 Xacə Mahmud əl-Azadi 69
 Xacə Məlik 70
- I**
- İbrahim xan 110
 İmamqulu Nəzərəli oğlu 62
 İzz əd-Din Məhəmməd 70
 İzz Şərif xatın 115
- K**
- Kamil Şeyx Hacı Hilalullah 74
 Kərbəlayı Şahverdi 64
- Q**
- Qazi Məcdəddin 41
 Qudi xatın 113
 Qureys Şahbanu 116
- M**
- Məhəmməd bəy bin Hacı 63
 Məhəmməd Cahan Pəhləvan 15
 Məhəmməd Hadi b. Əbdülhüseyn Ordubadi 111
 Məhəmməd Əhməd oğlu 45
 Məhəmməd Əli əl-Hüseyni əl-Qərəvi 65
 Məhəmməd İbrahim 47
 Məhəmməd İsmayıł Əbd ən-Nəsiri 65
 Məhəmməd Rəşid 47
 Məhəmməd Saleh əl-Hüseyni əl-Qəzvini 65
 Məhəmmədzahir təbib 70

- Məlik Məmməd 48
 Məlik Şahnəzər 48
 Məlik Vəlxan 48
 Məşhədi Əsgər xan 71
 Mikeysə xatın 117
 Mir Əbdüləzim 105
 Mirzə Həsim 71
 Mirzə İnayət ən-Nəsiri ət-Tusi 49
 Molla Əmir 105
 Molla Həsənəli 105
 Molla Kamal 105
 Molla Məzhər 106
 Molla Saleh 106
 Molla Səmi 106
 Möminə xatın 117
 Mövlana Cəlali 81
 Mövlana Əbu Turab 81
 Mövlana Əbdülhüseyn Xanəgahi 81
 Mövlana Məhəmməd Bağır 82
 Mövlana Məhəmməd Rza 82
 Mövlana Şəmsəddin Məhəmməd 82
 Murad xan 49
- N**
- Nadir şah 21
 Nurəddin 50
- S**
- Seyyid Hüseyn əl-Hüseyni 106
 Sədr bin Sarim 50
 Səkinə 119
 Sultan Şadi bəy 51
- Ş**
- I Şah Abbas 19
 I Şah İsmayıł 17
 II Şah Təhmasib 20

Şeyxəli xan Kəngərli 51
Şeyx Əbu Səid 82
Şeyx Hacı Lələ Məlik 97
Şeyx Heydər 102
Şeyx ibn Cühənnah 63
Şeyx İslam 103
Şeyx Məhəmməd 103
Şeyx Molla Kərim 107
Şeyx Nurəddin 104
Şəmsəddin Eldəniz 13
Şükrulla xan 24

T

Tacəddin Əlişah 53
Teymur xan 53

U

Uluq Qutluq lala bəy 54
Ustad Hacı Pənah 65
Ustad Qasım Vənəndi 66
Ustad Mehdi 66
Ustad Məhəmməd 66
Ustad Mövlana Səfər 67
Ustad Nəcməddin 67
Ustad Yusif 68

Y


Yusif Küseyr oğlu 54

Z

Zeynəli 68
Ziba xanım 72

XƏRİTƏ VƏ ŞƏKİLLƏR

NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA EPIQRAFİK ABİDƏLƏRİN YAYILMASI




İnşaat kitabələri




Məzar kitabələri



Sənədlər




Şəkil 1.



Şəkil 2.




Şəkil 3.



Şəkil 4.



Şəkil 5.



Şəkil 6.




Şəkil 7.




Şəkil 8.




Şəkil 12.




Şəkil 13.




Şəkil 14.




Şəkil 15.




Şəkil 16.




Şəkil 17.



Şəkil 18.



Şəkil 20.



Şəkil 22.



Şekil 23.

هُوَ الْقَارِئُ عَلَى الشِّعْرِ بِأَهْذَا لِيْعَ
إِنَّهُ حُوَّلَ الْمُعْمُومَ وَتَشَدِّدَ الْحَسَنُ
خَانَ قَاهْمَانَ الْمَقْلَدَ عَلَيْهِ فَعَلَلَ

Şekil 25.



Şekil 26.



Şekil 28.



Şekil 29.



Şekil 30.



Şekil 33.



Şekil 34.



Şekil 35.




Şekil 36.



Şekil 37.



Şəkil 38.



Şəkil 40.

إِنَّمَا يَعْمَلُ مَسَاجِدُهُنَّ تَسْوِيلَهُنَّ
 بِاللَّهِ وَبِأَنَّهُ
 يَرْقِي لِدُسُونَ تَوْبَةَ الْجَنَّةِ يَعْنَى
 وَلِكُلِّ مَا كَانُوا فِي حَمْدَ اللَّهِ
 وَلِكُلِّ مَا كَانُوا فِي حَمْدَ اللَّهِ

Şəkil 41.



Şəkil 44.




Şəkil 49.



Şəkil 50.




Şəkil 52.



Şəkil 56.



Şəkil 57.




Şəkil 59.



Şəkil 60.



Şakil 62.



Şakil 64.



Şakil 65.




Şakil 76.



Şakil 77.

قَالَ رَبُّكَ لِلشَّرَادَ كَمْ حَوَّلَكَ مِنَ الْجَهَنَّمِ فِي هَذِهِ الْأَسْنَدِ وَمَنْ يَعْمَلْ
مَا يَعْمَلُ إِلَّا مَعَ الْأَزْمَانِ

Şakil 66.



Şakil 67.



Şakil 75.

صَدَّقَتْ الْعَالَمَ الْفَاصِلَ الْكَامِلَ الْكَدَّارَ الْحَاجَ الْمَسِيدَ الطَّوْبَ الْأَمْرَ السَّعَ
هَلَوْهَدَ حَوْلَهَدَ قَلَاهَمَ الْحَوْلَ الْمَعْطَمَ الْمَكْلَبَهَدَ حَوْلَهَدَ عَصَمَهَدَ الْحَلَبَهَدَ
الْعَبَالَهَدَ حَوْلَهَدَ قَلَاهَمَ الْحَوْلَ الْمَعْطَمَ الْمَكْلَبَهَدَ حَوْلَهَدَ عَصَمَهَدَ الْحَلَبَهَدَ

Şakil 79.



Şakil 81.



Şakil 82.



Şakil 84.



Şekil 86.



Şekil 87.



Şekil 88.



Şekil 90.




Şekil 91.



Şekil 93.



Şekil 97.



Şekil 100.

ƏDƏBİYYAT

1. Azərbaycan tarixi. 7 cilddə, III cild. Bakı: Elm, 1999, 584 s.
2. Baxşiyev Ə. Ordubad Səfəvilər dövründə. «Elm və həyat» jurnalı, 1990, №12, s.46
3. Bünyadov Z.M. Azərbaycan Atabəyləri dövləti. Bakı: Elm, 1985, 268 s.
4. Bünyadzadə K., Təsəvvüf fəlsəfəsinin ilk mənbələri. Sərrac Tusi. «Əl-Lümə». Bakı: Qamma-servis, 2003, 232 s.
5. Cəlilov E. Azərbaycanın dövlət və hüququ (XIII-XIV yüzilliklər). Bakı: Dövlət Kitab Palatası, 1995, 420 s.
6. Ciddi H., Seyfəddini M. Tarixi abidələr və tarixi şəxsiyyətlər. «Ədəbiyyat və incəsənət» qəzeti. 17.08.1984-cü il
7. Cümşüdoğlu N. Füzulinin sənət və mərifət dünyası. Bakı-Tehran, 1997, 388 s.
8. Dadaşova R. Səfəvilərin son dövrü. Bakı: Nurlan, 2003, 440 s.
9. Dikici R. Böyük övliyalar. Bakı: Vətən, 1993, 128 s.
10. Əbilov A. Sufi fenomeni // «Gənclik» jurnalı, 1990, № 11-12, s. 8-13.
11. Əbu Bekr əl-Qütbi əl-Əhəri. Tarix-e Şeyx Uveys. Bakı, 1984.
12. Əfəndiyev O. Azərbaycan Səfəvilər dövləti. Bakı: Azərnəşr, 1993, 301 s.
13. Əliyev Q. Memar Əcəmi Naxçıvanı yaradıcılığında ahəngdarlıq. Bakı: Şərq-Qərb, 2007, 160 s.
14. Əliyeva N. İbn Makula Azərbaycanlı ziyalılar haqqında. Bakı: "Turxan" NPB, 2014, 148 s.
15. Əliyeva N. Azərbaycanın elmi-mədəni mühitinin öyrənilməsində ərəbdilli ədəbiyyatın rolü (XI-XIII əsrlər). Bakı: Elm və təhsil, 2015, 368 s.
16. Fərzəliyev Ş. Azərbaycan XV-XVI əsrlərdə. Bakı: Elm, 1983, 152 s.
17. Hacıyev İ., Məmmədov Ş. Naxçıvan və naxçıvanlılar. Bakı: Elm, 2001, 280 s.
18. Hacıyev İ. Heydər Əliyev və Naxçıvanın görkəmlı tarixi şəxsiyyətləri. Azərbaycanda Atatürk Mərkəzi. Bülleten 2(34), 2010, s.43-50
19. Kərimzadə S. Qarabağlar türbəsinin kitabələri haqqında bəzi mülahizələr. Azərbaycan EA Xəbərləri. Tarix, fəlsəfə, hüquq. 1969, №2, s.69-78;
20. Qacar Ç. Qədim və orta əsrlər Azərbaycanının görkəmlı şəxsiyyətləri. Bakı: Nicat, 1997, 304 s.
- 20a. Qədimov Ə. Ədəbi qaynaqlarda Naxçıvan. Naxçıvan tarixinin səhifələri ("Uluslararası qaynaqlarda Naxçıvan" beynəlxalq simpoziumunun materialları). Bakı: ADPU-nin mətbəəsi, 1996, s.187-197.
- 20b. Qədimov Ə. Ordubad ədəbi mühiti və Qüdsi Vənəndi. Əhmədov N. "Vənənd" kitabında. Bakı: Bakı universiteti, 2003, s.87-102.
21. Qızılbaşlar tarixi ("Tarixe qzeləbaşan"). Bakı, 1993.
22. Qiyasi C. Nizami dövrü memarlıq abidələri. Bakı: İşıq, 1991, 264 s.
23. Qüddusi M.H. Nadir şah. Farscadan tərcümə edən və ön sözün müəllifi Məhəmməd Əli Müsəddiq. Bakı: Gənclik, 1999, 240 s.
24. Quran-i Kərim. Ərəb dilindən tərcümə edənlər: Ziya Bünyadov və Vasif Məmmədəliyev. Bakı: Azərnəşr, 1992, 720 s.
25. Quran-i Kərim. Azərbaycan türkçəsində açıqlama Nəriman Qasimoğlunun qələmili. Bakı: Azərbaycan, 1993, 368 s.
26. Məmmədov R. Naxçıvan şəhərinin tarixi ocerki. Bakı: Elm, 1977, 160 s.
27. Musəvi T.M. Orta əsr Azərbaycan tarixinə dair farsdilli sənədlər. Bakı: Elm, 1977, 240 s.
28. Naxçıvan ensiklopediyası. 2 cilddə. Cild 1. Naxçıvan, 2005, 361 s.
29. Naxçıvan ensiklopediyası. 2 cilddə. Cild 2. Naxçıvan, 2005, 381 s.
30. Naxçıvan tarixi. Üç cilddə, II cild. Naxçıvan: "Əcəmi" Nəşriyyat – Poliqrafiya Birliyi, 2014, 528 s.
31. Nemət M. Azərbaycanda pirlər. Bakı: Azərnəşr, 1992, 104 s.
32. Nemətova M.S. Azərbaycanın epiqrafik abidələri. Bakı: Azərbaycan EA nəşriyyatı, 1963, s.157
33. Nəsirov E. Orta əsrlərdə yaşamış Azərbaycanlı alimlər. Bakı: "Nurlar" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011, 416 s.
34. Ocaqnejad Ə. İnsana inanın. Bakı: Nafta-Press, 2001, 112 s.
35. Onullahi S. XV əsrə Azərbaycanda dövlət quruluşunun bəzi məsələlərinə dair // Azərbaycan EA Xəbərləri. Tarix, fəlsəfə, hüquq seriyası, 1966, № 4, s. 35-46.
36. Piriyev V. Hülaküler və Cəlairilər dövründə Azərbaycanda məhkəmə sistemi və mühakimə qaydaları (Birinci məqalə) // Azərbaycan EA Xəbərləri. Tarix, fəlsəfə, hüquq, 1986, № 1, s. 64-71.
37. Piriyev V. Naxçıvan tarixindən səhifələr. Bakı: Müəllim, 2004, 126 s.
38. Rəhmani P. Qəzalının "Əl-iqtisad fil-etiqad" (Etiqadın iqtisadi) kitabındaki kəlami fikirlərinə bir baxış. Hikmət. Elmi araşdırılmalar toplusu. Bakı: Hafta-Press, 2006, № 9, s. 65-89.
39. Rıhtum M. Seyid Yəhya Bakuvi və xəlvətilik. Bakı: Qismət, 2005, 264 s.
40. Salamzadə Ə., Məmmədzadə K. Azərbaycan memarlığının Naxçıvan məktəbi abidələri. Bakı: Elm, 1985. 268 s.
41. Səfərli H.F. Şeyx Əbu Səidin məzar kitabı // Türk dünyası, tarix dərgisi. 1997, №129, s. 30-31.
42. Səfərli H.F. Ziba xanımın məzar kitabı // «Fikir». NDU-nun Xəbərləri, 1999, № 4, s. 34
43. Səfərli H.F. Ordubad şəhərinin epiqrafik abidələri. Bakı: Elm, 2001, 80s.
44. Səfərli H.F. Culfa bölgəsinin epiqrafik abidələri. Bakı: Elm, 2002, 80 s.
45. Səfərli H.F. Şeyx Hacı Lələ Məlik // Naxçıvan Regional Elm Mərkəzinin Əsərləri. VII buraxılış. Bakı: Elm, 2003, s. 27-31.
46. Səfərli H.F. Əmirxan türbəsinin kitabı // Naxçıvan Regional Elm Mərkəzinin Əsərləri. VII buraxılış, Bakı: Elm, 2003, s. 23-27
47. Səfərli H. Vənənd: tarixi, epiqrafik abidələri. N.Əhmədov. «Vənənd» kitabında. Bakı, 2003.

48. Səfərli H. Ordubad şəhərində dabbaqlıq sənəti haqqında. NDU, Xəbərlər, 2005, №17, s.14-16
49. Səfərli H.F. Gənzə kəndinin epiqrafik abidələri. Naxçıvan Müəllimlər İnstututunun Xəbərləri, 2006, №4(8), s.39-42.
50. Səfərli H., Eylazov F.Dəyərli epiqrafik sənəd. Naxçıvan Müəllimlər İnstututunun Xəbərləri, 2008, № 1, s. 46-49.
51. Səfərli H. Kamil Şeyx Hacı Hilalullah. AMEA Naxçıvan Böləmisi Xəbərləri, Naxçıvan: 2008, № 1, s. 21-27.
52. Səfərli H. Ordubad şəhərinin müsəlman epiqrafikası abidələri. Bakı: MBM, 2009, 192 s.
53. Səfərli H. Naxçıvanda sufiliklə bağlı mərkəzlər. Bakı : Elm və Təhsil, 2013, 328 s.
54. Səfərli F. Naxçıvanda sosial-siyasi və ideoloji mərkəzlər. Bakı: Elm, 2003, 392 s.
55. Səfərov F. Vənənd kəndindən aşkar edilmiş yeni kitabələr. Müasir mərhələdə elmin nəzəri və mat. problemlərinə həsr olunmuş respublika elmi konfransının materialları. Naxçıvan, 1992, s.37-38;
56. Səfərov F. Qarabağlar memarlıq kompleksinin kitabələri. Ana yurddan ata yurda. Türk dünyası, il I, c.I, sayı 3, haziran 1993, s.61-63
57. Sürəvərdi Ş. Filosofların görüşləri. Ərəbcədən Azərbaycan və rus dillərinə tərcüməsi Z.C.Məmmədov və Q.V.Həsənovundur. Bakı: Elm, 1986, 32 s.
58. Şərafəddin Əli Yəzdi. Zəfərnəmə (Azərbaycan tarixinə dair seçmələr). Fars dilindən tərcümə, ön söz və izahlar Vaqif Piriyevindir. Bakı: Azərnəş, 1996, 80 s.
59. Tarix-i aləmara – yi Abbasi (Abbasın dünyani bəzəyən tarixi). I cild. Farscadan tərcümənin, ön sözün, şərhlərin və göstəricilərin müəllifi AMEA-nın müxbir üzvü Oqtay Əfəndiyev, tarix elmləri namizədi Namiq Musali. Bakı: Təhsil, 2009, 792 s.
60. Təriyyət M. Danişməndani- Azərbaycan. Tərcümə edənlər: İsmayıll Şəms, Qafar Kəndlİ. Bakı: Azərnəş, 1987, 464 s.
61. Ustad Şəhid Mürtəza Mütəhərrİ: Kamil insan. Tərcümə edən: islamşünas Ağabala Mehdiyev. Nasır: Mədyən. Çap tarixi: 2001, qış, 293 s.
62. Vəlixanlı N. Naxçıvanın VII-XII əsrlər dövrü tarixdə və tarixşünaslıqda. Naxçıvan: "Əcəmi" NPB, 2015, 180 s.
63. Zeynalıoğlu C. Müxtəsər Azərbaycan tarixi. Bakı: Azərbaycan Dövlət Kitab Palafası, 1992, 144 s.
64. İslam ansiklopedisi. Cild 3. İstanbul: Türkiye Diyanet Vakfı. 1991, 559 s.
65. İslam ansiklopedisi. Cild 10. İstanbul: Türkiye Diyanet Vakfı, 1994, 560 s.
66. Kaya Haydar. Alevi Bektaşı. İstanbul, 1996, 700 s.
67. Kirzioğlu M.Fahrettin. Ani şəhri tarihi. Ankara, 1982.
68. Köprülü F. Türk edebiyatında ilk mütasavviflar. Ankara Universitesi basimevi, 1966, 376 s.
69. Nesefi A. Tasavvufa insan meselesi. İnsani-Kamil. Tərcümə: M.Kanar. İstanbul: Dergah yayınları, 1990.
70. Öztürk Mürsəl. Anadolu ərenlerinin kaynağı Horasan. Ankara: Kültür Bakanlığı, 2001, 316 s.
71. Tehrani Ebu Bekr-i. Kitab-ı Diyarbekriyye. Çeviren Prof. Dr. Mürsəl Öztürk. Ankara: Kültür Bakanlığı Yayınları, 2001, 402 s.
72. Azimbekov İ. Mусульманские надписи Тифлиса, Эривани и Нах.ССР //Известия «Азкомстарис», вып. 4 (тетрадь 2). Баку, 1929, с. 295-311
73. Alekperzadə A.A. Надписи архитектурных памятников Азербайджана. Эпохи Низами / Архитектура Азер-байджана. Эпохи Низами. Москва-Баку, 1947, с. 369-390.
74. Aşurbəyli C.B. Gосударство Ширваншахов. Баку, 1993.
75. Bakıxanov A. «Гюлистан-и Ирам», Баку: Элм, 1991, 304 с.
76. Buniyatov 3.M. Государство хорезмшахов Ануштегинидов. Москва: Наука, 1986, 248 с.
77. Выдержки из «Записок о мусульманских надписях на Кавказе», М.Н.Ханыкова, опубликованных в «Азиатском журнале», август, 1862, г. Пер. с франц. яз. Э.К.Спитницкой. Научный Архив Института Истории Национальная Академия Наук. Азербайджана. Изв. № 1076.
78. İbragimov B. Новоявленный мавзолей XII в.в Хараба – Гилане. Доклады АН Азербайджанской ССР. Том XL, №7,1984, с.87-91.
79. Muhtarov A. Намогильные кайраки с женскими именами (XIV-XVI вв.). В кн. Древность и средневековые народов Средней Азии. История и культура. Москва, 1978, с.69-76
80. Muhtarov A.M. Эпиграфические памятники Кухистана.Книга II. Душанбе: Дониш, 1979, 152 с.
81. Neymat M.S. Корпус эпиграфических памятников Азербайджана. Том I. Баку: Елм, 1991, 248 с.
82. Neymat M.S. Корпус эпиграфических памятников Азербайджана.Том II. Баку, 2001
83. Neymat M.S. Корпус эпиграфических памятников Азербайджана. Том III. Баку: XXI –Yeni nəşrlər evi, 2001, 216 с.
84. Neymatova M.S. Dva ukaza Shaha Abbas I // Эпиграфика Востока, XVIII, Ленинград, 1967, с. 105-110
85. Neymatova M.S. Ценный документ об истории Ширвана XV в. // Изв. АН Аз.ССР. Серия истории, философии и права, 1966, № 4
86. Neymatova M.S. Мемориальные памятники Азербайджана. Баку: Элм, 1981, 76 с.
87. Neymatova M.S. Эпиграфические памятники Азербайджана о должностях садр-ал-азам и садр / Сб. Письменные Памятники Востока, Москва, 1981, с.70-77
88. Обозрение Российских владений за Кавказом в статистическом,

- этнографическом, топографическом и финансовом отношениях. Часть IV, Санкт-Петербург, 1836, 401 с.
89. Петрушевский И.П. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI- начале XIX вв. Ленинград: Изд.-во ЛГУ, 1949.
90. Рашидаддин Ф. Джами ат-таварих (сборник летописей). Баку: 1957, том 3.
91. Роузентал Ф. Торжество знания. Концепция знания в средневековом исламе. Перевод с англ. С.А.Хомутова . Москва: Наука, 1978, 372 с.
92. Сагадаев А.В. Ибн-Сина. Москва, 1980.
93. Сафаров Ф.Я. Эпиграфические памятники из Ханикаха на Алинджачай Нахичеванской АССР / Археологические и этнографические изыскания в Азербайджане (1976). Баку: Элм, 1979, с. 57-59.
94. Сафаров Ф.Я. Арабо-персоязычные надписи Нахичеванской АССР (XVI-XIX вв) как историко-культурные памятники. Диссертация на соискание ученой степени канд. ист. наук. Баку, 1987, 179 с. НАИИ НАН Азербайджана. Изв.№ 8383.
95. Сеидзаде А.А. Фазлуллах Нейми (Астрабади) // Доклады АН Азербайджана.1947, том III, № 6, с. 278-282.
96. Смирнов К.Н. Материалы по истории и этнографии Нахичеванского края. Баку: Озан, 1999, 159 с.
97. Сысоев В.М. Древности Нахичеванской ССР/ Отдельный оттиск. Из 4-го выпуска Известий "Азкомстарис"а, Баку, 1928, с. 123-215.
98. Шихсаидов А. Эпиграфические памятники Дагестана X-XVII вв. как исторический источник. Москва, Наука, 1984,464 с.
99. Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Санкт-Петербург // Типография императорской АН, 1852, 1231 с.
100. Həsən bəy Rumlu. Əhsən üt – təvarix (Fars dilində). Tehran, 1349
101. Qiyasəddin Xandəmir. Nameyi-nami. AMEA Əlyazmalar İstитutu, inv.№209/3583
102. Məhəmməd ibn Münnəvvər. Əfrar ət-Tovhid fi məqamat əş-Şeyx Əbu Səid. Tehran 1332.
103. Khanykoff M.N. Sur Quelques inscriptions musulmanes d' Ani et des environs de Bakou extrait d'une Lettre.- Bull. de la classe histor.phil. de L'Academie Imper. dessciences de St. Petersb., 1849, VI, № 1314.
104. Khanykoff M.N. Memoire sur les inscriptions musulmanes du Caucase. - Journal Asiatique. Paris, 1862, t. XX, Aout, V serie

MÜNDƏRİCAT

Müəllifdən.....	4
Naxçıvanın epiqrafik abidələrində görkəmlı şəxsiyyətlər.....	7
1. Hökmədarlar.....	13
2. Dövlət xadimləri.....	26
3. Memarlar.....	56
4. Sənətkarlar.....	64
5. Alimlər.....	69
6. Sufi şeyxləri.....	74
7. Din xadimləri.....	105
8. Xeyriyyəçilər.....	108
9. Qadın şəxsiyyətlər.....	112
Adlar göstəricisi.....	121
Xəritə və şəkillər.....	125
Ədəbiyyat.....	138

4m

Hacıfəxrəddin Səfərli

*Naxçıvanın epiqrafik abidələrində
görkəmli şəxsiyyətlər*

*Nəşriyyat redaktoru
Muxtar Qasımzadə*

*Kompiuter tərtibatı
Ziya Məmmədov*

Yığılmağa verilmiş 11.02.2016.
Çapa imzalanmış 17.02.2015.
Formatı 60X90 1/16. "Tayms" qarnituru.
Ofset çap üsulu. Ofset kağızı. Həcmi 9,0 ç.v.
Sifariş № 143. Tiraj 300 nüsxə.



Naxçıvan şəhəri, Təbriz küçəsi, 1.

Az 2016
1643

Hacifəxrəddin Yəhya oğlu Əfəndiyev



AMEA-nın müxbir üzvü, Əməkdar Elm Xadimi, tarix üzrə elmlər doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru vəzifəsində çalışır. Bir sıra beynəlxalq məqyaslı (Azərbaycan, Türkiyə, Rusiya, Bolqarıstan və s.) konfrans və simpoziumların iştirakçısı olan Hacifəxrəddin Səfərli 350-dən artıq elmi və

elmi-kütləvi əsərin, o cümlədən iyirmidən artıq monoqrafiya, kitab, dərslik, metodik vəsait və dərs programının müəllifidir. İki cildlik “Naxçıvan ensiklopediyası”nın, Azərbaycan və ingilis dillərində nəşr olunmuş “Naxçıvan abidələri ensiklopediyası”nın, “Naxçıvan tarixi atlasi”nın, “Naxçıvan tarixi” çoxcildliyinin əsas müəlliflərindəndir.

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının və Naxçıvan şəhər Təşkilatı Şurasının üzvü, V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputati, Ali Məclisinin “Hüquq siyaseti və dövlət quruculuğu məsələləri komitəsi”nin sədri, AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin üzvü, AMEA Naxçıvan Bölməsində fəaliyyət göstərən doktorluq Dissertasiya Şurasının sədr müavini, AMEA Naxçıvan Bölməsi Xəbərlərinin baş redaktorunun müavinidir.

